




AZƏRBAYCAN

RESPUBLİKASI

NƏQLİYYAT NAZIRLIYI

YOL İŞLƏRİNİN APARILMASI ZAMANI
QATARLARIN HƏRƏKƏTİNİN
TƏHLÜKƏSİZLİYİNİN TƏMİN
EDİLMƏSİNƏ DAİR

TƏLİMAT



Razılaşdırılıb:

Azərbaycan Dövlət Dəmir

Yolunun rəisi

..... A.N.Əsgərov

“8” may 2009-cu il

Nº 181 -N

Təsdiq edirəm:

Azərbaycan Respublikasının

nəqliyyat naziri

..... Z.Ə.Məmmədov

“92” iyun 2009-cu il

Nº 14/S

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

</div

Tərtib etdi:

Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və
fövqəladə hallar şöbəsinin müdürü
Kazım Məmməd oğlu Şərifov

ADDY-nun hərəkətin təhlükəsizliyi üzrə inspektoru
İsrafil Bağırov

Texniki redaktorlar:

ADDY-nun “Yol Təsərrüfatı”
İstehsalat Birliyinin rəisi
Fizuli Quliyev

Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və
fövqəladə hallar şöbəsinin məsləhətçisi
Əli Əlyarov

Redaktor:

Mikayıl Mikayılov

Kompyuter tərtibatı:

Məhəbbət Orucov

“Yol işlərinin aparılması zamanı qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair TƏLİMAT” müstəqil Azərbaycan Respublikasında ilk dəfə nəşr olunur. Bu Təlimat dəmir yolunun çoxminli mühəndis-texniki və müvafiq xidmət sahələrinin işçiləri üçün nəzərdə tutulmuşdur.

Qeyd: Gələcək nəşrləri təkmilləşdirmək məqsədilə bu Təlimat barəsində öz ray və təkliflərinizi 430-99-48 nömrəli telefonla Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə və ya Sed@mintrans.az elektron ünvanına bildirməyiniz xahiş olunur.

Xidməti istifadə üçündür!

1. Ümumi müddəalar

1.1. “Yol işlərinin aparılması zamanı qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair təlimat” (bundan sonra – Təlimat) mənzillərdə və dəmir yolu stansiyalarında (bundan sonra – stansiyalarda) yol işləri aparılan zaman qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydasını müəyyən edir.

Bu Təlimatın tələbləri qatarların “Azərbaycan Dövlət Dəmir Yolunun texniki istismar Qaydaları” (bundan sonra – TİQ) ilə müəyyən edilmiş ən yüksək sürətlə – sərnişin qatarlarının – 140 km/saata qədər, refrijerator qatarlarının – 120 km/saata qədər, yük qatarlarının – 90 km/saata qədər sürətlə hərəkəti həyata keçirilən sahələrə şamil edilir.

Sərnişin qatarlarının 140 km/saatdan artıq sürətlə dövr etdiyi sahələrdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər “Sürətli sərnişin qatarlarının dövr etdiyi sahələrdə tikililərə, qurğulara, hərəkət tərkiblərinə xidmət edilməsi və onların istismarı və hərəkətin təşkilinə dair təlimat”la müəyyən edilir. Bu tələblərə riayət olunması dəmir yolu nəqliyyatının yol təsərrüfatının və qatarların hərəkəti ilə əlaqədar digər xidmətlərin bütün işçiləri, eləcə də dəmir yolu işlər aparan tikinti təşkilatlarının işçiləri üçün məcburidir.

1.2. Dəmir yolunun, yol təsərrüfatı tikililərinin və qurğularının təmiri və saxlanması üzrə bütün işlər, habelə inşaat işləri TİQ, “Azərbaycan Dövlət Dəmir Yolunun İşarəvermə Təlimatı”nın (bundan sonra – İT), “Azərbaycan Dövlət Dəmir Yolunun qatarların hərəkəti və manevr işinə dair Təlimat”a (bundan sonra – QHT), yolların təmirinin təsdiq edilmiş layihələrinə, texnoloji proseslə-

rinə, süni tikililərin cari saxlanması üzrə əsas işlərin yerinə yetirilməsi texnologiyası və Qaydalarına, dəmir yoluñun və tikililərinin təmiri və saxlanması zamanı təhlükəsizlik texnikası və istehsalat sanitariyası Qaydalarına riayət etməklə tikinti şərtlərinə və bu təlimatın tələblərinə, eləcə də “Elektrikləşdirilmiş dəmir yollarında dəmir yolu nəqliyyatı işçilərinin elektrik təhlükəsizliyi qaydaları”na müvafiq olaraq yerinə yetirilməlidir.

1.3. Yollarda və tikililərdə işlər bu Təlimatın 1.2-ci bəndində göstərilmiş normativ aktları bilmələrinə görə sınaqdan keçmiş vəzifəli şəxslərin rəhbərliyi ilə yerinə yetirilməlidir.

İş rəhbərləri işlərin aparılması Qaydalarına riayət olunmasına daim nəzarəti təmin edirlər və qatarların hərəkətinin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

Əgər vəzifəli şəxs işlərə ilk dəfə rəhbərlik edirsə, onda işlərin aparıldığı yerdə ondan vəzifədə böyük olan, qatarların hərəkətinin təhlükəsizliyinə cavabdeh daha təcrübəli yol işçisinin iştirakı məcburidir.

1.4. Avtobloklama və elektrik mərkəzləşməsi ilə və ya işarələrlə asılılıq qoşulmuş digər qurğularla ((rels dövrələri, qatarların hərəkəti zamanı hərəkət tərkibinin texniki vəziyyətinə avtomatik nəzarət cihazı (TANC), qatarların hərəkəti zamanı hərəkət tərkibinin texniki vəziyyətinə distansiyadan nəzarət sistemi (HTDN), tormozların avtomatik idarəetmə sistemi (TAİS), nəzarət əndazə qurğusu (NƏQ) və i.a. təchiz edilmiş sahələrdə yol işləri aparılan zaman iş rəhbərləri rels dövrəsinin qırılmasının və ya qısa qapanmasının və sonradan işarənin bağlanması halının istisna edilməsi məqsədilə işçilər tərəfindən iş üsullarının tətbiqinin düzgünlüyünə nəzarət etməlidirlər. Belə sahələrdə bu Təlimatın 1 №-li əlavəsində şərh edilmiş siyahı

üzrə yerinə yetirilən işlər işarəvermə və rabitə distansiyası ilə razılaşdırılmalıdır.

1.5. Elektrikləşdirilmiş sahələrdə yol işləri aparılan zaman iş rəhbərləri kontakt asqısının, kontakt şəbəkəsinin hava xətlərinin və dayaqlarının zədələnmədən qorunmasını təmin edən tədbirlər görməlidirlər. Bu Təlimatın 2 №-li əlavəsində şərh edilmiş siyahı üzrə belə sahələrdə yol işləri elektrik təchizatı distansiyası və ya onun kontakt şəbəkəsi rayonu ilə razılaşdırılmalıdır.

1.6. Yolun və tikililərin bütövlüyünü və ya möhkəmliyini və davamlığının pozulmasını, habelə yolda və ya onun yanında tikililərin yaxınlaşma əndazəsi hüdudunda maneələr yaranan yol işləri aparılan yerlər müəyyən edilmiş tipdə və rəngdə (bu Təlimatın 3-6 №-li əlavələri) səyyar işarələrlə və işarə nişanları ilə çəpərlənməlidir. Səyyar dayanma işarələrinin-qırmızı lövhələrin quraşdırılması üçün bu Təlimatın 3 №-li əlavəsində göstərilmiş qurğular tətbiq edilə bilər.

İşlər aparılan yerin və ya hərəkət üçün təhlükəli manənin işarələrlə çəpərlənməsinə qədər işlərə başlamaq; maneələr aradan qaldırılana, işlər tam başa çatana, yol, tikili və kontakt şəbəkəsi yoxlananadək, əndazəyə riayət edilənə qədər maneələri və ya işlər aparılan yerləri çəpərləyən işarələri götürmək **qadağandır**.

Qatarların sahədə müəyyən edilmiş hərəkət sürəti ilə təhlükəsiz buraxılmasını təmin edə biləcək səviyyədə iş həcmi yerinə yetirilmişdir, bu işlərin tam başa çatması hesab olunur.

1.7. Dayanma və ya sürətin azaldılması işarələri ilə çəpərlənən yerlərdə və hərəkətin xüsusi şərtləri barədə lokomotiv briqadalarını xəbərdar etmək tələb olunan bütün hallarda, işlər aparılmazdan önce qatarlara xəbərdarlıq

verilməlidir. Xəbərdarlıqların verilməsinə sifariş 1-6-ci forma (bu Təlimatın 8 №-li əlavəsi) üzrə tərtib edilir.

Dəmir yolunun və tikililərinin təmiri və saxlanması zamanı təhlükəsizlik texnikası və istehsalat sanitariyası Qaydaları ilə nəzərdə tutulmuş hallarda xüsusi sayıqlıq və bildiriş işarələrinin daha tez-tez verilməsi haqqında da xəbərdarlıqlar verilir. Belə xəbərdarlıqların verilməsinə sifariş 7-ci forma üzrə tərtib edilir (bu Təlimatın 8 №-li əlavəsi). Belə hallarda yolda işlər aparan və nəqliyyat vasitələrinin hərəkətinə rəhbərlik edən şəxslərdən, habelə lokomotiv briqadalarından xüsusi sayıqlıq göstərmələri tələb edilir.

Stansiya yollarında işlər aparılan zaman, bundan başqa “Yollara, yoldəyişənlərə İMB, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalı”nda (DU-46 forması, bundan sonra-baxış jurnalında) qeydiyyat aparılır.

1.8. Elektrikləşdirilmiş sahələrdə planlı yol işləri yerinə yetirilərkən kontakt şəbəkəsindən, hava xəttindən gərginliyin açılması və ya elektrik təchizatı işçilərinin iştirakı tələb olunduqda yol işlərinin rəhbəri kontakt şəbəkəsi qurğularının, hava xəttinin yaxınlığında işlərin təhlükəsiz aparılmasının təmin edilməsinin zəruriliyi barədə işlərin xarakterini, yerini, başlanmasını və davamıyyət müddətini göstərməklə elektrik təchizatı distansiyası rəisinin ünvanına ən azı bir sutka qabaqcadan sifariş (telefonoqram, teleqram) verir.

Ayırma və torpaqlamanın bərpa edilməsi elektrik təchizatı distansiyası nümayəndəsinin nəzarəti altında yol işçiləri tərəfindən icra edilir.

2. İşlər aparılan yerdə qatarların buraxılma şərtləri və sürətləri

2.1. Tikililərin və qurğuların təmiri, bir qayda olaraq, hərəkətin təhlükəsizliyi və təhlükəsizlik texnikası təmin edilməklə, qatarların hərəkət qrafikini pozmadan aparılmalıdır.

2.2. Qatarların buraxılmasına hazırlanan yol aşağıdakı tələblərə cavab verilməlidir.

2.2.1. Relslər şpalın (tirin) hər ucunda ən azı iki əsas kastillə tikilməlidir. Qatarların buraxılma sürəti *80 km/saat* və daha çox olduqda *1200 m* və ondan kiçik radiuslu əyrilərdə relslər üç əsas kastillə tikilməlidir.

Qatarların buraxılma sürəti *25 km/saat* və ondan az olduqda düz və radiusu *1200 m*-dən böyük olan əyri yolları bir şpal ötürməklə (iki şpalдан bir) tikməyə (sökməyə) icazə verilir.

“КБ” (mətn üzrə rus dilində) və “КД” (mətn üzrə rus dilində) tipli ayrı-ayrı və ya ankerli birləşmələr zamanı:

a) qatarların buraxılma sürəti *25 km/saata* (daxil olmaqla) qədər olduqda- sıxac boltlarının və qoyma boltlarının hər altıncı şpalda bərkidilməsinə;

b) qatarların buraxılma sürəti *26 km/saatdan 60 km/saata* (daxil olmaqla) qədər olduqda sıxac boltlarının və qoyma boltlarının hər üçüncü şpalda bərkidilməsinə icazə verilir.

“ЖБ” (mətn üzrə rus dilində) “(ЖБР)” (mətn üzrə rus dilində) tipli və ya digər alılıqsız bərkidicilərdə sıxaclar bütün şppardarda bərkidilməlidir.

Qatarların buraxılma sürəti *60 km/saata* (daxil olmaqla) qədər olduqda sıxacların hər dördüncü şpalda bərkidilməsinə icazə verilir, qalan şppardarda sıxaclar 90 dərəcə açılmalıdır.

Qatarların buraxılma surəti *60 km/saatdan* çox olduqda bərkidilmə hər bir şpalda aparılmalıdır.

Calaqsız yolların relsləri və rels pletləri başdan-başa dəyişdirildikdə, hazırlıq və tamamlama işləri dövründə yerdə qalan sınaclar və sixac boltları ayrı-ayrı bərkidicidə yuxarıda göstərilən şəraitdə qoyulmaya bilər. Temperatur gərginlikləri boşaldılan zaman qatarların buraxılma sürəti 25 km/saatdan çox olmayan hallarda pletlərin uzunluğunun sərbəst dəyişdirilməsi üçün ayrı-ayrı bərkidilən sixac boltlarının qaykalarının 3-4 dövr başdan-başa boşaldılmasına yol verilir; qatar buraxılmazdan önce rels calaqlarının hər ucunda iki bərkidilmiş bolt olmalıdır. Calaqsız yoluñ pletlərində aralıqların yaxınlaşdırılması və temperatur gərginliklərinin boşaldılması zamanı işlər aparıllarkən aralığa müvəqqəti rels içliyi qoyulmuş rels calağı yanlıqlarla bərkidilməli və relsin bir ucunda yol boltunun sayı tam miqdarda, lakin iki ədəddən az olmayıaraq, relsin digər ucunda isə – iki boltla bərkidilməlidir və onlardan biri içlikdən keçməlidir.

Calaqların içliklərlə birləşdirilməsi üçün bolt deşikləri böyüdülmüş inventar yanlıqların və ya dörd strubsinalı standart yanlıqların tətbiqinə icazə verilir. Bütün hallarda içlik boltla bərkidilməlidir. İçliklər, inventar yanlıqlar və strubsinalar təsdiq edilmiş tipdən olmalıdır. İçliklər qoyulmuş calaqlarda qatarların buraxılma sürəti R-50 və ağır tipli relslərdə 25 km/saatdan və R-50-dən yüngül tipli relslərdə isə 15 km/saatdan artıq olmamalıdır.

Bolt deşikləri olmayan relsləri birləşdirmək (qatarların müvəqqəti buraxılması üçün rels pletlərinin gərilməsini və relslərin sinmasının aradan qaldırılması zamanı) üçün tipli yanlıqların və dartılan dörd strubsinanın tətbiqinə icazə verilir.

W-14 "Fosslo" rels bərkidiciləri olan sahələrdə 3 ardıcıl boşaldılmış və ya çıxarılmış rels bərkidiciləri olduqda və yaxud hər 4-dən bir şpal nominal bərkidildikdə icazəverici

maksimal sürət 70 km/saat ; 2 ardıcıl şpalda boşaldılmış və ya çıxarılmış rels bərkidiciləri olduqda və yaxud hər 3-dən bir şpal nominal bərkidildikdə icazəverici maksimal sürət 90 km/saat ola bilər.

2.2.2. Bütün şpallar və yoldəyişən tirləri öz yerlərinə qoyulmalı və altı döyülməlidir. Qatarın 60 km/saata qədər sürətlə buraxılması üçün spalların yalnız relslərin altında döyülməsinə icazə verilir.

Körpü tirləri aşırı tikililərinin tirlərinə pəncəli boltlarla, ballastsız dəmir-beton lövhələri (plitələri) isə tam sayda sancaqlarla bərkidilməlidir.

Qatarları 25 km/saata qədər sürətlə buraxdıqda hər dördüncü tiri pəncəli boltlarla, ballastsız dəmir-beton lövhələri (plitələri) isə 1 metrdən çox aralı olmayıaraq ən azı dörd sancaqla bərkitməyə icazə verilir.

İşlər aparılan zaman qatarların 40 km/saata qədər sürətlə buraxılmasına kontr bucaqlıqlar (kontr relslər) çıxarılmış halda icazə verilir. Bu zaman pəncəli boltlar hər ikinci tirdə qoyulmalı, ballastsız dəmir-beton lövhələr (plitələr) isə tamamilə bərkidilməlidir.

2.2.3. Ballast prizması ciyninin eni manqalı yollarda ən azı 20 sm , calaqsız yollarda 25 sm olmalıdır.

Şpal qutuları ballastla şpalın qalınlığının $2/3$ -dən az olmayıaraq, doldurulmalıdır. İki dən çox olmayıaraq ardıcıl (yanaşı) qutunun ballastla doldurulmamasına o şərtlə icazə verilir ki, onların arasında ballastla doldurulmuş ən azı 10 qutu olsun.

Texniki fasılədə əsas işlər başa çatdıqdan sonra və qatarlar 60 km/saata qədər sürətlə buraxıldıqda dəmir-beton və ağac şppardarda izin daxilində ballastla doldurulmamış şpal qutularının saxlanılmasına o şərtlə icazə verilir ki, calaqsız yolda ballast prizması ciyninin eni ən azı 25 sm , manqalı yolda isə ən azı 20 sm təmin edilmiş olsun.

Manqalı yolda hazırlıq işləri dövründə ballast şpalların sonundan və onların kəlləsindən şpal qutularından uzaqlaşdırıla bilər. Bu zaman qatarların buraxılma sürəti düz və radiusu 1200 m və daha çox olan əyridə $R=50$ və daha ağır tipli relslərdə 40 km/saatdan və bütün qalan hallarda 25 km/saatdan artıq olmamalıdır.

Bilavasitə texniki fasılə verilməzdən önce maşınların işə başlanma yerlərinin hazırlanması üçün şpalların relsaltı kəsiyində onların altına aparmaqla şpalların oturacağından aşağı ballastı kəsib çıxarmağa icazə verilir. Belə yerlərdə qatarların buraxılma sürəti 25 km/saatdan çox olmayaraq müəyyən edilir.

2.2.4. Yolun qaldırılması və endirilməsi zamanı hər iki rels sapı üzrə ötürmənin dikliyi rəvan olmalı və qatarların hərəkət sürəti 100-dən 120 km/saata qədər olduqda 1%-dən, 80-dən 100 km/saata qədər olduqda 2%-dən, 60-dan 80 km/saata qədər olduqda 3%-dən, 40-dan 60 km/saata qədər olduqda 4%-dən və 40 km/saatdan çox olmadıqda 5%-dən artıq olmamalıdır. Ötürmə dikliyinin 5%-dən artıq olmasına icazə verilmir.

Ümumiyyətlə, əyri sahələrin keçid əyrlərində ötürmələrin dikliyi sürətə görə aşağıdakı qiymətlərdən artıq olmamalıdır (birinci qiymət-təqdim olunan; ikincisi 30 mm-dən az olmayan məsafədə icazə veriləndir), %:

Sürəti	140 km/saatdan çox olmayaraq	0,7-0,9
Sürəti	120 km/saadant çox olmayaraq	0,8-1,0
Sürəti	100 km/saatdan çox olmayaraq	1,0-1,4
Sürəti	80 km/saattan çox olmayaraq	1,6-1,9
Sürəti	60 km/saattan çox olmayaraq	2,1-2,7
Sürəti	50 km/saattan çox olmayaraq	2,5-3,0
Sürəti	40 km/saattan çox olmayaraq	2,7-3,1
Sürəti	25 km/saatdan çox olmayaraq	3,0-3,2

2.2.5. Ballast qatını təmizləməklə ballastın kəsilməsi, yolun qaldırılması ilə əlaqədar işlər başa çatdıqdan sonra qatarların buraxılma sürəti 2.1-ci cədvələ əsasən müəyyən edilir.

Qeyri-hamarlıqların amplitudları: səviyyəsi – 40 mm-dən artıq; çapraz yatması- 30 mm-dən artıq; yatması – 30 mm-dən artıq; əyriliyin yanaşı oxlarının fərqi – 65 mm-dən artıq olduqda hərəkəti açmaq **qadağandır** (yaxud yolun yoxlanılması dövründə hərəkət bağlanır).

Cədvəl 2.1

Zirvələrinin təpələri arasında məsafə 20 metr olan vətərin ortasından çapraz yatmanın səviyyəsi və qiyməti, mm	Uzunluğu 20 metr olan vətərin ortasından qonşu oxların ölçüləri fərqi, mm	İşlər aparılan yerlərdə qatarların buraxılma sürəti, km/saat		
		“BPO” yol maşınını tətbiq etməklə 25 sm-dən artıq təmiz ballast qatı yaradıldıqda	Aşağıdakı maşınları tətbiq etməklə 25 sm-dən artıq təmiz ballast qatı yaradıldıqda	“BPO” + “BPR” + “BPR” + “DCP”
20-ə qədər	35-ə qədər	60	50	60
21- 25	36-50	40	25	40
26- 30	51- 65	25	15	25

Qeyd: “BPO” (mətn üzrə rus dilində) - fasılısız işləyən düzəltmə-döymə-tamamlama maşınıdır;

“BPR” (mətn üzrə rus dilində) - dövri işləyən düzəltmə-döymə-rıxtovka edən maşınıdır;

“DCP” (mətn üzrə rus dilində) - dinamik yol sabitləşdiricisi.

İşlər yerinə yetirildikdən sonra hərəkət tərkibini buraxmaqla yolu yoxlayarkən yük və sərnişin qatarlarına

2.2-ci cədvələ uyğun diferensial (fərqli) xəbərdarlıq verilməsinə icazə verilir.

Cədvəl 2.2.

Yük qatarlarının buraxılma sürəti km/saat	Sərnişin qatarlarının buraxılma sürəti, km/saat	
	“ƏR-200”	“ЧС 200”, “ЧС 8”, “ЧС 7”, “ЧС 6”, “ЧС 4”, “ЧС 2”, “ТЭП 60”, lokomotivləri ilə, elektrik qatarı, “ТЭП70” dizel-qatarı
25	40	40
40	80	50
50	90	60
60	100	70
70	120	80
80	140	100

Qeyd: *Digər lokomotivlərlə bütün tiplərdən olan tək hərəkət edən lokomotivlərə idarə olunan sərnişin qatarlarına, və drezinlərə (avtomatrislərə) xəbərdarlıq yüksək qatarlarına olduğu kimi verilir.*

2.3. Mənzilin (yolun, yoldəyişən qurğunun) bağlanması ilə və ya qatarlar arasında intervalla yerinə yetirilən işlərin, buraxılma sürətlərinin, xəbərdarlıqların verilməsi sifarişlərinin formaları və həmin işlərə rəhbərliyi həyata keçirən vəzifəli şəxslərin siyahısı 2.3-cü cədvəldə göstərilmişdir.

2.4. Calaqsız yolun təmiri işlərinin yerinə yetirilməsi, “Calaqsız yolun quraşdırılması, qoyulması və saxlanılmasına dair texniki Gösteriş”ə ciddi riayət edilməklə rels pletlərinin bərkidilməsi temperaturundan kənara çıxılmasına icazə verilən temperatur həddində həyata keçirilməlidir.

Cədvəl 2.3.

Sıra №-si	İşlərin adı	Qatarların buraxılma sürəti, km/saat	Xəbərdarlıqların verilməsinə dair sifarişlərin forması	İşlərin rəhbəri
1	2	3	4	5
Aparıldığı yerlər dayanma işarələri ilə çəpərlənən işlər				
1	Uzunluğu 50 metrdən çox olan körpülərdə köpü tirlərinin başdan-başa dəyişdirilməsi	25	1	Yol distansiyasının rəisi və ya onun müavini
2	Körpülərin dayaq hissələrinin düzəldilməsi	25	1	Yol distansiyasının rəisi və ya onun müavini
3	Asma paketlərin (rels paketlərinin və ya xüsusi konstruksiyalı paketlərin) qoyulması və oturtma işləri başa çatanadək onlarda hərəkət	25	1	Yol distansiyası rəisinin müavini
4	Süni tikililərdə və torpaq yatağında mexanizmlərin, avadanlıqların və materialların yerləşdirilməsi zamanı onların bütövlüyüünü, tikintilərin yaxınlıq əndəzəsini pozmadan yerinə yetirilən işlər	Sürəti azaltmadan	2	Böyük yol ustası (sahə rəisi), körpü və ya tunel ustası

1	2	3	4	5
5	Uzunluğu 50 metrə qədər olan körpülərdə körpü tirlərinin başdan-başa dəyişdirilməsi	25	1	Böyük yol ustası (sahə rəisi və ya körpü ustası)
6	Körpülərdə körpü və ya mauerlat tirlərin və şpalların fermaaltı tirlərin tək-tək dəyişdirilməsi	40 25	1 1	Böyük yol ustası (sahə rəisi və ya körpü ustası) Eyni ilə
7	Körpülərdə tənzimləyici cihazların ayrı-ayrı tiyələrinin və ya çərçivə relslərinin dəyişdirilməsi	40	1	Eyni ilə
8	Eyni zamanda 10-dan 60 mm-ə qədər ölçüdə calaqsız yoluñ rixtovka cihazları ilə rixtovkası	25	1	Yol ustası
9	Fasiləsiz diyrilənmə səthli çapazın dəyişdirilməsi	Sürəti azaltmadan	2	Yol ustası
10	Körpülərdə calaqsız yoluñ tənzimləyici aşırımlarındakı relslərin və ya mövsumi tənzimləyici relslərin dəyişdirilməsi	Eyni ilə	2	Eyni ilə
11	Calaqsız yoluñ sınnmış pletinin defektli (qüsurlu) yerini kəsməklə və relsi yanlıqlarla və boltların hamısını qoymaqla müvəqqəti bərpa edilməsi	Eyni ilə	2	Eyni ilə
12	Tunellərdə buzlaşmaların qopardılması	Eyni ilə	2	Tunel ustası

1	2	3	4	5
13	Rels izlərində calaqların aralıqlarının tənzimlənməsi: R-50 və ağır tipli R-50-dən yüngül tipli	25 15	1 1	Yol ustası Eyni ilə
14	Mərkəzləşmiş yoldəyişən qurğuların metal hissələrinin tək-tək dəyişdirilməsi	Sürəti azaltmadan	2	Eyni ilə
15	Yoldəyişən tirlərinin başdan-başa dəyişdirilməsi və fluqar tirlərinin və ya onların üzərindəki yoldəyişənlərin və ya çarbazların hərəkət edən ürəkciklərinin çevriləməsi qurğuları bərkidilən tirlərin tək-tək dəyişdirilməsi	25	1	Eyni ilə
16	Calaqsız yolda temperatur gərginliklərinin boşaldılması	2.2 -ci bəndə uyğun olaraq	1	Eyni ilə
17	Ümumi qalınlığı 50 mm-dən artıq olan qabarma yerlərinin yola qabarma altlıqları qoymaqla düzəldilməsi	25	1	Eyni ilə
18	Yoldəyişən qurğunun ordinatlar üzrə sökülüb tikilməsi (yalnız yan yol yenidən tikildikdə dayanma işarələri çıxarıldıqdan sonra düz yol üzrə sürət məhdudlaşdırılmış)	25	1	Eyni ilə

1	2	3	4	5
19	Üstündəki ballastı kəsməklə aşırı tikelilərin suötürücü borularının təmizlənməsi	25	1	Yol və ya körpü ustası
20	Kontrbucaqların (kontrreślərin) və əks qəçici bucaqların (mühafizə tirlərinin) elementlərinin dəyişdirilməsi	40	1	Eyni ilə
21	Rels izini pozmadan qatarların hərəkətinə maneə olan aralıqların cihazlarla tənzimlənməsi	Sürəti azaltmadan	2	Yol briqadırı
22	Calaqlı yolun 10 mm-ə qədər itələməklə rixtovkası	Eyni ilə	2	Eyni ilə
23	Mərkəzləşdirilməmiş yoldəyişən qurğuların relslerinin və ayrı-ayrı metal hissəlerinin tək-tək dəyişdirilməsi	Eyni ilə	2	Eyni ilə
24	İzolyasiyaedici calaqların izolyasiya elementlərinin və ya yanlıqlarının dəyişdirilməsi	Eyni ilə	2	Eyni ilə
25	Şolların üçdən artıq yanaşı uclarının eyni zamanda sökülməsi ilə yolun yenidən tikilməsi	Eyni ilə	2	Eyni ilə
26	Yoldəyişən qurğularda pnevmatik üfürülmə və elektroqızdırıcı armaturun quraşdırılması	Eyni ilə	2	Eyni ilə

1	2	3	4	5
Aparıldığı yerlər sürətin azaldılması işarələri ilə çəpərlənən işlər				
27	Eninə drenaj kəsiklərinin rels paketləri qoyulmaqla qurulması	25	3	İş icraçısı və ya böyük yol ustası (sahə rəisi)
28	Calaqsız yolda tək-tək palçıqlanma yerlərində manqalı yolda şolların oturacağından 10 sm dərinlikdə şpal qutularından qırmadaşın təmizlənməsi	40	3	Yol ustası
29	Calaqsız yolun eyni zamanda 20-dən 60 mm-ə qədər qaldırmaqla düzəldilməsi	25	3	Eyni ilə
30	Yolun qatarları buraxmaqla yoxlanılması: yol şəbəkəsi dəyişirildikdən sonra; qırmadaşın 15 sm-dən artıq	8.6 -ci bəndə (cədvəllər 2.1; 2.2)	3	Yol ustası
	dərinlikdə təmizlənməsindən sonra; yeni ballasta qoyulmasından sonra	uyğun		
31	Yolda rels uclarının qaynaq edilməsi	40	3	Yol briqadırı və qaynaq kalonnasının ustası
32	Yoldakı yoldəyişən qurğuların çarpaşlarının qaynaq edilməsi və onların karbonlaşdırılması	40	3	Eyni ilə

1	2	3	4	5
33	Yolun təmiri zamanı ballastın şpalların oturacağına qədər kəsməkələ şpalların tək-tək dəyişdirilməsi və əlavə edilməsi	25	3	Yol briqadırı
34	Ən azı üç şpal ucunda qoyma boltları eyni vaxtda boşaltmaqla ayrı-ayrı bərkidicidə izin eninin tənzimlənməsi	Sürəti azaltmadan	Verilmir	Eyni ilə
35	Manqali yolda tək-tək palçıqlanmış yerlərdəki şpal qutularında qırmadaşın şpalların oturacağından 10 sm-ə qədər aşağı dərinlikdə təmizlənməsi	40	3	Eyni ilə
36	R-50 və ağır tipli rels manqali yolun eyni zamanda 20-dən 60-mm-ə qədər hündürlüyü qaldırmaqla düzəldilməsi	40	3	Eyni ilə
37	R-43 və yüngül tipli rels manqali yolun eyni zamanda 20-dən 60-mm-ə qədər hündürlüyü qaldırmaqla düzəldilməsi	25	3	Eyni ilə
38	Qabarma qalınlığının cəmi; 10-dan 25 mm-ə qədər 26-dan 50 mm-ə qədər olan yolun qabarma altlıqları qoymaqla düzəldilməsi	40 25	3 3	Yol briqadırı

1	2	3	4	5
39	Texniki fasılə vaxtı maşınların işləməsi üçün yolun hazırlanması dövründə ayırıcı tipdən olan bərkidicidə relslərinin altından tənzimləyici aralıqların çıxarılması	40	3	Yol briqadırı
40	Eyni zamanda 20-dən 60 mm-ə qədər ölçüdə manqalı yolun rixtovkası	25	3	Yol briqadırı
Aparıldığı yerlər «C» işarə nişanları (fit verilməsi barədə) ilə çəpərlənən işlər				
41	Süni tikililərdə və torpaq yatağında mexanizmləri, avadanlığı və materialları yerləşdirməklə onların bütövlüyünü, tikililərin yaxınlaşma əndəzəsini pozmadan yerinə yetirilən işlər	Sürəti azaltmadan	Verilmir	Körpü və ya yol ustasının məsləhəti ilə
42	Calaqsız yolda şpalların tək-tək dəyişdirilməsi	Eyni ilə	Verilmir	Yol briqadırı
43	Yolun eyni zamanda 20 mm-ə qədər qaldırılması ilə düzəldilməsi	Eyni ilə	7	Eyni ilə
44	Manqali yolun eyni zamanda 20 mm-ə qədər ölçüdə rixtovkası	Eyni ilə	7	Eyni ilə
45	Yol briqadası tərəfindən bilavasitə yolda dayanma və sürəti azaltmaqla	Eyni ilə	7	Briqadirin məsləhəti ilə

1	2	3	4	5
	çəpərlənməsi tələb olunmadan yerinə yetirilən digər işlər			
46	Ayri-ayrı və altlıqsız bərkidicidə qalınlığı 10 mm-ə qədər olan tənzimləyici aralıqlar qoymaqla və ya onu dəyişdirməklə səviyyələr, yatmalar və çarpez yatmalar üzrə pozuntuların düzəldilməsi	Eyni ilə	7	5-ci dərəcəli yol montyoru
47	Qalınlığının cəmi 10 mm-ə qədər olan qabarmalarda yolun qabarma kartoçkaları qoymaqla düzəldilməsi	Sürəti azaltmadan	7	5-ci dərəcəli yol montyoru
48	Şallartın üçdən artıq yanaşı uclarının eyni vaxtda sökülməsi ilə yolun yenidən tikilməsi	Eyni ilə	7	Eyni ilə
49	Ayri-ayrı şolların sürüsdürülməsi	Sürəti azaltmadan	Verilmir	4-cü dərəcəli yol mantyoru
50	Manqalı yolda işləyən briqadalar qrupları arasındaki məsafə ən azı 10 şpal olmaqla üçdən artıq olmayaraq yanaşı şolların uclarının sökülməsi ilə (boltların boşaldılması ilə) aralıq rels bərkidiçilərin elementlərinin və yoldəyişən qurğularının yoldəyişən tirlərinin tək-tək dəyişdirilməsi	Eyni ilə Sürəti azaltmadan	Eyni ilə Verilmir	Eyni ilə 4-cü dərəcəli yol montyoru

Qeyd: 1. Yolun 6 sm-dən artıq ölçüdə qaldırılması və ya rixtovkası zərurəti olduqda həmin işlər qatarların hərəkətinin bağlanması zamanı yerinə yetirilməlidir.
 2. Əgər qabarmalar düzəldilən zaman qalınlığına görə yoldakı qabarma altlıqlarından 15 mm-dən artıq fərqlənən qabarma altlıqları qoyularsa, o işlər aparılan yerlər dayanma işarələri ilə çəpərlənir, qatarlar isə 2.3-cü cədvəlin 38-ci bəndində göstərilən sürətlə buraxılır.

2.5. Texniki fasiləyə hazırlıq işləri elə təşkil edilməlidir ki, texniki fasiləyə qədər yolun vəziyyəti qatarların 60 km/saata qədər, lakin 25 km/saatdan az olmayan sürətlə təhlükəsiz buraxılmasını təmin etsin.

2.6. Texniki fasilədən sonra yolun vəziyyəti, aparılan işlərin xarakterindən və şəraitindən asılı olaraq, qatarların aşağıdakı sürətlə buraxılmasını təmin etməlidir:

Düzəltmə-döymə maşınları tətbiq edilməklə yol şəbəkəsi dəyişdirildikdən, ballast təmizləndikdən və ya dəyişdirildikdən, yol qaldırıldıqdan və ya endirildikdən sonra ilk bir-iki qatarın R-50 və ağır tipli relslə yollarda – 25 km/saat, R-50-dən yüngül tipli relslə yollarda isə – 15 km/saat, sonrakı qatarların sürəti 2.1-ci cədvələ uyğun olmalıdır;

düzəltmə-döymə və digər sıxlasdırma – sabitləşdirmə maşınları olmayan halda ilk bir-iki qatar 15 km/saat sürətlə, sonrakılar 3 saat ərzində –ən azı 25 km/saat, daha sonra R-65 və ağır tipli relslərdə -50 km/saata qədər, R-50 və yüngül tipli relslərdə isə 40 km/saata qədər sürətlə buraxılmalıdır;

yoldəyişən qurğunun metal hissələrin, kar kəsişmə, yoldəyişən tirlər başdan-başa dəyişdirildikdən, yoldəyişən qurğuların qırmadaş üzərinə qoyulmasından və körpü

tırları başdan-başa dəyişdirildikdən sonra ilk iki-üç qatarın buraxılma sürəti ən azı 25 km/saat , sonrakılarınkı isə 60 km/saat a qədər olmalıdır;

kastil bərkidilməsində altlıqlar əvəzlənmədən relslərin başdan-başa dəyişdirilməsindən və ilk bir-iki qatarın 25 km/saat sürətlə buraxılmasından sonra qalan qatarlar tamamlama işləri aparılan dövrə 50 km/saat , altlıqlar dəyişilən halda isə 25 km/saat sürətlə buraxılmalıdır. Ayri-ayrı bərkidicilərdə relslər başdan-başa dəyişdirildikdən və calaqsız yolun rels pletlərində gərginlik boşaldıldıqdan sonra qatarların buraxılma sürəti bu Təlimatın 2.3-cü bəndinə uyğun müəyyən edilir;

relsru «TIPCM» (mətn üzrə rus dilində) maşını ilə qaynaq edildikdən sonra – 25 km/saat ;

manqalı yolda (cari saxlanış zamanı) maşınlarla yolun düzəldilməsi və rixtovkası işləri yerinə yetirildikdən sonra yolun 20 mm-ə qədər itələnməsi və qaldırılması halında qatarların buraxılması təyin edilmiş sürəti azaltmadan, 20-dən 60 mm-ə qədər itələndikdə isə ilk iki-üç qatar 60 km/saatdan artıq sürətlə;

calaqsız yolda, bütün hallarda, ilk iki-üç qatar ən çoxu 60 km/saat sürətlə;

süni tikililərin möhkəmləndirilməsi və yenidən qurulması, o cümlədən aşırımlı tikililərin dəyişdirilməsi, habelə torpaq yatağının təmiri işlərindən sonra qatarların buraxılma sürəti həmin işlərin təşkili layihəsində nəzərdə tutulan həddə uyğun olmalıdır. Layihə olmadıqda isə tikililərin vəziyyətindən asılı olaraq, lakin 15 km/saatdan az olmayaraq yol distansiyasının rəisi tərəfindən müəyyən edilir. Bu zaman qatarların rels paketləri və digər paketlər üzrə buraxılma sürəti layihəyə və yolun faktiki vəziyyətinə uyğun həyata keçirilməlidir.

2.7. İşlər aparılan yerdən qatar buraxmazdan öncə iş rəhbəri yolu və süni tikililəri qatarın buraxılmasına hazırlayaraq, yolda və onun yaxınlığında əndazəni pozan hər hansı əşyaların və ya alətlərin qalib-qalmamasını, bütün işçilərin yoldan kənara (ikiyollu sahədə – işlərin aparıldığı yoluñ kənarına) çıxmasını yoxlamalı, bundan sonra işarələri çıxarmaq göstərişi verməli, özü də həmin kənara keçməli və qatara sərbəst buraxılma və ya sürəti azaltma işarəsi verməlidir. İlk qatarlar buraxıldıqdan sonra işlərin rəhbəri və ya onun tapşırığı ilə ayrılmış işçilər tərəfindən yola ikinci dəfə baxış keçirilməli, ortaya çıxan nasazlıqlar aradan qaldırılmalıdır.

2.8. Elektrikləşdirilmiş sahələrdə yol işlərinin aparılmasından sonra qatarların hərəkəti yalnız drossel – transformator tağlarının, dayaqların və tikililərin torpaqlanmalarının relslərə qoşulmasından, calaq və elektrik dartı birləşdiricilərinin quraşdırılmasından sonra açıla bilər. İnventar relslərdə calaq birləşdiriciləri əvəzinə 3 aydan çox olmayan müddətə calaqlara nimçəvari şaybalar qoymağə icazə verilir.

2.9. Yolun və tikililərin (qurğuların) təmirinin təşkili iş gününün sonuna kimi işlərin tam başa çatmasını və ya qatarların hərəkət qrafikinə, təmir texnologiyasına, işlərin aparılması layihəsinə, yaxud qatarların digər normativlərlə nəzərdə tutulmuş sürətlə təhlükəsiz hərəkətinə zəmanət verən kompleksin yerinə yetirilməsini təmin etməlidir.

3. Texniki fasılədə işlərin aparılması və yol maşınlarının tətbiqi qaydası

3.1. Büyyük həcmli təmir və tikinti işlərinin aparılması üçün qatarların hərəkət qrafikində texniki fasılələr nəzərdə tutulmalı və həmin işlərlə əlaqədar olan sürət məhdudiyyətləri nəzərə alınmalıdır.

Yolun, süni tikililərin, kontakt şəbəkəsinin və İMB qurğularının cari saxlanışı üzrə işlərin yerinə yetirilməsi üçün qatarların hərəkət qrafikində *1,5-2 saat* müddətində texnoloji fasılələr verilməsi nəzərdə tutulmalıdır. Texnoloji fasılələrdə həm maşınların tətbiqi ilə, həm də maşınlar tətbiq edilmədən yolun cari saxlanışı üzrə işlərin aparılması ilə əlaqədar qatarların hərəkətində *2 saatdan* artıq fasılə yaranmadığı hallarda isə digər təmir işləri yerinə yetirilir.

Maşın kompleksləri, ixtisaslaşdırılmış briqadalar və mexanikləşdirilmiş kolonlar (dəstələr) ilə yolun cari saxlanışı işlərinin aparılması zamanı dəmir yolu rəisinin müəyyən etdiyi qaydaya uyğun olaraq *3-4 saat* müddətində texnoloji fasılə verilir.

3.2. Texniki (texnoloji) fasılədə yerinə yetirilən işlər:

- yolun gücləndirilmiş əsaslı, əsaslı, gücləndirilmiş orta, orta və qaldırma təmiri zamanı əsas işlər;
- yolun planlı-xəbərdarlıqlı düzəldilməsi;
- yoldəyişən qurğuların dəyişdirilməsi;
- reślərin başdan –başa dəyişdirilməsi;
- calaqsız yolun pletlərində temperatur gərginliklərinin boşaldılması; körpülərin aşırım tikililərinin dəyişdirilməsi və ya müvəqqətilərinin quraşdırılması;
- körpülərdə ballastsız dəmir-beton plitələrin qoyulması;
- aşırım tikililərində və dayaqlarında ballast təknələrinin hidroizolyasiyasının təmiri;
- körpüaltılar quraşdırılmaqla tunellərin təmiri;
- körpü tirlərinin başdan –başa dəyişdirilməsi;
- yol maşınları tətbiq edilən bütün işlər, habelə yolda, süni tikililərdə və torpaq yatağında qatarlararası vaxt intervallarında yerinə yetirilməsi mümkün olmayan təmir işləri;
- dəmir yollarının tikintisi və elektrikləşdirilməsi işləri;

kontakt şəbəkəsinin, hava xətlərinin təmiri ilə əlaqədar tikililərin yaxınlaşma əndazəsinin pozulması və ya qaraşdırma işçi qatarların və ya drezinlərin (avtomatrların) mənzilə çıxmazı ilə aparılan işlər aid edilir.

3.3. Təmir və tikinti işləri üçün texniki fasılələr, bir qayda olaraq, *2-3 saat* işıqlı vaxtda ayrılması nəzərə alınmaqla, sutkanın işıqlı vaxtında verilir ki, texniki fasılə başa çatdıqdan sonra yolu, kontakt şəbəkəsini və digər tikililəri və qurğuları lazımı vəziyyətə gətirmək mümkün olsun.

3.4. Qatarların hərəkət qrafikində sutkanın qaranlıq vaxtında texniki fasılələr nəzərdə tutulan sahələrdə iş rəhbəri iş aparılan yerlərin müəyyən edilmiş normalara uyğun işıqlandırılmasını təmin etməlidir.

Biryollu sahədə işlərin aparılması üçün mənzillərin, iki və ya çoxiyollu sahədə isə bir və ya bir neçə yolu bağlanması qonşu yollarda hərəkətin müəyyən edilmiş ölçüllərinin dəyişdirilməsinə səbəb olmursa, “Daşima proseslərini idarəetmə” Birliyinin rəisi ilə razılışdırılmaqla Naxçıvan (Naxçıvan hissəsi ərazisində) hissəsi rəisinin və ya ADDY rəisinin icazəsi ilə aparılır. Əgər belə bağlanma qatarların qonşu dövlətin dəmir yollarına hərəkətinin müəyyən edilmiş həcmərinin dəyişilməsinə səbəb olursa, ona ADDY rəisi Nəqliyyat Nazirliyi ilə razılışdırılmaqla icazə verə bilər.

3.5. Biryollu sahədə mənzillərin, iki və çoxiyollu sahələrdə isə bir və ya bir neçə yolu gözlənilən bağlanması haqqında Naxçıvan hissəsinin rəisi (Naxçıvan hissəsi ərazisində) və ya ADDY rəisinin müavini müvafiq iş rəhbərlərini ən gec bir sutka ərzində qabaqcadan xəbərdar edir.

Naxçıvan hissəsinin rəisi (Naxçıvan hissəsi ərazisində) və ya ADDY rəisi mənzili bağlamaqla işlərin aparılmasına

verilən icazədə mənzilin və ya ayrıca yolun bağlanmasıının razılaşdırılmış müddəti və həmin işlərə vahid rəhbərliyi həyata keçirən şəxsin soyadı göstərilməlidir. Qatar dispətçeri iş rəhbərinin soyadını və vəzifəsini mənzili məhdudlaşdırın stansiyaların növbətçilərinə bildirməlidir. Müvafiq razılıq olduqda işlər başlanana qədər və onlar başa çatdıqdan sonra mənzilin (yolun) bağlanması və açılması qatar dispətçerinin əmri ilə rəsmiləşdirilir.

3.6. Təmir-yol işlərinin aparılması üçün verilmiş texniki fasılənin ləğv edilməsinə və onun müddətinin qısalmasına yalnız müstəsna hallarda və texniki fasiləyə icazə verilməsi haqqında sərəncam verən şəxs tərəfindən verilə bilər. Bu barədə iş rəhbərinə texniki fasilə başlamazdan ən azı 12 saat önce xəbərdarlıq verilməlidir.

3.7. Hərəkətin fasiləsinə səbəb olan, habelə aparılması hərəkət qrafikində texniki fasilələr nəzərdə tutulan işlər yerinə yetirilən müddətdə işarəvermə və rəbitə distansiyasını yol distansiyasının sıfarişi əsasında iş rəhbəri ilə birlikdə qatar dispətçeri ilə daima əlaqə (telefonla və ya radio ilə) saxlamalıdır.

3.8. Texniki fasilədə işə rəhbərliyi aşağıda göstərilən şəxslər həyata keçirirlər:

3.8.1. Yol-maşın stansiyası (YMS) işləyən zaman:

- a)* rels-şpal şəbəkəsi dəyişdirildikdə – YMS rəisi (rəis müavini);
- b)* orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə qırmadaşın dərindən təmizlənməsi və şpalların altından ən azı 31-40 sm aşağıda xalis ballast qatı yaradıldıqda – YMS rəisinin müavini;
- c)* orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 16-30 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə – iş icraçısı;

c) orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 15 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə – yol ustası.

Yol-maşın stansiyası işləyən zaman bütün təmir dövrü ərzində yol distansiyası işlərin keyfiyyətinə və qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət olunmasına nəzarət edilməsi üçün vəzifədə yol ustasından aşağı olmayan mütəxəssisi yol-maşın stansiyasına təhkim edir; yol distansiyasının həmin mütəxəssisi yolun təhlükəsiz vəziyyətini müəyyən edir və qatar dispətçerinin müəyyən edilmiş qaydada mənzilin açılmasına dair sıfariş icazə verir, habelə işlər aparılan yerdə qatarların hərəkət sürətlərinin məhdudlaşdırılması haqqında xəbərdarlıqların verilməsini və ləğv edilməsini bildirir.

3.8.2. Yol distansiyası işləyən zaman:

- a)* rels-şpal şəbəkəsi dəyişdirildikdə-yol distansiyasının rəisi (rəis müavini);
- b)* orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə qırmadaşın dərin təmizlənməsi və şpalların altından 31-40 sm aşağıda təmiz ballast qatı yaradıldıqda – yol distansiyası rəisinin müavini;

- c)* orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 16-30 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə-böyük yol ustası (sahə rəisi);

- c)* orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 15 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə –yol ustası.

3.9. Texniki fasilədə yerinə yetirilən işlərə dair xəbərdarlıq üçün sıfarişlər, mənzil açıldıqdan sonra qatarların hərəkət sürətinin məhdudlaşdırılması tələb olunduqda bu Təlimatın 8 №-li əlavəsinin 3-cü formasında verilir.

3.10. İş rəhbəri mənzil bağlanmadan önce mənzili

verilən icazədə mənzilin və ya ayrıca yolun bağlanmasıının razılışdırılmış müddəti və həmin işlərə vahid rəhbərliyi həyata keçirən şəxsin soyadı göstərilməlidir. Qatar dispətçeri iş rəhbərinin soyadını və vəzifəsini mənzili məhdudlaşdırın stansiyaların növbətçilərinə bildirməlidir. Müvafiq razılıq olduqda işlər başlanana qədər və onlar başa çatdıqdan sonra mənzilin (yolun) bağlanması və açılması qatar dispətçerinin əmri ilə rəsmiləşdirilir.

3.6. Təmir-yol işlərinin aparılması üçün verilmiş texniki fasılənin ləğv edilməsinə və onun müddətinin qısalmasına yalnız müstəsna hallarda və texniki fasiləyə icazə verilməsi haqqında sərəncam verən şəxs tərəfindən verilə bilər. Bu barədə iş rəhbərinə texniki fasilə başlamazdan ən azı 12 saat önce xəbərdarlıq verilməlidir.

3.7. Hərəkətin fasiləsinə səbəb olan, habelə aparılması hərəkət qrafikində texniki fasilələr nəzərdə tutulan işlər yerinə yetirilən müddətdə işarəvermə və rəbitə distansiyasını yol distansiyasının sifarişi əsasında iş rəhbəri ilə birlikdə qatar dispətçeri ilə daima əlaqə (telefonla və ya radio ilə) saxlamalıdır.

3.8. Texniki fasilədə işə rəhbərliyi aşağıda göstərilən şəxslər həyata keçirirlər:

3.8.1. Yol-maşın stansiyası (YMS) işləyən zaman:

- a)** rels-şpal şəbəkəsi dəyişdirildikdə – YMS rəisi (rəis müavini);
- b)** orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə qırmadaşın dərindən təmizlənməsi və şpalların altından ən azı 31-40 sm aşağıda xalis ballast qatı yaradıldıqda – YMS rəisinin müavini;
- c)** orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 16-30 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə – iş icraçısı;

c) orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 15 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə – yol ustası.

Yol-maşın stansiyası işləyən zaman bütün təmir dövrü ərzində yol distansiyası işlərin keyfiyyətinə və qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət olunmasına nəzarət edilməsi üçün vəzifədə yol ustasından aşağı olmayan mütəxəssisi yol-maşın stansiyasına töhkim edir; yol distansiyasının həmin mütəxəssisi yolun təhlükəsiz vəziyyətini müəyyən edir və qatar dispətçerinin müəyyən edilmiş qaydada mənzilin açılmasına dair sifariş icazə verir, habelə işlər aparılan yerdə qatarların hərəkət sürətlərinin məhdudlaşdırılması haqqında xəbərdarlıqların verilməsini və ləğv edilməsini bildirir.

3.8.2. Yol distansiyası işləyən zaman:

- a)** rels-şpal şəbəkəsi dəyişdirildikdə – yol distansiyasının rəisi (rəis müavini);
- b)** orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə qırmadaşın dərin təmizlənməsi və şpalların altından 31-40 sm aşağıda təmiz ballast qatı yaradıldıqda – yol distansiyası rəisinin müavini;
- c)** orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 16-30 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə – böyük yol ustası (sahə rəisi);
- c)** orta və ya qaldırma təmiri həcmində müvafiq işlərlə birlikdə şpalların altından 15 sm aşağı dərinlikdə qırmadaş təmizləndikdə – yol ustası.

3.9. Texniki fasilədə yerinə yetirilən işlərə dair xəbərdarlıq üçün sifarişlər, mənzil açıldıqdan sonra qatarların hərəkət sürətinin məhdudlaşdırılması tələb olunduqda bu Təlimatın 8 №-li əlavəsinin 3-cü formasında verilir.

3.10. İş rəhbəri mənzil bağlanmadan önce mənzili

məhdudlaşdırınan stansiyanın növbətçisinə və qatar dispətçerinə bağlı mənzilə təsərrüfat (bundan sonra – işçi) qatarlar, maşınların və aqreqatların göndərilməsinin ardıcılılığı haqqında hər bir qatarın və maşının bağlı mənzildə (və ya mənzilin yolunda) ilkin dayanma kilometrinin və işlər başa çatdıqdan sonra onların qayitmalı olduqları stansiyaları göstərməklə sifariş verməlidir.

3.11. Mənzilin bağlanması ilə işlərin başlanması vaxtı çatdıqda qatar dispətçeri mənzilin boşluğununu və ya iki və çox yollu sahələrdə müvafiq yolu boşluğununu müəyyən edir, ondan sonra mənzili məhdudlaşdırınan stansiyaların növbətçilərinə və iş rəhbərinə mənzilin və ya yolu bağlanması haqqında əmr verir. Müstəsna hallarda işlər aparılan yerdə qatar dispətçeri ilə telefon və ya radio rabitəsi olmadıqda mənzilin və ya yolu faktiki bağlanması haqqında əmr iş rəhbərinə ən yaxın stansiyanın növbətçisi tərəfindən (telefonla və ya işlər aparılan yerdən ezam edilən qasid vəsitiylə) verilir.

İş rəhbərinin qatar dispətçerinin əmrini (yazılı, telefonla və ya radio-rabitə ilə) alana qədər və işlər aparılan yer bu Təlimatın 4-cü fəslinin tələblərinə uyğun çəpərlənənə qədər, elektrikləşdirilmiş sahələrdə isə kontakt şəbəkəsində gərginliyin açılması və sonradan torpaqlama ştanqası qoyulması haqqında əmr alana qədər işlərə başlanması **qadağandır**.

3.12. Yolun, tikililərin və qurğuların təmiri üçün işçi qatarların (drezinlərin), maşınların və aqreqatların bağlanmış mənzilə göndərilməsi ağ rəngli diaqonal üzrə qırmızı zolaqlı blankda verilən icazə əsasında həyata keçirilir. İş rəhbərinin sifarişinə uyğun olaraq icazədə mənzildə hər qatarın və maşının ilkin dayanma yeri (kilometr) göstərilir.

3.13. Bağlanmış mənzildə (yolda) eyni zamanda bir

neçə işçi qatar (drezin) və yol maşınları, o cümlədən müxtəlif təşkilatlara məxsus olan, Naxçıvan hissəsi rəisinin (Naxçıvan hissəsi ərazisində) və ya ADDY rəisinin bu Təlimatın 3.5-ci bəndinə uyğun icazəsində göstərilən bir işçinin rəhbərliyi altında işləyə bilər.

Hər işçi qatarın lokomotivinin, maşının və aqreqatın maşinisti ağ rəngli diaqonal üzrə qırmızı zolaqlı blankdakı icazədə göstərilmiş yerdə qədər getməlidir. Birinci qatar müəyyən edilmiş sürətlə, sonrakilar 20 km/saatdan artıq olmayan sürətlə hərəkət edir. Bu zaman qatarlar arasındaki məsafə 1 km-dən az olmamalıdır. Arxadan gələn işçi qatarın dayanacaq yerinin yanında əlində qırmızı işarə olan işarəçi olmalıdır.

Bağlı mənzilə müxtəlif ayırma məntəqələrindən göndərilən işçi qatarlar qarşı-qarşıya zolaqlı blankdakı icazədə göstərilmiş yerdə qədər gəlməlidir, orada iş rəhbərinin göstərişi ilə dayanma işarəsi qoymalıdır.

Sutkanın qaranlıq vaxtında və işarələrin görünməsi pis olduqda (duman, boran, əyrilər və s.), habelə digər əlverişsiz şəraitdə işçi qatarlarının və yol maşınlarının dayanacaq yerlərində işarəçi taraqqalar (fişənglər) qoymalıdır.

İşçi qatarlar, maşınlar və avadanlıqlar dayandıqdan sonra mənzil üzrə hərəkət iş rəhbərinin göstərişi ilə həyata keçirilir.

3.14. Əgər işlər avtobloklama ilə təchiz edilmiş mənzildə aparılırsa, onda işçi qatarları, maşınları və aqreqatları mənzilin bağlanması gözləmədən, qatar dispətçeri ilə razılışdırmaqla avtobloklamanın işarələri əsasında işlərin aparıldığı yerə göndərilməyə icazə verilir. Mənzildə hər bir qatarın maşinistinə iş rəhbərinin sifarişində göstərilmiş yerdə dayanmaq haqqında xəbərdarlıq verilir. Belə qatarlar bağlanmalı olan mənzilə göndərilən zaman ağ rəngli

diaqonal üzrə qırmızı zolaqlı blankdakı icazə iş rəhbərinə və ya onun vəkalət verdiyi işçiyə təqdim edilir. O, həmin icazəni qatar mənzildə şərtləşdirilmiş yerdə dayandıqdan və mənzilin bağlanması haqqında qatar dispetçerinin əmrinə aldıqdan sonra lokomotivin və ya özü hərəkətedən yol maşınının maşinistinə verir.

Mənzil və ya mənzilin müvafiq yolu həmin mənzilə işçi qatarlardan, maşınlardan və aqreqatlardan qabaqda (öndə) göndərilmiş qatarlardan azad edildikdən (boşaldıqdan) sonra işlərin aparılması üçün qatar dispetçerinin əmri ilə bağlanır.

3.15. Mənzildə eyni zamanda işləmək üçün stansiyadan bir qatarın tərkibində göndərilən işçi qatarlar, maşınlar və aqreqatlar iş rəhbərinin göndərişi ilə mənzildə açıla və ya birləşdirilə bilər. Yolun əsaslı, orta təmiri işlərinin aparılması üçün işçi qatarlarının tərtib edilməsi qaydası bu Təlimatın 9 №- li əlavəsində verilmişdir.

Yol işləri yerinə yetirilərkən qatarda maşın dəstlərinin başqa cür yerləşməsi lazımlı olarsa, onda onların mənzilə göndərmək üçün yerləşdirilməsi və bir qatara birləşdirilməsi iş rəhbəri tərəfindən müəyyən edilir.

Sonradan mənzildə işləmək üçün bir-biri ilə birləşdirilmiş bir neçə işçi qatar stansiyadan göndərilən zaman iş rəhbərinin göstərişi ilə onların hər birinin maşinistinə ağ rəngli diaqonal üzrə qırmızı zolaqlı blankda ayrı-ayrılıqda icazə verilməlidir.

Ağır tipli yol maşınlarının daşınması zamanı qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi üzrə əsas tələblər və hərəkətin icazə verilən sürətləri bu Təlimatın 10 № - li əlavəsində göstərilmişdir.

3.16. İşlər mənzildə və ya stansiyanın hüdudlarında aparıldıqda işçi qatarlar, maşınlar və aqreqatlar iş rəhbəri

və ya onun səlahiyyətli işçisi tərəfindən müşayiət edilməlidir. Naxçıvan hissəsi rəisinin (Naxçıvan hissəsi ərazisində) və ya ADDY rəisinin göstərişi ilə işçi qatarlara zəruri hallarda baş konduktorlar təyin edilə bilər.

3.17. İşlərin aparılması üçün qatarların hərəkətində müəyyən edilmiş fasılə başa çatan vaxta qədər bu işlər tamamilə yekunlaşdırılmalı, tikililər və qurğular qatarların təhlükəsiz hərəkətini təmin edən vəziyyətə gətirilməli, dəyanma işarələri, lazımlı galərsə, sürəti azaltma işarələri və ya müvafiq işarə nişanları saxlanılmaqla çıxarılmalıdır.

3.18. Qatarlar, maşınlar və avadanlıqlarla iş başa çatdırıldıqdan sonra iş rəhbəri şəxsən və ya tabeliyində olan işçilər vasitəsilə işlər aparılan bütün sahə boyunca yola və digər təmir edilən qurğulara baxış keçirilməli, normal hərəkətə maneə törədən nöqsanlar aşkar edildikdə onların dərhal aradan qaldırılmasını təmin etməli, habelə sahədə olan materialların və mexanizmlərin müəyyən edilmiş əndazələri pozub-pozmamaları yoxlanmalıdır.

3.19. İşçi qatarların (drezinlərin), maşınların və aqreqatların mənzildən göndərilməsi iş rəhbərinin qabaqcadən qatar dispetçeri ilə razılışdırılmış göstərişi ilə həyata keçirilir. Dispetçer işçi qatarlarının mənzildən nəzərdə tutulmuş qaytarılma qaydası üzrə mənzili məhdudlaşdırılan stansiyaların növbətçilərinə məlumat verir.

3.20. İki hansı təşkilatın yerinə yetirməsindən asılı olmayaraq, mənzilin (yolun) açılması qatar dispetçerinin əmri ilə, yalnız yol distansiyası rəisindən və ya onun səlahiyyətli işçisindən (vəzifəsi yol ustasından aşağı olmayan), yol işlərinin və ya süni tikililərdəki işlərin başa çatması, mənzildə işçi qatarlarının, maşınların və aqreqatların olmaması və ya ikiyollu mənzilin düzgün yolu üzrə göndərilməsi, habelə qatarların təhlükəsiz hərəkətinə digər

maneələrin olmaması haqqında bildiriş (yazılı, telefonla və ya radiorabitə ilə) aldıqdan sonra həyata keçirilir.

Həmin bildiriş qatar dispetçerinə bilavasitə və ya ən yaxın stansiyanın növbətçisi vasitəsilə verilir. Qatar dispetçeri telefonla və ya radiorabitə ilə alınmış bildirişi dispetçer sərəncamları jurnalına yazır.

3.21. Mövcud İMB və rabitə və ya elektrik təchizatı qurğularının işinin bərpası (əgər onların işi pozulmuş dursa) yol işçiləri tərəfindən bütün tağlar və birləşdiricilər qoyulduğdan və relslərə qoşulduğdan sonra və müvafiq İMB və rabitə elektromexanikindən (böyük elektromexanikindən) və ya enerji dispetçerindən bildiriş aldıqdan sonra həyata keçirilir.

3.22. Əgər avtobloklama ilə təchiz edilmiş ikiyollu mənzillərdə işçi qatarlar, maşınlar və aqreqatlar işlər başa çatdıqdan sonra düzgün yolla stansiyaya göndərilərsə, onda onların hərəkəti maşinistlərə ağ rəngli dioqanal üzrə qırmızı zolaqlı blankda icazənin olmasından asılı olma-yaraq müəyyən edilmiş sürətlə, avtobloklamanın işarələri əsasında həyata keçirilir. Qalan hallarda mənzildə işlədik-dən sonra qaytarılan işçi qatarların, maşınların, aqreqat-ların (birincidən başqa) hərəkət sürəti 20 km/saat -dan çox olmamalı, onların arasındaki məsafə isə 1 km-dən az olma-malıdır.

Bildiriş aşağıdakı formada verilir:

QD

mənzilin _____ yolun _____ km-də
(mənzilin adı)
_____ iş “_____” 20 _____ ci il tarixində
(adı) (gün, ay)

Saat _____ dəqiqədə başa çatmışdır.

Mənzil qatarların hərəkəti üçün _____ km-sə qədər

km/saat-dan çox olmayan sürətlə _____
(və ya müəyyən edilmiş sürətlə)

açıla bilər.

İmza _____

İşçi qatarın, vaqonlar irəlidə olmaqla, hərəkətinin sü-rətinə lokomotiv və qatarın başındaki yol maşını arasında radio-rabitə olduqda yol maşınlarının konstruksiyasından asılı olaraq ən çoxu 40 km/saat sürətlə hərəkətinə yol verilir.

3.23. İşdən sonra biri-birinin ardınca hərəkət edən işçi qatarları, maşınları və aqreqatları stansiyanın eyni yoluna və ya hərəkət tərkibi ilə tutulmuş digər yolun baş hissəsinə daxil olmasına icazə verilir. Bu zaman mənzildən qayıdan qatarlar stansiya yolunun baş hissəsinə svetoforum qada-ğanədici göstəricisi ilə, “Qatarların hərəkəti və manevr işinə dair Təlimat” in 9.30-cu bəndində nəzərdə tutulmuş qaydada qəbul edilir. Qatar stansiyaya daxil olan zaman maşinist xüsuslu sayıqlıq göstərməli və hərəkət üçün maneə ilə rast-laşdıqda isə qatarı dərhal dayanmağa hazır olmalıdır.

3.24. İşçi qatarlarının (drezinlərin) tikililərin və qurğuların təmiri üzrə işlər aparılmayan və ya işlərin xarakteri mənzilin (yolun) bağlanması tələb etməyən mənzillərə (mənzillərin yollarına) göndərilməsi qatar dispetçerinin şifahi göstərişi əsasında həyata keçirilir. Həmin qatarlar mənzilə müvafiq işarə vermə və rabitə vasitələri üçün nəzərdə tutulmuş icazələr əsasında göndərilir.

İş rəhbərinə və maşinistə qatarın stansiyaya gəlmə (qayıtma) vaxtı haqqında xəbərdarlıq verilir. Mənzili xəbərdarlıqlıda göstərilən vaxtdan artıq müddətə tutmaq qadağandır.

İş rəhbəri işçi qatar mənzildən çıxana qədər normal hərəkət üçün maneələrin olmadığını əmin olmalıdır.

3.25. İki və çoxyollu mənzillərdə yollardan birinin təmir işləri üçün bağlı olduğu dövrə buraxma qabiliyyətindən (birləşdirilmiş qatarların buraxılmasını, qatarların görünmə məsafəsində və ya vaxtı məhdudlaşdırmaqla hərəkətini, müvəqqəti avtobloklama qurğularının tətbiq edilməsini, müvəqqəti postlar açılmasını və s.) daha yaxşı istifadə edilməsi üzrə zəruri tədbirlər görülməsini nəzərə almaqla qalan yol üzrə qatarların hərəkəti qaydası dəmir yolu rəisi tərəfindən müəyyən edilir.

3.26. Yol maşınının, kranın və ya işçi qatarın mənzildə dayanacağı olduqda, dayanmış işçi qatarın və ya maşının yanında əlində qırmızı işarə olan baş konduktor, o, olmadıqda isə iş rəhbəri və ya baş konduktor vəzifəsini icra edən səlahiyyətli yol işçisi olmalıdır. O, quyruq işarələrinin görünməsini yoxlamalı, mənzilə diqqətlə nəzarət etməli və arxadan gələn qatar göründükən onun dayandırılması üçün tədbirlər görməlidir.

3.27. Əgər maşınlar ikiyollu mənzildə maşın hissələri yollarası tərəfdən hərəkət tərkibinin əndazəsi hüdudlarından kənara çıxməqla işlər aparırsa və ya yarımvəqonlardan lüklər vasitəsilə ballast boşaldırsa, onda qonşu yolda iş sahəsi hər iki tərəfdən dayanma işarələri ilə çəpərlənir. Qonşu yolda hərəkət edən bütün qatarlara xəbərdarlıqlar verilir. Onlara 6-cı forma (bu Təlimatın 8 №-li əlavəsi) üzrə sıfariş tərtib edilir.

3.28. Maşın hissələri yollarası tərəfdən hərəkət tərkibinin əndazəsi hüdudlarından kənara çıxməqla işləyən

yol maşınının yanında əlində qırmızı işarə olan işarəçi olmalıdır. Qonşu yolu dayanma işarələri ilə çəpərlənməsini bunun üçün ayrılmış işarəçilər yerinə yetirirlər, onlar yol maşınınından və ya işçi qatardan 1000 metr məsafədə üç taraqqa qoyurlar və taraqqadan iş aparılan yer istiqamətə 20 metr kənarlaşaraq qatarın yaxınlaşması ehtimal olunan tərəfə qırmızı işarə göstərirlər. Sərnişin qatarları 120 km/saatdan yüksək sürətlə hərəkət etdiyi sahələrdə taraqqalar dəmir yolu rəisinin müəyyən etdiyi məsafələrdə qoyulur. Qatar göründükən taraqqanın yanındaki işarəçi bu barədə iş rəhbərinə bu Təlimatın 4.10-cu bəndilə müəyyən edilmiş qaydada xəbər verir. İş rəhbəri qonşu yolda qatarın yaxınlaşması haqqında işarəcidən məlumat aldıqdan sonra yol maşınının işini dərhal dayandırmalı, əndazəyə riayət olunmasını yoxlamalı, bundan sonra bu Təlimatın 4.10-cu bəndilə müəyyən edilmiş qaydada işarəçilərə qırmızı lövhələrin və taraqqaların götürülməsinə icazə verməlidir.

3.29. İki və çoxyollu mənzillərdə işçi vəziyyətində əndazəsizliyi olan qırmadaş təmizləyici qurğulu elektrobalastyor, digər tipli qırmadaş təmizləyən maşınlar, habelə "BPO" tipli düzəltmə – döymə-tamamlama maşınları işləyən zaman qonşu yolla əndazəsiz yükleri olan qatarların buraxılması **qadağandır**.

Qonşu yolla digər qatarların buraxılması yuxarıda göstərilən maşınların işi dayandırıldıqdan sonra həyata keçirilir. Bu zaman düz və müvafiq genişlənməsi olan əyrilərdə 4100 mm olan yollar arasında "1-T" əndazəli hərəkət tərkiblərinin buraxılma sürəti ən çoxu 40 km/saat, "T" əndazəlilərinki isə - 25 km/saat olmalıdır. Düz və müvafiq genişlənməsi olan əyrilərdə 4100 mm-dən artıq olan yollar arasında "1-T" və "T" əndazəli hərəkət tərkibinin 50 km/saata qədər sürətlə buraxılmasına icazə verilir.

Maşınlarda və iş cəbhəsində işçilərlə radiorabitə və xəbərdarlıq etmə aparatları olduqda “BΠO-3000” maşını işləyən zaman qatarların 70 km/saat sürətlə buraxılmasına icazə verilir.

“YK-25” (mətn üzrə rus dilində) yoldöşəyənləri tətbiq edilməklə yerinə yetirilən işlər zamanı düz və müvafiq genişlənməsi olan əyrilərdə 4100-dən 5500 mm-ə qədər olan yollar arasında qonşu yolla “1-T” və “T” əndazəli hərəkət tərkibinin 50 km/saata qədər, işçilərlə radiorabitə və xəbərdarlıq etmə aparatları olduqda isə – 60 km/saata qədər sürətlə buraxılmasına icazə verilir. Bir neçə yol maşını eyni vaxtda işlədiyi halda qatarların buraxılma sürəti sürətin daha çox məhdudlandırılmasını tələb edən maşına görə müəyyən edilir.

3.30. Bütün tiplərdən olan qırmadaş təmizləyici maşınlar (qurğular) mənzillərdə aşağıdakı əlavə tələblərə riayət etməklə işləməlidir.

maşın (qurğu) işləyən zaman onun hissələrindən heç biri təmir edilən yolu oxundan yollararası tərəfə 1950 mm-dən artıq məsafəyə çıxmamalıdır;

maşının (qurğunun) işçi hissələrinin işçi vəziyyətə və nəqliyyat vəziyyətinə gətirilməsi zamanı onun ayrı-ayrı hissələrinin təmir olunan yolu oxundan yollararası tərəfə 1950 mm məsafədən artıq kənara çıxdığı halda qatarların qonşu yolla buraxılmasına icazə verilmir;

maşınlar yoldəyişən qurğuların çarpzalarında qırmadaşı dərindən təmizləməklə işləyən zaman, əgər onun ballast prizmasının ciyini normativ ölçübən aşağı qalırsa, qonşu yol qatarların hərəkəti üçün bağlanmalıdır;

arabacıqların ressorlarının (yaylarının) təsiri hesabına maşınların yana əyilməsinə yol verilməməsi üçün ressorlar (yaylar) maşınlar işləyən bütün vaxt ərzində açılmalıdır;

ressorlar (yaylar) maşın nəqliyyat vəziyyətinə gətirildikdən sonra qoşulur.

3.31. “BΠO-3000” düzəltmə-döymə-tamamlama maşını mənzildə aşağıdakı əlavə tələblərə riayət etməklə işləməlidir:

maşın iki və çoxyollu sahələrdə işləməzdən önce yamac planlaşdırıcının qanadaltı bağlayıcısı və birləşdirici dart-qısı ilə yollararası tərəfdən çıxarılmalıdır;

maşın işçi vəziyyətə və nəqliyyat vəziyyətinə gətirilən zaman, habelə döymə hissələri işləyən zaman qonşu yolla qatarların buraxılmasına icazə verilmir;

qatarların qonşu yolla buraxılması üçün düzəltmə-döymə hissələrinin işi dayandırılır, bu zaman yollararası tərəfdən yamac planlaşdırıcısının qanadı ballastın üzərinə buraxılmalıdır və vibroplitənin (silkələyici plitənin) aparıcı tırıno kip yaxınlaşdırılmalıdır;

yamac sıxlışdırıcılar nəqliyyat vəziyyətinə qaldırılmalıdır; iş vaxtı dozatorun qanadı yollararası tərəfdən elə örtülməlidir ki, o, maşının kabinəsinin ön əndazə ölçülərinin hüdudlarından kənara çıxmasın.

3.32. Döşəmə kranları aşağıdakı tələblərə riayət etməklə işləməlidir:

qatarı buraxmazdan önce rels-şpal şəbəkəsinin hissələri krandakı paketlərdə olmalı, ballast prizmasında və ya yolda uzanmalıdır;

paketlərin bərkidilməsi ilə məşğul olan fəhlələr qatarın yaxınlaşması haqqında bildiriş alıqdə kənara çıxmırlırlar.

3.33. “BMC” (mətn üzrə rus dilində) tipli ballast təmizləyən maşın işləyən zaman qatarı buraxmazdan önce iş dayandırılmalı, onun və traktorların qonşu yola nisbətən vəziyyəti yoxlanılmalıdır.

3.34. Yollar rotorlu qartəmizləyənlə təmizlənən zaman

ikiyollu sahədə ikinci yol təmizlənmiş olduqda həmin təmizlənmiş yolla hərəkət edən qatarlar işlərin rəhbəri tərəfindən müəyyən edilmiş sürətlə, zəruri hallarda isə bələdçinin müşayiəti ilə buraxılır. Bu barədə 6-cı formalı (bu Təlimatın 8 №-li əlavəsi) sıfarişlə verilən xəbərdarlıqla göstərilir. Rotorlu qartəmizləyənin iş yeri qonşu yol üzrə dayanma işarələri ilə çəpərlənir. Qatar keçənə yaxın qartəmizləyənin işi dayandırılır və qanadlar bağlanır. Qatarın yaxınlaşması haqqında bildiriş və işlərin rəhbərinin dayanma işarələrinin çıxarılmasına dair sərəncamlar verməsi bu Təlimatın 4.10-cu bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.35. İki və ya çoxiyollu sahədə vəqon tipli qartəmizləyən və ya vərdənə yollararası tərəfdə qanadları bağlanmış halda işləyən zaman qonşu yol işarələrlə çəpərlənmir, lakin qonşu yolla keçən qatarlara aşağıdakı məzmunda xəbərdarlıq verilir: «..... mənzilinin yolunda yol vərdənəsi (qartəmizləyəni) işləyir. Mənzildə hərəkət zamanı xüsusü sayıqlıq göstərmək; görünməsi məhdud olan yerlərin qarşısında uzunmüddətli bildiriş səs (fit) işarəsi vermək». Bu xəbərdarlıqlar qatar dispetçerinin göstərişi ilə stansiya növbətçiləri tərəfindən verilir. Qartəmizləyənin və ya vərdənənin yollararası tərəfdə açılmış vəziyyətdə işləməsi zərurəti yarandıqda qonşu yol qatarlarının hərəkəti üçün bağlanır.

Stansiya yollarının qartəmizləyən maşınlarının tətbiqi ilə qardan təmizlənməsi üzrə gözlənilən işlər haqqında, habelə qısa hazırlıq dövründə mənzillərdə sınaq səfərləri keçirilərkən işarəvermə və rabitə distansiyası və elektrik təchizatı distansiyaları məlumatlandırılmalıdır.

3.36. İşlərin aparılmasının yuxarıda şərh edilmiş şərtləri ilə yanaşı konkret yol maşınlarının və hərəkət tə-

kibinin istismarına dair təlimatlarda şərh edilmiş tələblərə riayət edilməlidir.

4. Mənzildə işlər aparılan yerlərin çəpərlənməsi qaydası

4.1. Mənzildə və stansiyada hərəkət üçün istənilən maneə (dayanma tələb edən yer), habelə işlərin aparıldığı yer hərəkət üçün təhlükəli olduqda və dayanma, yaxud sürətin azaldılması tələb olunduqda ora qatarın (manevr tərkibinin) gözlənilməsindən və ya gözlənilməməsindən asılı olmayaraq hər iki tərəfdən işarələrlə çəpərlənməlidir.

4.2. Taraqqalar qoyulmalı olan **B** məsafəsi və rəhbər enişdən və mənzildə qatarların hərəkətinin maksimal yol verilən sürətindən asılı olaraq sürətin azaldılması işarələri qoyulmalı olan **A** məsafəsi göstərilməklə mənzillərin siyahısı dəmir yolu rəisi tərəfindən bu Təlimatın 4.1-ci cədvəlinə uyğun müəyyən edilir.


4.1-ci cədvəl


Sıra №	Mənzildə rəhbər eniş və qatarların maksimum yol verilən hərəkət sürəti	«Təhlükəli yerin başlanğıcı» və «Təhlükəli yerin sonu» işarənişanlarından sürətin azalması işarələrinə qədər məsafə A	İşlər aparılan yerdə səyyar qızılı işarələrdən və qəflətən ortaya çıxan maneə yerində birinci taraqqaya qədər məsafə B
1	2	3	4
	0,006-dan kiçik rəhbər enişləri olan mənzillərdə hərəkətin aşağıdakı sürətlərində:		

1	2	3	4
1	yük qatarlarının 80 km/saat dan çox olmayaraq, sərnişin və refrijerator qatarlarının 100 km/saat dan çox olmayaraq	800	1000
	refrijerator qatarlarının 100 km/saat dan böyük, lakin 120 km/saat dan artıq olmayaraq və sərnişin qatarlarının 100 km/saat dan böyük, lakin 140 km/saat dan artıq olmayaraq	1000	1200
	yük qatarlarının 80 km/saat dan böyük, lakin 90 km/saat dan artıq olmayaraq	1100	1300
	yük qatarlarının 90 km/saat dan böyük, lakin 100 km/saat dan artıq olmayaraq, sərnişin qatarlarının 140 km/saat dan böyük, lakin 160 km/saat dan artıq olmayaraq	1400	1600
2	0,006 və daha dik, lakin 0,010- dan artıq olmayan rəhbər enişləri olan mənzillərdə hərəkətin aşağıdakı sürətlərində: yük qatarlarının 80 km/saat böyük olmayaraq, sərnişin və refrijerator qatarlarının 100 km/saat dan böyük olmayaraq	1000	1200

1	2	3	4
	refrijerator qatarlarının 100 km/saat dan böyük, lakin 120 km/saat dan artıq olmayaraq və sərnişin qatarlarının 100 km/saat dan böyük, lakin 140 km/saat dan artıq olmayaraq	1100	1300
	yük qatarlarının 80 km/saat dan böyük, lakin 90 km/saat dan artıq olmayaraq	1300	1500
	sərnişin qatarlarının 140 km/saat dan böyük, lakin 160 km/saat dan artıq olmayaraq	1500	1700
3	0,010-dan daha dik rəhbər enişləri olan mənzillərdə	ADDY rəisi tərəfindən müəyyən edilir	

4.3. Qatarların dayandırılmasını tələb edən işlər aparılan yerlərdə iş cəbhəsi 200 metr və ondan az olan biryollu sahədə, ikiyollu sahənin yollarından biri və ya hər ikisi dayanma işarəsi ilə 4.1 № -li şəkildə göstərilmiş qaydada çəpərlənir.





Şəkil № 4.1. İş cəbhəsi 200 metr və ondan az olan mənzildə qatarların dayandırılmasını tələb edən iş yerlərinin çəpərlənməsi sxemı:


- biryollu sahədə;
- ikiyollu sahənin yollarından birində;
- ikiyollu sahənin hər iki yolunda.


Çəpərlənən sahənin sərhədlərindən 50 metr məsafədə hər iki tərəfdə işlərin rəhbərinin nəzarəti altında olan səyyar kırmızı **Q** işaretləri (bu Təlimatın 4 №-li əlavəsi) qoyulur. Bu işaretlərdən **B** məsafəsində üç taraqqa qoyulur və aparılan iş yerlərinə ən yaxın olan birinci taraqqadan 200 metr məsafədə işlər aparılan yerdən hesablanan istiqamətdə sürətin azaldılması üçün səyyar sarı **S** işaretləri (bu Təlimatın 4 №-li əlavəsi) qoyulur.

Səyyar sürəti azaltma işaretləri və taraqqalar işaretərilərin mühafizəsi altında olmalıdır ki, onlar da iş aparılan tərəfə birinci taraqqadan 20 metrdə qırmızı əl işaretisi ilə (gündüz açıq kırmızı bayraqla, gecə qırmızı işığı gözlənilən qatara istiqamətlənmiş əl fənəri ilə) dayanmalıdır.

Çəpərlənmə müəyyən olunmuş sınaqdan keçmiş işaretərilərlə və ya 3-cü dərəcədən aşağı olmayan yol montyorları tərəfindən aparılır. İşarəçilər dəmir yolu nəqliyyatının digər işçilərindən fərqlənməsi üçün üstü sarı rəngli baş örtüyü (papaq) geyməlidirlər.

İşlər geniş cəbhə boyu (200 metrdən artıq) aparıldığda iş aparılan yerlər 4.2 №-li şəkildə göstərilən qaydada çəpərlənir.






Şəkil 4.3. Mənzilin çoxyollu sahəsində iş yerlərin çəpərlənməsi sxemi:

- üçyolları sahənin kənar yolunda;
- üçyolları sahənin orta yolunda;
- dördyolları sahənin orta yolunda.

4.4. Mənzildə iş yeri stansiyasının yaxınlığında yerləşdikdə və həmin yeri müəyyən edilmiş qayda ilə çəpərləmək mümkün olmadıqda həmin yer mənzil tərəfdən bu Təlimatın 4.3-cü bəndində göstərildiyi kimi çəpərlənir, stansiya tərəfdən isə səyyar qırmızı işarə işarəcisinin mühabifə etdiyi üç taraqqa qoyulmaqla yolun oxu üzərində giriş işarəsinin (və ya «Stansiyanın sərhədi» işarə nişanının) yanında qoyulur (**Şəkil № 4.4, a, b**).

Əgər iş yeri giriş işarəsindən (və ya «Stansiyanın sərhədi» işarə nişanından) 60 metrdən az məsafədə yerləşmişdirse, stansiya tərəfdən taraqqalar qoyulmur (**Şəkil № 4.4, c**).



Şəkil № 4.4. Stansiya yaxınlığında mənzildə qatarların dayandırılmasını tələb edən işlər aparılan yerlərin çəpərlənməsi sxemi:


a) səyyar qırmızı işarə, giriş işarəsinin yanında yolun oxu üzərində qoyulduğda;

b) səyyar qırmızı işarə «Stansiyanın sərhədi» nişanının yanında qoyulduğda;

c) işlər aparılan yer giriş işarəsindən (və ya «Stansiyanın sərhədi» işarə nişanından) 60 metrdən az məsafədə yerləşdikdə.

İş aparılan yer stansiyanın yaxınlığında yerləşən zaman yollara, yoldəyişən qurğularına, İMB, rabitə qurğularına və kontakt şəbəkəsinə Baxış jurnalında qatarların stansiyada dayanmaqla qəbulu və göndərilməsi qaydası haqqında qeydiyyat aparılır.

İş aparılan həmin yerdən dayanma işarələri çıxarıldıqdan sonra qatarlar sürəti azaltmaqla buraxılmalı olduqda həmin yer mənzil tərəfdən müəyyən edilmiş qaydada çəpərlənir, stansiya tərəfdən isə çıxış yoldəyişənin tiyələrinin yanında və giriş işarəsinin qarşısında səyyar sarı işarələr və iş aparılan yerdən 50 metr məsafədə isə «Təhlükəli yerin başlangıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları qoyulur (Şəkil № 4.5).




Şəkil № 4.5. Stansiya yaxınlığında mənzildə qatarların sürəti azaltmaqla hərəkətini tələb edən iş yerlərinin çəpərlənməsi sxemi.



İş aparılan yerdən stansiyanın sərhədinə qədər məsafə 50 metrdən az olduqda «Təhlükəli yerin başlangıcı» işarə nişanı «Stansiyanın sərhədi» nişanının yanında qoyulur.

Yolda geniş cəbhə boyu işlər aparılan zaman, habelə kiçik radiuslu əyri sahələrdə, qazmalarda və işarələrin pis göründüyü digər yerlərdə və qatarların intensiv hərəkəti olan sahələrdə iş rəhbəri iş aparılan yeri çəpərləyən işarələrin yanında işçilərlə əlaqə (telefonla və ya radio ilə) yaratmalıdır. İşarəçilərin və iş rəhbərinin daşınan radiostansiyaları olmalıdır. İş yerlərinin rabitə ilə təmin edilməsi qaydası dəmir yolu rəisi tərəfindən müəyyən edilir.

Qatar səyyar sarı işarəyə yaxınlaşdıqda maşinist lokomotivdən (motor-vaqonlu qatardan) bir uzun fit verməli, qırmızı əl işarəsi olan işarəçiye yaxınlaşdıqda isə dayanma işarəsi verməli və səyyar qırmızı işarəni keçmədən dərhal qatarın dayanması üçün tədbir görməlidir.

4.5. Mənzillərdə qatarların aşağı sürətlə hərəkəti tələb olunan iş yerləri hər iki tərəfdən iş aparılan sahənin sərhədindən 50 metr məsafədə «Təhlükəli yerin başlangıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları ilə çəpərlənir (bu Təlimatın 6 №-li əlavəsi). Həmin işarə nişanlarından A məsafəsində (şəkil №- 4.6) səyyar sürəti azaltma işarələri qoyulur.








Şəkil № 4.6. Mənzildə qatarların aşağı sürətlə hərəkəti tələb edilən işlər aparılan yerlərin çəpərlənməsi sxemi

- biryollu sahədə;
- ikiyollu sahənin yollarından birində;
- ikiyollu sahənin hər iki yolunda.

Çoxyollu sahələrdə qatarların aşağı sürətlə hərəkəti tələb edilən iş yerləri 4.7 №-li şəklində göstərilən qaydada çəpərlənir.

Çoxyollu sahələrdə işlər aparılan yerlərin və ya manəələrin çəpərlənməsinin bütün hallarında orta yollara aid olan işarələr və işarə nişanları iş aparılan yerə hərəkət istiqamətində yolların arasının sağ tərəfində qoyulur, kənar yollara aid olan işarələr və işarə nişanları isə yoluñ bir tərəfində, ən yaxın uzaqda, qoyulur.




Şəkil № 4.7. Çoxyollu sahələrdə qatarların aşağı sürətlə hərəkət etməsini tələb edən işlər aparılan yerlərin çəpərlənməsi sxemi:

- a) üçyollu sahənin kənar yolu;
- b) üçyollu sahənin orta yolu;
- c) dördyollu sahənin orta yolu.

Əgər mənzildə sürətin azaldılmasını tələb edən işlər aparılan yer stansiyanın yaxınlığında yerləşirsə və onu müəyyən edilmiş qaydada çəpərləmək mümkün deyilsə, onda həmin yer mənzil tərəfdən mənzil üçün müəyyən edildiyi kimi, çəpərlənir, stansiya tərəfdən isə səyyar sürəti azaltma işarəsi çıxış yoldəyişənin və giriş işarəsinin yanında (Şəkil № 4.5) baş yollarda, marşrut işarələri olan stansiyalarda isə marşrut işarələrinin yanında qoyulur.

Qatar səyyar sarı işarəyə yaxınlaşan zaman maşinist lokomotivdən (motor-vaqonlu qatardan) bir uzun fit verməli və qatarı elə idarə etməlidir ki, «Təhlükəli yerin başlangıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları ilə çəpərlənmiş yerləri xəbərdarlıqla göstərilmiş sürətlə, xəbərdarlıq olmadıqda isə 25 km/saatdan çox olmayan sürətlə keçsin.

4.6. Yolda dayanma və ya sürəti azaltma işarələri ilə çəpərlənməni tələb etməyən, lakin işləyənlərin qatarın yaxınlaşması haqqında xəbərdar edilməsini tələb edən iş yerləri işlər aparılan yoluñ yanında hər iki tərəfdən «C» işarə nişanları, habelə hər yanaşı baş yoluñ yanında qoyulan səyyar işarə nişanları ilə (bu Təlimatın 7 №-li əlavəsi) çəpərlənir. «C» səyyar işarə nişanları iş aparılan sahələrin sərhədlərindən $500-1500 \text{ metr}$ məsafədə, qatarlar 120 km/saatdan artıq sürətlə dövr edən mənzillərdə isə $800-1500 \text{ metr}$ məsafədə qoyulur (Şəkil № 4.8).



Şəkil 4.8. Mənzildə iş yerləri «C» səyyar işarə nişanları ilə çəpərlənməsi sxemi:

- a) – biryollu sahədə;
- b) – ikiyollu sahədə.

Qatarın maşinisti «C» səyyar işarə nişanına yaxınlaşdıqda lokomotivdən (motor-vaqonlu qatardan) tifonla bildiriş işarəsi – bir uzun fit verməlidir.

4.7. Körpülərdə və tunellərdə işlər aparılan zaman iş sahəsi kimi tunelin və ya körpünün tam uzunluğu qəbul edilir, yəni işlər aparılan sahənin sərhədi tunelin portalından və ya körpünün dayaqlarının arxa tərəfindən hesab olunur.

İşlər dayanma işarələri ilə çəpərləndikdə taraqqaların yerləşdirilməsi və sürətin azaldılması səyyar işarəsinin qoyulduğu yer tunelə və ya körpüyü düşən zaman taraqqaların yerləşdirilməsi və sürəti azaltma işarələri işlər aparılan yerdən uzaqda, yəni həmin tikililərin portalından və ya dayağından uzaqda qoyulur. Əgər bu zaman işlər aparılan yerə tərəf işarələrin verilməsi mümkün olmazsa,

onda iş rəhbəri işçilərlə telefon və ya radiorabitə əlaqəsi yaratmalı və ya aralıq işarəçiləri qoymalıdır.

Analoji hallarda işlər aparılan yerlər səyyar sürəti azaltma işarələri və ya «C» səyyar işarə nişanları ilə çəpərləndikdə də onlar işlər aparılan yerlərdən uzaqda, həmin tikililərin portallarından və ya dayaqlarından uzaqda qoyulur.

Sahadə 500 metrdən artıq uzunluqda körpü və ya tunel olduqda işlər aparılan yerin çəpərlənməsi qaydasını dəmir yolu rəisi müəyyən edir.

4.8. Eşidilməni pisləşdirən alətlə (elektrik, pnevmatik və s.) və avadanlıqlarla işlər aparılan zaman, habelə pis görünmə şəraitində (kəskin əyrilərdə, dərin qazmalarda, meşəlik yerlərdə, görünməni pisləşdirən tikililər və digər şərait olduqda), işlər dayanma işarələri ilə çəpərlənməsi tələb edildikdə, iş rəhbəri fəhlələri qatarların yaxınlaşması barədə xəbərdar etmək üçün bildiriş işarəvericisi qoyulmalıdır. Bu mümkün olmayan halda pis görünmə tərəfdən nəfəslə şeypurla işarəçi qoymalıdır və o, işləyən briqadaya mümkün qədər elə məsafədə (məsələn, prizmanın yamacının üstündə) dayanmalıdır ki, 120 km/saat sürətdə yaxınlaşan qatarı iş aparılan yerdən ən azı 500 metr məsafədə və 120 km/saatdan artıq sürətdə 800 metr məsafədə (məsələn, qazmanın yuxarı yamacından) görə bilsin. İşlər aparılan yerdən işarəciyə qədər olan məsafə və işarəcidən yaxınlaşan qatarə qədər görünmə məsafəsi 500 və ya 800 metrdən az olduğu hallarda əsas işarəçi daha uzaqda qoyulur və əsas işarəçinin verdiyi işarələri təkrar etmək üçün nəfəslə şeypurlu aralıq işarəçiləri qoyulur. İşarəçilərin sayı yerli görünmə şəraitindən və hərəkətin sürətindən asılı olaraq müəyyən edilir.

Belə hallarda müəyyən edilmiş qayda ilə qatarlara xü-

susi sayıqlıq və daha tez-tez bildiriş işarələrinin verilməsi barədə xəbərdarlıq verilməsi 7-ci forma (bu Təlimatın 8 №-li əlavəsi) üzrə sıfariş verilir.

4.9. Dayanma tələb edən işlər aparılan yerlərdə işarələr aşağıdakı ardıcılıqla verilir.

4.9.1. Əvvəlcə hərəkət istiqamətində sağ tərəfdə səyyar sarı işarələr qoyulur.

4.9.2. İki və çox yollu sahələrdə səyyar sarı işarələr eyni zamanda qonşu yolu yanında «C» səyyar işarə nişanı qoyulur.

4.9.3. İşarəçilər sarı işarələri və əgər lazımdırsa, qonşu yolu yanında «C» səyyar işarə nişanları qoyaraq, taraqqaların qoyulan yerə yaxınlaşır və taraqqaların qoyulması haqqında iş rəhbərinin göstərişini gözləyirlər. İşarəçi taraqqaları sarı işarədən iş aparılan yer istiqamətində yerləşdirir. Birinci taraqqada sağ relsdə (əgər üzü işlər aparılan yerə doğru durarsa) səyyar sarı işarəyə daha yaxın, ikinci 20 metrdən sonra sol relsdə və üçüncü daha 20 metrdən sonra sağ relsdə qoyulur.

İşarəçi sonuncu taraqqanı yerləşdirildikdən sonra işlər aparılan tərəfə 20 metr geri çəkilir və qırmızı əl işarəsi ilə (gündüz açılmış qırmızı bayraqla, gecə – qırmızı işıqlı əl fənəri ilə) yoluñ kənarında dayanır, qoyulmuş taraqqaları və səyyar sarı işarəni qoruyur.

4.9.4. Qırmızı işarələrin yerləşdirilməsi və taraqqaların qoyulması iş rəhbərinin göstərişi ilə yerinə yetirilir. Qırmızı işarələr işlər aparılan yerdən 50 metr məsafədə, qatarın hərəkəti istiqamətində sağ rels izinin daxili yanında 2 metr uzunluğunda tircik üzərində qoyulur.

4.9.5. Qırmızı işarələrin yerləşdirilməsinə və taraqqaların qoyulmasına dair iş rəhbəri aşağıdakı qaydada sərəncam verir:

iş rəhbəri iş cəbhəsi 200 metr və daha az məsafədə işlər aparıлarkən işarəçilərlə telefon və ya radio-rabitə əlaqəsi olduğu halda bu məqsədlə ayrılmış yol montyorlarına iş yerinin sərhədlərində 50 metr məsafədə səyyar qırmızı işarələrin yerləşdirilməsinə dair sərəncam verərək, telefonla və ya radio ilə taraqqalar qoyulan yerin yanında dayanan hər iki işarəcini eyni vaxtda çağırır. İşarəçilər çağırışa növbə ilə, öz yerini və soyadını bildirməklə cavab verirlər. Məsələn: «Xirdalan stansiyası tərəfdə taraqqanın yanındakı işarəçi Məmmədov», «Güzdək stansiyası tərəfdə taraqqanın yanındakı işarəçi Vəliyeva». İşlərin rəhbəri hər iki işarəcidən cavab aldıqdan sonra taraqqanın qoyulması haqqında sərəncam verir. Məsələn: «Danışır işlərin rəhbəri yol ustası Sadıqov. İşlər aparılan yerləri çəpərləyin. Qırmızı işarələri yerləşdirin və taraqqaları qoyun». İşarəçilər növbə ilə alınmış sərəncamı təkrar edir və onları yerinə yetirərək bu barədə işlərin rəhbərinə məruzə edirlər. Məsələn: «Xirdalan stansiyası tərəfdə qırmızı işarə yerləşdirilmişdir işarəçi Məcidov». İş rəhbəri işarəçilərdən məruzələri qəbul edərək, işlərə başlamağa göstəriş verir;

geniş əhatəli (200 metrdən artıq) işlər aparılan zaman işarəçilərlə telefon və ya radio ilə əlaqə olduqda iş rəhbəri telefonla və ya radio ilə eyni vaxtda bütün işarəçiləri çağırır. İşarəçilər öz yerlərini və soyadlarını bildirməklə çağırışa cavab verirlər. Məsələn: «Xirdalan stansiyası tərəfdə taraqqanın yanındakı işarəçi Məmmədov», «Xirdalan stansiyası tərəfdə qırmızı işarənin yanında işarəçi Məcidov», «Güzdək stansiyası tərəfdə qırmızı işarənin yanında işarəçi Həsənova», «Güzdək stansiyası tərəfdə taraqqanın yanında

işarəçi Vəliyeva». İş rəhbəri bütün işarəçilərdən cavab alaraq, dayanma işarələrinin yerləşdirilməsi və taraqqaların qoyulması haqqında sərəncam verir. Məsələn: «Danışır işlərin rəhbəri yol ustası Sadıqov. İşlər aparılan yerləri çəpərləyin. Qırmızı işarələri yerləşdirin və taraqqaları qoyun». İşarəçilər növbə ilə alınmış sərəncamı təkrar edir və onları yerinə yetirərək bu barədə işlərin rəhbərinə məruzə edirlər. Məsələn: «Xirdalan stansiyası tərəfdə qırmızı işarə yerləşdirilmişdir işarəçi Məcidov». İş rəhbəri işarəçilərdən məruzələri qəbul edərək, işlərə başlamağa göstəriş verir;

200 metr və daha kiçik cəbhədə işlər aparıлarkən telefon və ya radio əlaqəsi olmayan və ya nasaz olan halda işlərin rəhbəri taraqqaların yanında dayanan işarəçilərə şeypurla dayanma işarəsi (üç qısa səs) verir və eyni zamanda ayrılmış yol montyorlarına işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə səyyar qırmızı işarələri yerləşdirmək göstərişi verir. Əgər taraqqaları mühafizə edən işarəciyə 50 metr məsafədəki qırmızı işarə görünmürsə, onda görünmə şərtlərinə (şəraitinə) uyğun olaraq əsas işarəçilərin və iş rəhbərinin işarələrini ötürən əl işarələri olan əlavə işarəçilər təyin edilir. İş rəhbərinin taraqqaların qoyulmasına dair sərəncamını əlavə işarəçilər şeypurla dayanma işarəsi verməklə və açılmış qırmızı bayraqı taraqqaların yanında dayanmış işarəçi tərəfə göstərməklə ötürürler. İşarəçilər taraqqaları qoyduqdan sonra şeypurla dayanma işarəsi verərək eyni zamanda qırmızı əl işarəsi ilə dairəvi hərəkət edərək taraqqaların qoyulması barədə iş rəhbərini məlumatlandırırlar. Aralıq işarəçilər taraqqaların yanında dayanan işarəcinin verdiyi işarələri təkrar edir, ondan sonra qırmızı əl işarələri ilə dayanırlar. İş rəhbəri işarəçilərdən taraqqaların qoyulduğu barədə məlumat alır və işlər aparılan yerdən 50 metr məsafədə qırmızı işarələrin yerləşdiril-

məsinin düzgünlüğünə əmin olduqdan sonra işlərə başlamağa icazə verir;

Geniş əhatəli (200 metrdən artıq) işlər aparılarkən işarəçilərlə telefon və ya radio əlaqəsi olmadıqda və ya nasaz olan halda iş rəhbəri şeypurla dayanma işarəsi (üç qısa səs) verir və eyni zamanda açılmış qırmızı bayraqı işarəçilər tərəfə göstərir. İşlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə qoyulan səyyar qırmızı işarələrə təhkim edilmiş işarəçilər də şeypurla dayanma işarəsi verir, yolda səyyar qırmızı işarələr qoyulur və qırmızı əl işarəsini taraqqaların yanında dayanan işarəçi tərəfə göstəirlər. İşarəçilər taraqqaları qoyduqdan sonra şeypurla dayanma işarəsi verərək, eyni zamanda qırmızı əl işarəsi ilə dairəvi hərəkətlə taraqqaların qoyulması barədə xəbərdarlıq edirlər. İşlər aparılan yerin sərhədlərindən 50 metr məsafədəki səyyar qırmızı işarələrin yanında işarəçilər həmin işarələri təkrar edərək, işlərin rəhbərinə taraqqaların qoyulması haqqında bildiriş verirlər. Əgər taraqqaları qoruyan işarəciyə və ya işlərin rəhbərinə işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədəki səyyar qırmızı işarənin yanında dayanan işarəçi görünmürsə, onda əl işarələri olan aralıq işarəçilər təyin edilir. Aralıq işarəçilər əsas işarəçilərin və iş rəhbərinin işarələrini təkrar edir, sonra isə qırmızı əl işarələri ilə dayanırlar. İş rəhbəri işarəçilərdən taraqqaların qoyulması haqqında bildiriş alındıqdan və işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə qırmızı işarələrin yerləşdirilməsinin düzgünlüğünə əmin olduqdan sonra işlərə başlamağa icazə verir.

4.10. Dayanma işarələri aşağıdakı qaydada götürülür:

4.10.1. İşlər 200 metr və daha az cəbhədə aparılarkən telefon və ya radio əlaqəsi olan halda taraqqaları qoruyan işarəci yaxınlaşan qatarın səsini eşitdikdə və ya onu

gördükdə bu barədə dərhal işlərin rəhbərinə telefonla və ya radio ilə məruzə etməlidir, məsələn: «Xudat stansiyası tərəfdən qatar yaxınlaşır. Taraqqaların yanındakı işarəçi Əsədov». İşlərin rəhbəri həmin bildirişi alan kimi işləri dayandırmalı, əndazəyə riayət edilməsini yoxlamalı, bunun üçün ayrılmış montyorlara işlər aparılan yerin sərhədindən 50 metr məsafədə qoyulmuş səyyar qırmızı işarələri götürmək göstərişi verməli, ondan sonra telefonla və ya radio ilə taraqqaların yanındakı hər iki işarəçini çağırmaçı və onlara taraqqaları götürməyə icazə verməlidir, «Danışır iş rəhbəri yol ustası Sadiqov. Taraqqaları götürməyə icazə verirəm». İşarəçilər alınmış göstərişi təkrar edir, öz yerlərini və soyadlarını bildirirlər. Onlar işlərin rəhbərinin sərəncamını yerinə yetirdikdən sonra bu barədə növbə ilə məruzə edirlər, məsələn: «Xudat stansiyası tərəfdən taraqqalar götürülmüşdür. İşarəçi Əsədova» və i.a.

4.10.2. Geniş əhatəli (200 metrdən artıq) işlər aparılan zaman telefon və ya radio əlaqəsi olduqda taraqqaları qoruyan işarəci yaxınlaşan qatarın səsini eşidərkən və ya onu görərkən dərhal bu barədə telefonla və ya radio ilə iş rəhbərinə məruzə etməlidir, məsələn: «Xudat stansiyası tərəfdən qatar yaxınlaşır. Taraqqaların yanındakı işarəçi Əsədov». İş rəhbəri həmin bildirişi aldıqda dərhal yolu saz vəziyyətə gətirməli, əndazəyə riayət olunmasını yoxlamalı, ondan sonra telefon və ya radio ilə eyni vaxtda bütün işarəçiləri çağırmaçı və onlara qırmızı işarələri və taraqqaları götürməyə icazə verməlidir, məsələn: «Danışır işlərin rəhbəri yol ustası Sadiqov. Qırmızı işarələri və taraqqaları götürməyə icazə verirəm».

İşarəçilər alınmış göstərişi təkrar edir, öz yerlərini və soyadlarını bildirirlər. Onlar iş rəhbərinin sərəncamını yerinə yetirdikdən sonra bu barədə növbə ilə məruzə edirlər,

məsələn: «Xudat stansiyası tərəfdən qırmızı işarə götürülmüşdür. İşarəçi Salamova», «Xudat stansiyası tərəfdən taraqqalar götürülmüşdür. İşarəçi Əsədova» və i.a.

4.10.3. İşlər 200 metr və daha kiçik cəbhədə aparıllərən telefon və ya radio əlaqəsi olmadıqda və ya nasaz olduqda taraqqaları qoruyan işarəçi yaxınlaşan qatarın səsini eşidərkən və ya onu görərkən iş rəhbərinə şeypurla (tək sayılı qatar yaxınlaşdıqda bir uzun səs və cüt sayılı qatar yaxınlaşdıqda iki uzun səs) və qırmızı əl işarəsi ilə (yuxarıdan aşağıya hərəkətlə) işarələr verməlidir.

İş rəhbəri taraqqanın yanında dayanan işarəcidən qatarın yaxınlaşması haqqında bildiriş aldıqda yolu saz vəziyyətə gətirməli, əndazəyə riayət olunmasını yoxlamalı, ondan sonra bu məqsədlə ayrılmış yol montyorlarına işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə qoyulmuş səyyar qırmızı işarələri götürməyi tapşırmalıdır və şeypurla işarə (bir uzun səs) verərək, eyni zamanda açıq sarı bayraqla başı üstündə soldan sağa və sağdan sola hərəkət etməklə, taraqqaların yanındakı işarəcilərə taraqqaları götürməyə icazə verməlidir.

Taraqqaların yanında dayanan işarəçi iş rəhbərinin işarəsi ilə onları yalnız o vaxt götürə bilər ki, işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə qoyulmuş qırmızı işarə götürülmüş olsun. O, taraqqaları götürdükdən sonra bu barədə iş rəhbərinə dövri surətdə şeypurla sayıqlıq işarəsi (bir qısa və bir uzun səs) verərək, eyni zamanda başı üstündə açıq sarı bayraqla soldan sağa və sağdan sola hərəkət etdirməklə məlumat verir. Aralıq işarəcilər olduqda onlar işlərin rəhbəri və işarəcilər tərəfindən verilən işarələri təkrar edirlər.

4.10.4. Geniş əhatəli (200 metrdən artıq) işlər aparılan zaman telefon və radio əlaqəsi olmayan və ya nasaz olan

halda taraqqaları qoruyan işarəçi yaxınlaşan qatarın səsini eşidərkən və ya onu görərkən şeypurla işarələr (tək sayılı qatar yaxınlaşdıqda bir uzun səs və cüt sayılı qatar yaxınlaşdıqda iki uzun səs) verməli və qırmızı əl işarəsi ilə (yuxarıdan aşağıya hərəkət etdirməklə) qırmızı işarənin yanında dayanan işarəçiye qatarın yaxınlaşması haqqında xəbər verməlidir. Qırmızı işarənin yanında dayanan işarəçi iş rəhbərinə eyni qaydada qatarın yaxınlaşması haqqında xəbər verir.

İş rəhbəri qırmızı işarənin yanında dayanan işarəcidən qatarın yaxınlaşması haqqında bildiriş aldıqdan sonra yolu saz vəziyyətə gətirməli, əndazəyə riayət edilməsini yoxlamalı, bundan sonra şeypurla işarə verməklə (bir uzun səs) eyni zamanda açıq sarı bayraqla başının üstündə soldan sağa və sağdan sola hərəkət etdirməklə işarəcilərə səyyar qırmızı işarələri və taraqqaları götürməyə icazə verməlidir.

İşlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə qırmızı işarənin yanında dayanan işarəçi səyyar qırmızı işarəni götürür və işlərin rəhbərinin işarəsini taraqqaların yanında dayanan işarəciyə ötürür.

Taraqqaların yanında dayanan işarəçi alınmış işarə ssasında taraqqaları yalnız o vaxt götürə bilər ki, işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə yerləşdirilmiş qırmızı işarə götürülmüş olsun. O, bu barədə qırmızı işarənin yanında dayanan işarəçi vasitəsilə iş rəhbərinə dövri surətdə şeypurla sayıqlıq işarəsi (bir qısa və bir uzun səs) verməklə, eyni zamanda sarı rəngli açıq bayraqı başının üstündə soldan sağa və sağdan sola hərəkət etdirməklə xəbər verir. Aralıq işarəcilər olan halda onlar iş rəhbəri və işarəcilər tərəfindən verilən işarələri təkrar edirlər.

4.11. Əgər işlər aparılan yerdə qatarlar sürəti azaltmaqla buraxılmalı olarsa, onda dayanma işarələri götürüldükdən sonra səyyar sarı işarələr öz yerlərində saxlanılır və əlavə olaraq işlər aparılan sahənin sərhədindən 50 metr məsafədə hərəkət istiqaməti üzrə sağ tərəfdə «Təhlükəli yerin başlanğıcı» və «Təhlükəli yerin sonu» səyyar işarə nişanları qoyulur. İşarələr elə qoyulmalıdır ki, nişanın «Təhlükəli yerin başlanğıcı» tərəfi yaxınlaşan qatar tərəfə, nişanın «Təhlükəli yerin sonu» tərəfi işlər aparılan tərəfə yönəldilsin. Taraqqaları qoruyan işarəçi onları götürdükdən sonra qatarı açıq sarı bayraqla, işlər aparılan yerin digər tərəfindəki taraqqaları qoruyan işarəçi isə işlər aparılan yerdən gələn qatarı bükülü sarı bayraqla qarşılıyır.

İslər geniş əhatəli olduqda işlər aparılan yerdən 50 metr məsafədə qoyulmuş səyyar qırmızı işarələrin yanındakı işarəçilər işlər aparılan yerdə qatarlar azaldılmış sürətlə buraxıldıqda qırmızı işarələri götürdükdən sonra qatarı açıq sarı bayraqla qarşılıyırlar.

Əgər işlər aparılan yerdə sürət azaldılmalıdırsa, onda «Təhlükəli yerin başlanğıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları qoyulmur və taraqqalar götürüldükdən sonra işarəçilər qatarı bükülü sarı bayraqla qarşılıyırlar.

4.12. Sutkanın qaranlıq vaxtında, habelə sutkanın işıqlı vaxtında duman, boran və görünmənin digər əlverişiz şəraiti dövründə aparılan və dayanma işarələri ilə çəpərlənməsi tələb olunan işlər aparıllarkən həmin yer yuxarıda müəyyən edilmiş qaydada, lakin qırmızı işarə lövhələrini və bayraqlarını hər iki tərəfə qırmızı işiq verən işarə fənərləri ilə əvəzləməklə çəpərlənir. İş rəhbəri və işarəçilər sutkanın qaranlıq vaxtında müvafiq qaydada aşağıdakı əl işarələri göstərirlər:

Qırmızı açıq əl bayraqı əvəzinə	Əl fənərinin qırmızı işığı
Sarı açıq əl bayraqı əvəzinə	Şəffaf-ağ işıqlı əl fənərinin yuxarıya və aşağıya yavaş hərəkəti
Sarı bükülü əl bayraqı əvəzinə	Şəffaf-ağ işıqlı əl fənərini hərəkət etdirmədən

4.13. Sürəti azaltma səyyar işarələr işlər aparılan yerin hər iki tərəfində, hərəkət istiqaməti üzrə yoluñ sağ tərəfində, kənar yoluñ oxundan 3100 mm-dən yaxın olmayan məsafədə 3 metr hündürlüyündə tirciklər üzərində qoyulur.

«Təhlükəli yerin başlanğıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları işlər aparılan yerin sərhədlərindən 50 metr məsafədə, hər iki tərəfdə hərəkət istiqaməti üzrə yoluñ sağ tərəfində, kənar yoluñ oxundan 3100 mm-dən yaxın olmayan məsafədə 3 metr hündürlüyündə tirciklər üzərində qoyulur.

Üç və çox yollu sahələrdə və stansiyanın hüdudlarında sürəti azaltma işarələri və «Təhlükəli yerin başlanğıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları, habelə üç və çox yollu sahələrdə «C» işarə nişanları yolların arasının eni kifayət qədər olmadıqda (5,45 metrdən az olduqda) 1,2 metr hündürlüyündə tirciklərin üzərində (alçaq səyyar işarə və ya işarə nişanı); yolların arasının eni kifayət qədər olduqda (5,45 metr və daha çox) normal hündürlükdə tirciklər üzərində qoyulur.



4.14. Sürəti azaltma işarələri və «Təhlükəli yerin başlanğıcı» və «Təhlükəli yerin sonu» işarə nişanları işlər başa çatdıqdan və yolu qatarların müəyyən edilmiş sürətlərə buraxılmasını təmin edən vəziyyətə gətirdikdən sonra götürülür.

4.15. İşarəçilərin, yol işlərinin çəpərlənməsi üçün ayrılmış ən azı 3-cü dərəcəli yol montyorlarının yanlarında lazımi işarə cihazları və vasitələri: əl işarələri dəsti, nəfəsli şeypur və taraqqalar ehtiyatı (qutularda) olmalıdır.

4.16. İşarələrin götürülməsi haqqında sərəncamı yalnız onların qoyulması haqqında sərəncam verən şəxs, yaxud onun tərəfindən əvvəlcədən səlahiyyət verilən və işarəçilərə göstərilən şəxs verə bilər.

4.17. Qatarların yalnız bələdçinin müşayiəti ilə keçə bildiyi yerlər (15 km/saatdan az sürətlə) (Şəkil № 4.9 a), habelə ikiyollu sahələrdə yolların bir səviyyədə qovuşması hərəkət üçün manəə yeri kimi, lakin taraqqalar qoymadan çəpərlənir (Şəkil № 4.9 b). Həmin işarələrin qoyulması haqqında qatarlara yazılı xəbərdarlıqlar verilir. Xəbərdarlıq verilməyən qatarı bələdçinin müşayiəti ilə buraxmaq lazımlı gəldiyi halda taraqqaların qoyulması vacibdir.

Bələdçilərin qatarları qarşılaması və müşayiət etməsi qaydası, hər bir ayrıca halda, yol distansiyasının rəisi tərəfindən müəyyən edilir. Bələdçilər qatarları səyyar qırmızı işarələrin (yolda çəpərlənən sahənin sərhədlərindən 50 metr məsafədə duran) yanında qırmızı əl işarələri ilə qarşılmalı və üstü sarı rəngli baş geyimlərində (papaqda) olmalıdır.



Şəkil № 4.9. Qatarlar bələdçi ilə buraxılan yerlərin çəpərlənməsi sxemi:

- a) – səyyar qırmızı işarələrdən istifadə etməklə;
- b) – qoruyucu svetofordan istifadə etməklə.

Əgər qatarların bələdçinin müşayiəti ilə buraxılması uzunmüddətli vaxt ərzində müəyyən edilirsə, onda səyyar qırmızı işarələri bağlı vəziyyətdə saxlanılan qoruyucu svetoforlarla, onların önündə xəbərdaredici svetoforlar qoyulmaqla əvəzlənməsinə icazə verilir. Qoruyucu svetoforların qoyulması dəmir yolu rəisinin əmri ilə elan edilir və bu halda qatarlara xəbərdarlıqlar verilmir.

Çəpərlənən yerin hər iki tərəfində yol postları açıldıqda həmin postların arasında qatarların hərəkəti tətbiq olunan işarəvermə və rabitə vasitələrindən biri üzrə bələdçisiz həyata keçirilir. Bununla belə ayrı-ayrı hallarda qatarın çəpərlənən yer üzrə müəyyən edilmiş sürətlə hərəkətinə nəzarət etmək üçün bələdçi də təyin edilə bilər.

5. Stansiyanın hüdudlarında işlərin aparılması qaydası

5.1. Stansiya yollarında dayanma və ya sürəti azaltma işarələri ilə çəpərlənməni tələb edən işləri stansiya növbətçisinin razılığı olmadan və iş rəhbəri tərəfindən yollara,

yoldəyişən qurğulara, İMB, rabitə qurğularına və kontakt şəbəkəsinə Baxış jurnalında (sonralar Baxış jurnalı) qabaqcadan qeydiyyat aparılmadan iş aparmaq qadağandır. Dispetçer mərkəzləşməsi ilə təchiz olunmuş sahələrdə belə işlər qatar dispetçerinin razılığı ilə yerinə yetirilməlidir.

Stansiyada qəflətən yaranan və ya qatarların hərəkətinin təhlükəsizliyinə qorxu yaradan nasazlıq aşkar edildikdə yol ustası (və ya yol briqadıri) həmin yeri dərhal dayanma işarələri ilə və ya sürəti azaltma işarələri ilə çəpərləyir. Baxış jurnalında maneə olan yer üzrə hərəkətin dayandırılması və ya yoluñ nasazlığı üzrə sürətin azaldılması haqqında qeydiyyat aparılır.

Baxış jurnalında qatarların hərəkətinin məhdudlandırılması haqqında qeyddə «verilmiş xəbərdarlığa uyğun olaraq» sözləri olmalıdır, yəni qatarların hərəkəti və manevr işinə dair Təlimatın 12-ci fəslində göstərilmiş qaydada xəbərdarlıq verilməsinə dair sifariş verilməlidir. Qəflətən maneələr, qatarların hərəkətinin təhlükəsizliyinə qorxu yaradan nasazlıqlar baş verdikdə bu barədə Baxış jurnalında qeyd edilir, xəbərdarlıqlar isə qatarların hərəkəti və manevr işinə dair Təlimatın 12.6-ci bəndinə uyğun verilir.

Qəflətən yaranmış nasazlıqların aradan qaldırılması üzrə işlər yerinə yetirilərkən işlərin başlanması və başa çatması haqqında qeyd iş rəhbəri tərəfindən stansiya növbətçisinə (dispetçer mərkəzləşməsi olan sahələrdə qatar dispetçerinə) verilən və həmin jurnalda qeydiyyatdan keçən telefonoqramla əvəz oluna bilər.

İşlər başa çatdıqdan sonra qurğuların işə salınması iş rəhbərinin Baxış jurnalında qeydiyyat aparması və ya sonradan həmin jurnalda iş rəhbərinin şəxsi imzası ilə stansiya növbətçisinə verilən qeydiyyatdan keçmiş telefonoqram əsasında stansiya növbətçisi tərəfindən icra edilir.

5.2. Dayanma işarələri ilə çəpərlənməsi tələb olunan işlər aparıldığda həmin işlərin aparıldığı yollar və yoldəyişən qurğular üzərindən qatarların hərəkəti dayandırılır.

Bu halda Baxış jurnalında **A** formasına (bu Təlimatın 12 №-li əlavəsi) uyğun olaraq iş rəhbəri tərəfindən qeydiyyat aparılır. Baş, qəbul-göndərmə və digər yollarda işlər aparılan yerlər sürəti azaltma işarələri ilə çəpərləndikdə iş rəhbəri Baxış jurnalında **B** formasına (bu Təlimatın 12 №-li əlavəsi) uyğun qeydiyyat aparır.

5.3. İş rəhbəri stansiya yollarının və yoldəyişən qurğuların bağlanması tələb edən işlərin aparılmasının nəzərdə tutulan qaydasını və vaxtını stansiya rəisi ilə, İMB qurğularının işini poza biləcək işlər aparıldığda isə işarə vermə və rabitə distansiyasının işçisi ilə razılaşdırır. Baxış jurnalında işin növü və yeri, hansı yolların və yoldəyişən qurğularının və hansı vaxtdan etibarən hərəkət üçün bağlanacağı və ya hərəkət sürətinin azaldılmasını tələb edəcəyi, habelə işlər aparılan yerə yönəldilmiş hansı yoldəyişənlərin və hansı vəziyyətdə kilidlə bağlanması və ya bərkidilməsi göstərilir. Qeydin altında stansiya növbətçisi imza edir.

İşlər aparılan yerə istiqamətləndirilmiş (aparan) yoldəyişənlərin bərkidilməsi bu Təlimatın 11 və 14 №-li əlavələrində göstərilmiş qaydada həyata keçirilir. Mərkəzləşmədən açıllaraq təmir olunan yoldəyişən üzrə qatarın buraxılması üçün həmin yoldəyişən bu Təlimatın 5.6-ci bəndində şərh edilmiş qaydada bərkidilir və kilidlənir.

5.4. Stansiya növbətçisi iş rəhbərinin Baxış jurnalındaki qeydinin məzmunu ilə tanış olduqdan sonra post növbətçilərinə, işarəçilərə, yoldəyişən postların növbətçilərinə, qatar tərtibatçılarına, onların vasitəsilə stansiyada işləyən lokomotivlərin maşinistlərinə bu və ya digər yola və ya

yolların sahələrinə girməyin yolverilməz olması, işlər aparılan yollar üzrə hərəkət edən zaman sürətin azaldılması və xüsusi sayıqlıq haqqında göstərişlər verir, gözlənilən qatarların buraxılması və manevr hərəkətləri barədə isə əvvəlcədən iş rəhbərini məlumatlandırır. Qatarların işlər aparılan yola qəbulu zamanı maşinistlərə sürətin azaldılması və ya digər ehtiyat tədbirlər görüləməsi barədə xəbərdarlıq verilir.

5.5. İş rəhbəri işlərin başa çatması haqqında Baxış jurnalında qeydiyyat aparır. İşlər aparılan yer stansiya növbətçisinin binasından uzaqda olduğu halda iş rəhbəri tərəfindən işlərin başa çatması haqqında stansiya növbətçisinə əvvəlcədən ən yaxın postdan telefonoqramla verdiyi bildiriş sonradan Baxış jurnalında qeydiyyatla rəsmiləşdirilə bilər. Telefonoqram iş rəhbəri tərəfindən xüsusi kitabda qeydiyyata alınır. Həmin kitab nömrələnməli və yol distansiyası rəisinin imzası ilə təsdiq edilməlidir.

Telefonoqram, aşağıdakı məzmunda olmalıdır, məsələn:

«Gəncə SN «_____» _____ 20... il tarixdə _____ saat _____ dəqiqədə iş başa çatmışdır: ... sayılı yol (... sayılı yoldəyişən) _____ km/saat sürətlə hərəkət üçün açıla bilər. Yol uстаси Əhmədov». Əgər işlər aparılan yer giriş işarəsi ilə çəpərlənmişdirsə, onda telefonoqramda onun açılmasına icazə verilməsi də göstərilir.

Stansiya növbətçisi bu telefonoqramı Baxış jurnalına qeyd edir. İş rəhbəri isə sonradan jurnalda həmin telefonoqramın məzmununun altında imza etməyə borcludur.

İş rəhbərinin telefonoqramı və Baxış jurnalında qeydi olmadan marşrutları işlər aparılan yerdən keçəcək qatarları stansiyaya qəbul etmək və göndərmək üçün marşrutun hazırlanmasına stansiya növbətçisinin hüququ yoxdur. İş

rəhbəri qatarların buraxılması üçün dayandırılmış yol işlərinə tekrar başlamaq üçün Baxış jurnalında yenidən müvafiq qeydiyyat aparmalıdır.

5.6. Mərkəzləşdirilmiş yoldəyişənlərdə, hərəkət edən ürəkcikli çarpzılarda, açar asılılığı ilə təchiz edilmiş yoldəyişənlərdə, habelə izolyasiya edilmiş sahələrdə işlər aparıldığda, əgər bu zaman İMB qurğularının işi pozularsa (yoldəyişən qurğunun başdan-başa dəyişdirilməsi, yoldəyişən qurğunun ayrı-ayrı hissələrinin, çərçivə relsinin, tiyələrin, birinci birləşdirici dartının və onun sırgalarının, çarbazın hərəkət edən ürəkciyinin, fasiləsiz diyirlənmə səthli çarpaçı olan yoldəyişənlərdə ikiqollu linglərin və birinci işçi dartının dəyişdirilməsi, relslərin başdan-başa dəyişdirilməsi), elektromexanikin iştirakı vacibdir. Belə ki, həmin qurğuların işinin dayandırılmasını, habelə işlər başa çatdıqdan sonra onların müəyyən edilmiş qaydada qoşulmasını həyata keçirir və müvafiq qeydiyyat aparır. Tək relsin izolyasiyaedici calaqlarında, yoldəyişən qurğularının birləşdirici zolaqlarında və dayaqlarında, yoldəyişənlərin üfürmə və qızdırma armaturunda tiyələrin (birincidən başqa) birləşdirici dartlarının sırgalarında izolyasiyaedici detallarının dəyişdirilməsi üzrə planlı işlər işarə vermə və rabitə distansiyasının rəhbərliyi ilə razılışdırılmış qrafik üzrə, stansiya növbətçisinin razılığı ilə, izolyasiya olunmuş sahəni açmadan aparılır. Birinci birləşdirici dartının, nəzarət dartlarının sırgalarında izolyasiyaedici detalların dəyişdirilməsi işlərinə elektromexanikin və ya elektrik montyorunun iştirakı ilə Baxış jurnalında qeydiyyat aparmaqla icra edilir.

Yoldəyişənin hərəkət edən ürəkcikli çarpzılarda aparılan işlərin xarakteri və onların üzərindən qatarların hərəkəti qaydası haqqında yol uстасı və ya yol briqadıri stan-

siya növbətçisi ilə birlikdə Baxış jurnalında bu Təlimatın 12 №-li əlavəsində göstərilmiş formada müvafiq qeydiyyat aparır. Həmin qeydiyyat əsasında elektromexanik İMB qurğularının saxlanması və təmiri üzrə işlər apardıqda qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsinə dair Təlimata uyğun olaraq yoldəyişəni, zərurət olduqda isə izolyasiya edilmiş sahəni də açır. Tiyənin çərçivə relsinə bərkidilməsi bu Təlimatın 14 №-li əlavəsində göstərilmiş sxem üzrə yerinə yetirilir.

Mərkəzləşdirilmiş yoldəyişən açılmadan əvvəl aşağıdakı qaydada bərkidilməli və kilidlənməlidir:

- işarələrdən istifadə saxlanılmaqla (tiyələri ayırmadan) tipli pərçimlə (bu Təlimatın 14 №-li əlavəsi), cəftə və asma kilidlə;
- işarələrdən istifadə saxlanılmamaqla, əgər tiyələr elektrik intiqalından (əllə çevrilən mexanizmdən) ayrılmışdırsa tipli pərçimlə (bu Təlimatın 14 №-li əlavəsi), cəftə və asma kilidlə;
- işarələrdən istifadə saxlanılmadan, əgər tiyələr elektrik intiqalından (əllə çevrilən mexanizmdən) ayrılmamışdırsa, cəftə və asma kilidlə.

Çarpazın hərəkət edən ürəkciyi yoldəyişənin layihəsində tiyələrin xüsusi fiksasiyası üçün nəzərdə tutulmuş bərkidici qurğular və asma kilidlə bağlanır.

Yoldəyişənin təmiri və ya nasazlığı zamanı tiyələr arasında mexaniki əlaqə pozulduqda (tiyələr aralandıqda) onun tiyələri bu Təlimatın 15 №-li əlavəsində göstərilmiş qaydada lazımı vəziyyətdə bərkidilir və bundan əlavə sıxılmış tiyə cəftə və asma kilidlə bağlanır.

Yol işləri aparıldıqda yoldəyişənin tipli pərçimlə bərkidilməsi yol təsərrüfatı işçisinin Baxış jurnalında müvafiq qeydiyyat aparması (telefonogram verməsi ilə) ilə

yerinə yetirilir. O, həm də tiyələrin (hərəkət edən ürəkciyin) bərkidilməsinin etibarlılığına görə məsuliyyət daşıyır. Yoldəyişənin cəftə və asma kilidlə bağlanması hərəkətlə əlaqədar işçi yerinə yetirir. O, həm də QHT-na uyğun olaraq tiyələrin vəziyyətinin düzgünlüyünə və kilidlərin etibarlı bağlanmasına görə məsuliyyət daşıyır.

İzolyasiya edilmiş sahənin qoşulması yalnız elektromexanik və yol ustası (yol briqadı) tərəfindən rels dövrəsinin vəziyyətini (lazımı tipli birləşdiricilərin olması və sazlığı, yoldəyişən qurğunun izolyasiyaedici elementlərinin, izolyasiyaedici calaqların, ballast kəsiyinin sazlığı və i.a.) birgə yoxlanmasından, elektromexanik və stansiya növbətçisi tərəfindən sınaq şuntu qoymaqla bütün şaxələnmələrin tutluluğuna birgə nəzarət yoxlanmasından sonra həyata keçirilə bilər.

5.7. Stansiya yollarında və yoldəyişən qurğularında yol işlərinin aparılması və dispetçer mərkəzləşdirməsi ilə təchiz edilmiş sahələrdə onların tərtib edilməsi qaydası dəmir yolu rəisi tərəfindən təsdiq edilmiş xüsusi Təlimatla müəyyən edilir.

6. Stansiyalarda işlər aparılan yerlərin çəpərlənməsi qaydası

6.1. Stansiya yolları və yoldəyişən qurğular üzrə hərəkətlər üçün istənilən maneə, qatarın (manevr tərkibinin) gəlməsinin gözlənilməsindən və ya gözlənilməməsindən asılı olmayaraq, dayanma işarələri ilə çəpərlənməlidir.


Stansiya yollarında işlər aparılan yeri dayanma işarələri ilə çəpərləmək zərurəti olduqda yol hərəkət üçün bağlanır, həmin yerə aparan bütün yoldəyişən qurğuları isə elə vəziyyətə qoyulur ki, hərəkət tərkibi həmin istiqamətə gedə






bilməsin. Yoldəyişən qurğular belə vəziyyətdə asma qıfla bağlanılır və ya bu Təlimatın 11 və 14 №-li əlavələrində nəzərdə tutulmuş qaydada bərkidilir. İşlər aparılan yerdə yoluñ oxu üzərində səyyar qırmızı işarə qoyulur (şəkil № 6.1, a).

Əgər həmin yoldəyişən qurğuların hər hansı birisinin tiyələri işlər aparılan tərəfə yönəlmışdırırsa və yolu izolyasiya etməyə imkan vermirsa, onda belə yer hər iki tərəfdən iş aparılan sahənin sərhədlərindən 50 metr məsafədə səyyar qırmızı işarələr qoymaqla çəpərlənir (şəkil № 6.1, b).

Yoldəyişən qurğularının tiyələri işlər aparılan yerdən 50 metrdən yaxın məsafədə yerləşdikdə, belə yoldəyişən qurğunun tiyələri arasına səyyar qırmızı işarə qoyulur (şəkil № 6.1, c). İşlər aparılan yer çəpərlənərkən yoldəyişən qurğuda səyyar qırmızı işarələr: çarpaz tərəfdən-qovuşan yollardan hər birinin oxu üzrə hüdud dirəkciyinin qarşısında, əks tərəfdən-yoldəyişənin tiyəsindən 50 metr məsafədə qoyulur (şəkil № 6.1, ç).

Əgər üzərində işlər aparılan yoldəyişən qurğunun yanlığında həmin yoldəyişən qurğu üzərinə hərəkət tərəbinin gəlməsini istisna edən digər yoldəyişən qurğu yerləşmişdir, onda həmin yoldəyişən qurğu başqa istiqamətə qoyularaq həmin vəziyyətdə asma qıfla bağlanılır və ya bərkidilir. Bu halda belə yoldəyişən qurğu tərəfdən səyyar qırmızı işarə qoyulmur (şəkil № 6.1, d). Yoldəyişəni göstərilmiş vəziyyətə qoymaq mümkün olmadıqda, işlər aparılan yerdən həmin yoldəyişən qurğuya doğru 50 metr məsafədə, məsafə kifayət qədər olmadıqda isə hüdud dirəkciyinin bərabərində qovuşan yolların oxu üzərinə səyyar qırmızı işarə qoyulur (şəkil № 6.1, e).





Şəkil № 6.1. Stansiyada qatarların dayandırılmasını tələb edən iş yerlərinin çəpərlənməsi sxemi:

a-iş yerinə aparən yoldəyişənlər qapanmışdır (bərkidilmişdir); **b**-yoldəyişənlərin tiyələri işlər aparılan tərəfə yönəldilmişdir və qapanmışdır (bərkidilmişdir); **c**-yoldəyişən qurğuların tiyələri işlər aparılan yerdən 50 metrdən yaxın məsafədə yerləşmişdir; **ç**-yoldəyişən qurğuda; **d**-yoldəyişən qurğuda, yaxında yerləşən digər yoldəyişənin qapanması zamanı işlər aparılan yoldəyişən qurğuya hərəkət tərkibi düşməsin; **e**-yoldəyişən qurğuda, yaxında yerləşən digər yoldəyişəni elə qapamaq olmaz ki, işlər aparılan yoldəyişənə hərəkət tərkibi düşməsin, **a**-giriş yoldəyişən qurğusunda; **f**-ikiyollu sahənin çıxış yoldəyişən qurğusunda; **g**-çıxış yoldəyişən qurğusu və giriş işarəsi arasında; **ğ**-ikiyollu sahənin çıxış yoldəyişən qurğusu və "Stansiyanın sərhədi" işarəsi arasında.





Giriş yoldəyişən qurğusunda iş yeri mənzil tərəfdən giriş işarəsilə, stansiya tərəfdən isə qovuşan yolların hə birinin oxu üzrə hüdud dirəkciyinin bərabərində qoyulan səyyar qırmızı işarələrlə çəpərlənir (şəkil № 6.1, **a**).


Əgər işlər ikiyollu sahənin çıxış yoldəyişən qurğusunda yerinə yetirilirsə, onda səyyar qırmızı işarə mənzil tərəfdən düzgün olmayan yol üzrə, giriş svetoforları olan stansiyalar istisna olmaqla, yolun oxu üzərində "Stansiyanın sərhədi" nişanı bərabərində qoyulur (şəkil № 6.1, **f**). Sonuncu halda yoldəyişən qurğu giriş svetoforu ilə çəpərlənir. Stansiya tərəfdən səyyar qırmızı işarələr qovuşan

yolların hər birinin oxu üzrə hüdud direktciyinin bərabərində qoyulur.

Giriş yoldəyişən qurğusu və giriş işarəsi arasında aparılan işlərin yeri mənzil tərəfdən bağlı giriş işarəsilə, stansiya tərəfdən isə giriş yoldəyişən qurğusunun tiyələri arasında yerləşdirilən səyyar qırmızı işarə ilə çəpərlənir (şəkil № 6.1, g).

Əgər işlər ikiyollu mənzildə çıxış yoldəyişən qurğusu və "Stansyanın sərhəddi" işarəsi arasında yerinə yetirilirsə, onda səyyar qırmızı işarələr mənzil tərəfdən "Stansyanın sərhəddi" nişanının bərabərində, stansiya tərəfdən isə çıxış yoldəyişən qurğusunun tiyələri arasında qoyulur (şəkil № 6.1, ġ). Stansyanın düzgün olmayan yol üzrə giriş svetoforu olduqda, işlərin aparıldığı yer mənzil tərəfdən bağlı giriş işarəsilə çəpərlənir.





Şəkil 6.2. Stansiyada qatarların azaldılmış sürətlə hərəkətini tələb edən işlər aparılan yerlərin çəpərlənməsi sxemi:

a-biryollu sahədə stansiyanın baş yolunda, "Təhlükəli yerin başlangıcı" (Təhlükəli yerin sonu) işarə nişanından giriş işarəsinə qədər olan məsafə *A*-dan böyük və ya ona bərabər olduqda; **b**-biryollu sahədə stansiyanın baş yolunda "Təhlükəli yerin başlangıcı" (Təhlükəli yerin sonu) işarə nişanından giriş işarəsinə qədər olan məsafə *A*-dan kiçik olduqda; **c**-ikiyollu sahədə stansiyanın baş yolunda "Təhlükəli yerin başlangıcı" (Təhlükəli yerin sonu) işarə nişanından ("Stansiyanın sərhədi") nişanınadək olan məsafə *A*-dan böyük və ya ona bərabər olduqda; **ç**-ikiyollu sahədə stansiyanın baş yolunda "Təhlükəli yerin başlangıcı" (Təhlükəli yerin sonu) işarə nişanından giriş işarəsinə ("Stansiyanın sərhəddi" nişanına) qədər olan məsafə *A*-dan kiçik olduqda; **d**-yoldəyişən qurğusunda; **e**-qalan stansiya yollarında və onlarda yerləşən yoldəyişən qurğularda.

6.2. Stansiyanın hüdudlarında qatarların hərəkət sürətinin azaldılması tələb edilən yerlər aşağıdakı qaydada çəpərlənir:

qatarların dayanmadan buraxılması nəzərdə tutulan stansiyanın baş və qəbul-göndərmə yollarında işlər aparılan yer səyyar sürətin azaldılması işarələrilə və "Təhlükəli yerin başlangıcı" və "Təhlükəli yerin sonu" işarə nişanları ilə çəpərlənir (şəkil № 6.2, **a**-biryollu sahələrdə; şəkil № 6.2, **c**-ikiyollu sahələrdə);

əgər "Təhlükəli yerin başlangıcı" ("Təhlükəli yerin sonu") işarə nişanından giriş işarəsinə ("Stansiyanın sərhədi" nişanına) qədər olan məsafə *A*-dan böyük və ya ona bərabərdirsə, onda sürətin azaldılması işarəsi giriş işarəsinin ("Stansiyanın sərhədi" nişanının) yanında qoyulur. Bu zaman, əgər "Təhlükəli yerin başlangıcı" işarə nişanından həmin işarəyə qədər olan məsafə *A*-dan böyük və ya ona bərabərdirsə, baş yollarında marşrut işarələri olan stansiyalarda sürətin azaldılması işarəsi giriş işarəsinin deyil, marşrut işarəsinin yanında qoyulur (şəkil № 6.2, **a**, **c**);

əgər "Təhlükəli yerin başlangıcı" ("Təhlükəli yerin sonu") işarə nişanından giriş işarəsinə ("Stansiyanın sərhəddi" nişanına) qədər olan məsafə *A*-dan kiçikdir, onda sürəti azaltma işarə nişanı mənzildə "Təhlükəli yerin başlangıcı" ("Təhlükəli yerin sonu") işarə nişanının *A* məsafəsində qoyulur (şəkil № 6.2, **b**, **ç**).

Əgər sürətin azaldılması tələb edilən yer yoldəyişən qurğusunda yerləşmişdirsə, onda "Təhlükəli yerin başlangıcı" və "Təhlükəli yerin sonu" işarə nişanları düz və yan yollarda qoyulur (şəkil 6.2, **d**), sürəti azaltma işarəsinin qoyulması isə yuxarıda göstərilən qaydada yerinə yetirilir.

Qalan stansiya yollarında və ya onlarda yerləşən yoldəyişən qurğularında sürətin azaldılması tələb edilən iş yerləri yalnız səyyar sürətin azaldılması işarələrilə çəpərlənir, onlar həmin yerə aparan yoldəyişənlərin tiyələrinin bərabərində qoyulur (şəkil 6.2, **e**).

6.3. Stansiyanın hüdudlarında işlər aparılan zaman "*C*" işarə nişanları tətbiq edilmir. Stansiyada işləyənlərin qatarların və manevr tərkiblərinin hərəkəti haqqında xəbərdar edilməsi qaydasını Naxçıvan dəmir yolu hissəsinin (Naxçıvan hissəsinin ərazisində) rəisi və ya ADDY-nun Baş mühəndisi müəyyən edir.

7. Qatarların hərəkəti üçün qəflətən yaranmış maneə yerlərinin çəpərlənməsi qaydası

7.1. Dəmir yolu nəqliyyatının hər bir işçisi insanların həyatına və sağlamlığına və ya hərəkətin təhlükəsizliyinə qorxu yaradan hallarda qatara və ya manevr tərkibinə dayanma işarəsi verməyə və ya onların dayandırılması üçün digər tədbirlər görməyə borcludur. İşçi tikililəri də və ya qurğuları da hərəkətin təhlükəsizliyinə və ya ətraf mühitin çirklənməsinə səbəb ola biləcək nasazlıq aşkar etdikdə təhlükəli yerin çəpərlənməsi və nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlər görməlidir (TİQ-in 1.3-cü bəndi).

7.2. Dəmir yollarının və süni tikililərin baxıcıları, baxış üçün təyin edilmiş yol montyorları və yola baxış keçirən, işarə cihazları və ləvazimatı olan digər dəmir yolu işçiləri mənzildə qatarların hərəkəti üçün qəflətən yaranmış maneə (sınmış rels, yolun yuyulub aparılması, uçqun, qar basqını və i. a.) aşkar etdikdə və həmin yerdə lazımi səyyar işarələr olmadıqda maneə yerinə dərhal dayanma işarəsi (gündüz-qırmızı bayraq, gecə-qırmızı işıqlı fənər) qoymalıdır. Sonra fasılısız verilən ümumi həyəcan işarəsilə (nəfəs şeypurundan bir uzun və üç qısa səs) digər dəmir yolu işçisi və ya yoldan keçən insanları köməyə çağırmalı və vəziyyətdən asılı olaraq aşağıdakı qaydada hərəkət etməlidir.

7.2.1. Birinci qatarın hansı tərəfdən gəlməli olmasına dair tam əmin olduqda qatara (həmin tərəfə) qarşı getməli və maneə yerindən həmin mənzil üçün ADDY rəisinin müəyyən etdiyi **B** məsafəsini keçdikdən sonra (bu Təlimatın 4.2-ci bəndi) taraqqə qoymalı, bundan sonra maneənin digər tərəfinə gedərək ondan **B** məsafəsində taraqqə qoymalı və maneə yerinə qayıtmalıdır.

7.2.2. Əgər qatarların hansı tərəfdən gələcəyi məlum deyilsə, onda:

biryollu sahədə dərhal maneə yerində əldə olan mövcud vasitələrlə dayanma işarəsi (gündüz-qırmızı bayraq, gecə-qırmızı işıqlı fənər) qoymalı, sonra, ilk növbədə, maneə yerinə eniş tərəfdən **B** məsafəsində, meydançada isə pis görünən tərəfdən (yolun əyri sahələrində, qazmalarda və s.) taraqqalar qoymalı, sonra maneənin digər tərəfindən **B** məsafəsində taraqqalar qoymalı və maneə yerinə qayıtmalı; yaxınlaşmalarda eyni şərait olduqda maneə yerində qalmalıdır;

iki və çox yolda maneə olduqda dərhal maneə yerinə dayanma işarəsi (gündüz-qırmızı bayraq, gecə-qırmızı işıqlı fənər) qoyaraq onu əldə olan vasitələrlə bərkitmək, sonra ondan düzgün istiqamətdən gəlməsi gözlənilən qatar tərəfə getmək və **B** məsafəsində taraqqalar qoymaq, ondan sonra maneənin digər tərəfindən (düzgün olmayan istiqamət tərəfdən) eyni məsafədə taraqqalar qoymaq və maneə yerinə qayıtmak; iki və daha çox yolda maneə olduqda isə maneə yerində qalmaq lazımdır.

7.2.3. Maneə yerində taraqqaların qoyulması üçün gedərkən fasılısız ümumi həyəcan işarəsi (nəfəs şeypurundan bir uzun və üç qısa səs) vermək, maneə yerində isə qırmızı işarə (gündüz-qırmızı bayraq, gecə-qırmızı işıqlı fənər) qoyub əldə olan vasitələrlə bərkitmək lazımdır. Fənərin qırmızı işığı dəmir yolu işçisi taraqqalar qoymaq üçün getdiyi istiqamətin əksinə yönəldilməlidir. İki tərəfli qırmızı işıqlı fənər olduqda, fənərin qırmızı işığı hər iki tərəfə yönəldilməlidir.

Əgər dəmir yollarının və süni qurğuların baxıcısı, yol montyoru və ya yola baxış keçirən və işarə cihazları və

ləvazimati olan digər işçi taraqqalar qoyulan yerə gedən zaman yaxınlaşan qatarın səsini eşidərsə və ya onu görərsə, o, istənilən üsulla (gündüz bayraqla və ya əllə, gecə fənər işığı ilə) dayanma işarəsi verməli, qatara qarşı qaçmalı və mümkün olan yerlərdə taraqqalar qoymalıdır.


7.2.4. Dəmir yollarının və süni qurğuların baxıcısı, baxış üçün təyin edilən yol montyoru və ya yola baxış keçirən və işarə cihazları və ləvazimati olan digər işçilər maneə yerlərinin yanında qaldığı bütün hallarda ümumi həyəcan işarəsi verməkdə davam etməli, qatarın yaxınlaşib – yaxınlaşmamasına qulaq asmalı və baxmalıdır. Maneə yerindən görmə pis olduqda və qazmada olarkən onun yamacının üstünə qalxmaq olar.

Yaxınlaşan qatarın səsini eşitdikdə və ya onu gördükdə özü ilə qırmızı işarə götürməli, dayanma işarəsi verməklə qatara qarşı qaçmalı və mümkün olan yerdə taraqqalar qoymalıdır. İkiyollu sahənin hər iki yolunda hərəkət üçün maneə olduqda və qatarlar hər iki tərəfdən eyni zamanda yaxınlaşdıqda, birinci növbədə maneə yerinə daha tez çatacaq qatara tərəf qaçmaq lazımdır.

7.2.5. Əgər həyəcan işarəsinə üzərində taraqqalar və əl işarələri olan dəmir yolu işçisi gələrsə, onda maneəni aşkar edən baxıcı, yol montyoru və ya yola baxış keçirən digər işçi maneə yerində dayanma işarəsi qoyur, ondan sonra gələn işçi ilə birlikdə maneəni **B** məsafəsində hər iki tərəfdən çəpərləyir və taraqqaların yanında qalaraq qatarı gözləyir (Şəkil № 7.1).

7.2.6. Əgər həyəcan işarəsinə görə gələn işçinin taraqqaları və əl işarələri yoxdursa, onda baxıcı, yol montyoru və ya yola baxış keçirən digər işçi maneə yerində dayanma işarəsi qoyduqdan sonra gələn işçiyə 3 ədəd taraqqa, gündüz vaxtı isə, habelə sarı bayraq (kırmızı bayraqı maneə

yerində saxlayır) verir, taraqqaların qoyulması və dayanma işarəsinin verilmə qaydasını izah edir, sonra hər ikisi taraqqaları **B** məsafəsində qoymaqla maneə yerini hər iki tərəfdən çəpərləyir və taraqqaların yanında qalaraq qatarı gözləyirlər.



Şəkil № 7.1. Qatarların hərəkəti üçün qəflətən yaranan maneə yerinin çəpərlənməsi sxemi:

7.2.7. Əgər həyəcan işarəsinə dəmir yolu ikinci işçisi və ya nəqliyyatda işləməyən şəxs gələrsə, onu ən yaxındakı yol briqadırını və ya yol ustasını çağırmağa göndərmək lazımdır.

Mənzildə rabitə vasitələri (telefon, radio) olan halda onlardan baş verənlər haqqında stansiya növbətçisinə, qatar dispetçerinə, yol ustasına və ya yol briqadırınə xəbər vermək üçün imkan daxilində istifadə etmək lazımdır.

7.2.8. Yaxınlaşan qatarı dayandırıldıqdan sonra maneə haqqında maşinisti xəbərdar etmək lazımdır. Maneə yerinə maşinistlə birlikdə baxış keçirilməli və əgər oradan qatarı buraxmaq mümkününsə (briqadir olmadıqda qatarın buraxılmasının mümkününlüyü haqqında məsələni maşinist həll edir), qatar 5 km/saat sürətlə buraxılır.

Əgər qatar sınmış relsin yanında dayandırılmışsa və yol briqadırının, o, olmadığıda isə – maşinistin rəyinə əsasən onun üzərindən qatarı buraxmaq mümkündürsə, bu zaman oradan yalnız tək birinci qatarı buraxmağı icazə verilir. Körpü və ya tunel hündüdündə sınmış rels üzrə qatarların buraxılması bütün hallarda **qadağandır**.

Calaqsız yolun rels pleti iki tərəfə eninə sınan halda, əgər yaranmış aralıq 25 mm-dən az olarsa, pletin uclarını defektli yerin kəsiyinə qədər strubsinalarla (təsdiq edilmiş tipdən olan) sıxılmış yanlıqlarla birləşdirməyə icazə verilir. Bu halda qatarlar 3 saat ərzində defektli plet üzrə 25 km/saatdan artıq olmayan sürətlə buraxılır. Belə calaq xüsusi ayrılmış işçinin fasıləsiz nəzarəti altında olmalıdır.

7.3. İki və ya çox yollu sahənin bir yolunda maneə oludquda qonşu yolla hərəkət edən qatarı dayandırmaq və maşinistə, kilometri və ya yolu göstərməklə, mövcud maneə haqqında məlumat vermək lazımdır.

Həmin qatarın maşinisti qarşidan gələn qatarı dayandırmalı və hərəkət üçün qarşidakı mövcud maneə haqqında xəbərdar etməlidir. O maşinistin özüdə ən yaxın stansiyanın növbətçisinə və ya qatar dispetçerinə sınmış rels və ya hərəkət üçün digər mövcud maneə (kilometri və yolu göstərməklə) haqqında xəbər verməlidir. Qatarın radiorabitəsi olduğu halda maşinist aşkar olunan maneə haqqında radio-rabitə ilə ən yaxın stansiyanın növbətçisinə və ya qatar dispetçerinə və qonşu yolla hərəkət edən qatarın maşinistinə xəbər verməyə borcludur.

7.4. Keçidən yolun qatarların hərəkətinin təhlükəsizliyinə qorxu yaradan nasazlıq baş verdikdə, habelə keçid tökülmüş yüklə və ya dayanmış nəqliyyat vasitəsilə tutulu oludquda keçid növbətçisi “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”a və yerli təlimata uyğun hərəkət etməlidir.

7.5. Körpüdə, tuneldə və ya uçqunlu sahədə qatarların hərəkətinin təhlükəsizliyinə qorxu yaradan maneələr aşkar edildikdə dəmir yolunun və süni tikililərin baxıcısı aşağıdakı kimi hərəkət edir:

Əgər körpü, tunel və ya uçqunlu sahə çəpərləmə svetofor işarəvericisi ilə təchiz edilmişsə, baxıcı çəpərləmə svetoforlarını dərhal qoşur, qatar yaxınlaşan halda isə dayanma işarəsi verməklə ona qarşı qaçıq və mümkün olan yerdə taraqqalar qoyur;

Əgər körpü, tunel və ya uçqunlu sahə çəpərləmə svetofor işarəvericisi ilə təchiz edilməmişsə, o, bu Təlimatın 7.2–7.3-cü bəndlərinin tələblərinə uyğun hərəkət edir və bu zaman mühafizə olunan obyektlərdə çəpərləmə üçün təhlükəsizlik xidmətinin şəxsi heyətinin köməyindən, hər bir obyekt üçün ADDY rəisi tərəfindən müəyyən edilmiş qaydada, istifadə olunur.

Körpüdə (tuneldə) maneə çəpərlənən halda körpünün (tunelin) tam uzunluğu maneə yeri hesab edilir.

7.6. Keçid növbətçiləri, dəmir yollarının və süni tikililərin baxıcıları və yola baxış üçün ayrılmış yol montyorları növbətçilik vaxtında zəruri işarəvermə cihazlarına və ləvazimatına malik olmalıdır ki, onlar da yol təsərrüfatı işçiləri üçün bu Təlimatın 16 №-li əlavəsindəki siyahıda göstərilmişdir.

7.7. Əgər dəmir yolunun və süni tikililərin baxıcısı, keçid növbətçisi və ya dəmir yolunun istənilən digər işçisi qatarda onun dayandırılmasını tələb edən nasazlıq (sürüşərək gedən təkərlər; sürüngəclər səbəbindən güclü zərbələr vuran təkərlər, yanğın, buksların qızması, qatardan adamın və ya yükün düşməsi, yükün qəza törədə biləcək yanlış vəziyyəti və s.) görərsə, qatarın dayandırılması üçün tədbirlər görməyə borcludur.

Öz tərkibində ölçüsü 2 mm-dən böyük olan sürüngəcli (oyuqlu) təkər cütü olan qatar keçdikdən sonra belə təkər cütünün keçdiyi sahələrdə relslərə və yoldəyişən qurğulara aşağıdakı qaydada baxış keçirilir:

bu zaman mənzillər aşağıdakı hallarda baxış başa çatana qədər qatarların hərəkəti üçün aşağıdakı hallarda bağlanır: yolda R43 və daha yüngül tipli relslər və yoldəyişən qurğular olduqda; normativdən artıq tonnaj buraxan R50 və daha ağır tipli relslər və yoldəyişən qurğular olduqda; havanın temperaturu mənfi 10° S və aşağı olduqda 3 mm və daha böyük sürüngəcli (oyuqlu) təkər cütü R50 tipli relslərdən keçən halda, 4 mm və daha böyükləri ilə R65 və R75 tipli relslərdən, havanın temperaturu mənfi 10° S-dən yüksək olduqda 4 mm və daha böyük sürüngəcli (oyuqlu) təkər cütü R50 tipli relslərdən, 5 mm və daha böyükləri ilə R65 və R75 tipli relslərdə keçən hallarda.

Qalan hallarda baxış başa çatana qədər qatarların hərəkət sürəti 40 km/saat müəyyən edilir. Sürüngəclə zədələnmiş relslər və yoldəyişən qurğular aşkar edildikdə onlar dəyişdirilənə qədər qatarların hərəkəti qaydası yol briqadırindən aşağı olmayan vəzifəli işçi tərəfindən müəyyən edilir.

8. Xəbərdarlıqların verilməsi qaydası

8.1. Qatarların hərəkəti zamanı lokomotiv briqadalarının xüsusi sayıqlığını təmin etmək və onları işlərin aparılması və ya yaranmış maneələr haqqında xəbərdar etmək lazımlı olan hallarda qatarlara yazılı xəbərdarlıqlar verilir.

Xəbərdarlıqlar aşağıdakı hallarda verilir:

yolun, kontakt şəbəkəsi qurğularının, keçid işarəvericilərinin süni və digər tikililərinin nasazlığı hallarında, ha-

belə qatarların sürətinin azaldılmasını və dayandırılmasını tələb edən təmir və tikinti işləri aparıldığda;

yeni işarəvermə və rabitə vasitələri növləri işə salındıqda, habelə yeni svetoforlar qoşulduğda, mövcud svetoforların yeri dəyişdirildikdə və ya onlar ləğv edildikdə və nasaz olduqda, svetoforu bağlı vəziyyətə gətirmək mümkün olmadıqda;

yol avtomatik lokomotiv işarəvericisi qurğuları nasaz olduqda;

qatar yüklemə əndazəsi həddindən kənara çıxan yüksərlərə göndərildikdə, həmin qatara hərəkət edərkən sürəti azaltmaq və ya xüsusi şərtlərə riayət etmək lazım olduqda;

ikiyollu mənzildə qartəmizləyən, ballastyor, yoldöşəyən, qaldırıcı kran, qırmadaş təmizləyən və digər maşınlar işlədikdə;

qatara həmin sahə üçün müəyyən edilmiş sürətlə hərəkət edə bilməyən hərəkət tərkibi qoşulduğda;

yoldan çıxarılan (götürülən) hərəkət vahidləri pis görünmə şəraitində işlədikdə, habelə yol vaqoncuqlarında ağır yükler daşındıqda;

yolda qatarın sürətinin azaldılması və ya dayandırılması tələb olunduqda, habelə lokomotiv briqadalarını qatarın hərəkətinin xüsusi şərtləri haqqında xəbərdar etmək lazım gələn bütün digər hallarda.

Qatarlara xəbərdarlıqların verilməsi “Qatarların hərəkəti və manevr işinə dair Təlimat”la müəyyən edilmiş qaydaya uyğun həyata keçirilir.

8.2. Bütün xəbərdarlıqlar üç növə bölünür:

təyin edilmə anından ləğv edilənə qədər qüvvədə olan və müvafiq rəhbər işçi işlərin aparılması şəraitinə görə onların başa çatma vaxtını təyin edə bilmədiyi anadək davam edən;

xəbərdarlığın verilməsinə dair sifarişdə göstərilən müəyyən müddət ərzində qüvvədə olan;

ayrı-ayrı qatarların buraxılması üçün xüsusi şərtlərə (qatarda müəyyən edilmiş sürətlə hərəkət edə bilməyən yük və ya hərəkət tərkibinin olması, cədvəllə nəzərdə tutulmayan dayanacaqların təyin edilməsi və s.) riayət edilməsi zəruri olduqda təyin edilən.

8.3. Nəzərdə tutulan yol işlərinin aparılması ilə əlaqədar xəbərdarlıqların verilməsi haqqında sifarişlər verilir:

yol ustaları tərəfindən iş aparılan vaxt müddətinə, lakin bir gündən artıq olmamaqla;

yol distansiyasının rəisi tərəfindən – 5 sutkaya qədər;

Naxçıvan hissəsinin (Naxçıvan hissəsi ərazisində) rəisi və ya ADDY-nun Baş mühəndisi tərəfindən – 10 sutkaya qədər.

5-dən 10 sutkaya qədər müddətə qüvvədə olan xəbərdarlıqlar dəmir yolunun “Yol təsərrüfatı” İstehsalat Birliyinin rəisi tərəfindən təsdiq edilir.

Daha uzun müddətə verilən xəbərdarlıqlar ADDY rəisi-nin əmrilə müəyyən edilir. Bu zaman xəbərdarlığın müəyyən edilməsi haqqında əmrədə ADDY rəisi müvafiq işçilərə zəruri işlər yerinə yetirildikdən və qatarların normal sürətlə buraxılması üçün şərait bərpa olunduqdan sonra xəbərdarlığı ləğv etmək hüququ verə bilər.

Yol ustaları xəbərdarlıqlar verilməsi haqqında sifarişləri aşağıdakı hallarda verirlər:

yoldan çıxarılan hərəkət vahidləri və briqadaları görünməsi məhdud olan şəraitdə işlədikdə;

eşidilməni pisləşdirən alətlərlə (elektrik, pnevmatik və digər) işlər aparıldığda;

yol vaqoncuqlarında ağır yükler daşındıqda, iki və çox-yollu mənzillərdə yollar arasına materiallar boşaldılan za-

man və ya qatarlar keçən yol üzərində yüklərin doldurulması və ya boşaldılması aparıldıqda;

sutkanın qaranlıq vaxtında, duman, boran şəraitində işlərin icrasına başlamazdan once. Bundan əlavə, yol ustaları tərəfindən işlərə rəhbərlik etmək hüququ verilən yol briqadırı və ya yol montyoruna görülməsi nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq xəbərdarlıqların verilməsi haqqında sifarişlər verilir (cədvəl № 2.3).

8.4. Yolölçən və ya defektoskop vaqonla qatarların hərəkətinin təhlükəsizliyinə qorxu yaradan yerlər aşkar edildikdə qatarların hərəkət sürətinin azaldılması və ya hərəkətin bağlanması haqqında xəbərdarlığın verilməsinə dair sifarişi həmin vaqonların rəisləri və ya onların müavinləri verirlər.

Bu sifarişi həmin yerdən vermək mümkün olmadıqda qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi (təhlükəli yerin çəpərlənməsi, nöqsanların aradan qaldırılması işlərinin təşkil edilməsi) üzrə tədbirlərin görülməsi üçün yolölçən və ya defektoskop vaqonundan işçilər düşürlür, xəbərdarlıq verilməsinə və ya hərəkətin bağlanmasına dair sifariş isə mənzili məhdudlaşdırın stansiyaya çatdıqda verilir.

8.5. Yolda və qurğularда hərəkətin təhlükəsizliyinə qorxu yaradan və dayanma (defektli relsin, yanlıqların, yoldəyişən tiyələrinin, tənzimləyici cihazların elementlərinin, çarparların tək-tək dəyişdirilməsi, yoldakı qabar-maların düzəldilməsi və s.) və ya sürəti azaltma işarələri ilə çəpərlənməsi tələb olunan qəfil aşkar edilmiş nasazlıqların aradan qaldırılması işlərinin yerinə yetirilməsi üçün xəbərdarlıqların verilməsi barədə sifarişlər, sonradan bu barədə yol distansiyasının rəisinə məlumat çatdırmaqla, yol uстası (o, olmadıqda isə yol briqadırı) tərəfindən verir.

Təmir və tikinti-quraşdırma təşkilatlarından olan iş rəhbərləri yolun və qurğuların bütövlüyünü və ya əndazəni pozmaqla yerinə yetirdikləri işləri düzəltmək üçün iş aparılmasına dair icazəni yol distansiyasının rəisindən alırlar. Sonuncunun özü və ya onun səlahiyyət verdiyi yol ustası həmin işlərin aparılması ilə əlaqədar xəbərdarlıqların verilməsinə və ləğv edilməsinə dair sifarişlər verir.

8.6. Xəbərdarlıqların verilməsinə dair sifarişlər yazılı şəkildə, teleqramla, telefonoqramla ADDY rəisinin müəyyən etdiyi xəbərdarlıqları verən stansiyaların və xəbərdarlığın müəyyən edildiyi mənzili məhdudlaşdırılan stansiyaların ünvanına, dispetçer mərkəzləşməsi olan sahələrdə habelə qatar dispetçerinə verilir. Xəbərdarlıqların verilməsinə dair sifarişlərin forması bu Təlimatın 8 №-li əlavəsində göstərilmişdir.

Sadalmış stansiyalardan birinə xəbərdarlıq barədə verilən yazılı sifariş onu imzalayan şəxs tərəfindən müəyyən edilmiş digər ünvanlara verilən teleqramla və ya telefonoqramla təsdiqlənməlidir.

Əgər xəbərdarlığın verilməsi haqqında sifariş yol distansiyasının rəisi və ya digər böyük rəhbər işçi tərəfindən edilərsə, onun sürəti iş rəhbərinə ünvanlanır.

8.7. Nəzərdə tutulan xəbərdarlıqların verilməsinə dair sifarişlər teleqramlarla (telefonoqramlarla) o hesabla verilməlidir ki, xəbərdarlıqları verən stansiyanın növbətçisi sifarişi xəbərdarlığın qüvvəyə minməsinə ən azı 3 saat qalmış, qatarlar dayanmadan hərəkət edən istiqamətlərdə isə ADDY rəisinin müəyyən etdiyi vaxtdan, yəni 3 saatdan daha tez vaxt ərzində, gecikdirilmədən alsın.

8.8. Hərəkətin təhlükəsizliyinə qorxu yaradan qəfil vəziyyətlər yarandıqda xəbərdarlıqların verilməsi barədə sifariş (yazılı və ya telefonoqramla), bilavasitə, mənzili

məhdudlaşdırılan stansiyaların növbətçilərinə (və ya həmin stansiyalardan birinə), dispetçer mərkəzləşməsi olan sahələrdə isə qatar dispetçerinə verilir.

Stansiya növbətçisi (qatar dispetçeri) belə sifariş aldıqdan sonra onun fəaliyyət qaydası qatarların hərəkəti və manevr işinə dair Təlimatın 12.6-ci bəndilə müəyyən edilmişdir.

8.9. Xəbərdarlıqların təyin edilməsi və ləğv olunması barədə sifarişlərin, teleqramların və ya telefonoqramların lazımı ünvanlara vaxtında çatdırılmasının təmin edilməsi qaydasını ADDY rəisi müəyyən edir.

8.10. Xəbərdarlıqların verilməsi haqqında sifarişin icra üçün qəbul edildiyi barədə təsdiqləmə alana qədər iş rəhbərinin işlərə başlaması qadağandır.

Sifarişin icra üçün qəbul edilməsi haqqında təsdiqləmə aşağıdakılardan hesab olunur:

teleqraf işçisinin (teleqraf olmayan yerdə stansiya növbətçisinin) teleqramın müəyyən edilmiş ünvanlara verilməsi üçün qəbul edilməsi haqqında imzası ilə təsdiq edilmiş teleqramın (telefonoqramın) surəti və ya müəyyən edilmiş ünvanlara verilməsi üçün telefonoqramla təsbit edilmiş vaxt, həmin telefonoqramı qəbul edən işçinin vəzifəsi və soyadı göstərilməklə;

xəbərdarlıq verən stansiya növbətçisinin yazılı sifarişi almasına dair imzası və ya onun xəbərdarlıq Kitabında sifariş verən işçinin qeydi altında imzası.

Yolda, qurğularda və tikililərdə, qatarların hərəkəti üçün təhlükə yaradan qəfil nasazlıqların, habelə, bununla drezinlərin, yol vaqoncuqlarının, elektrik stansiyalarının və yoldan çıxarılan digər hərəkət vahidlərinin hərəkətləri ilə əlaqədar nasazlıqlar aşkar edildikdə onların aradan qaldırılması üzrə işlər aparılan yerin müvafiq çəpərlənməsindən dərhal sonra həyata keçirilməlidir.

8.11. Xəbərdarlıqların verilməsi haqqında sifarişdə göstərilməlidir:

xəbərdarlığın qüvvədə olduğu dəqiq yer (mənzil, yolun nömrəsi, kilometr və piket);

qatarların hərəkəti zamanı ehtiyatlılıq tədbirləri;

xəbərdarlığın başlanması və qüvvədə olması müddəti.

8.12. Ləğv edilənə qədər təyin olunan xəbərdarlıqlar qatarlara onların ləğv edilməsi barədə bildiriş alınanadək verilir. Müəyyən müddətə təyin edilən xəbərdarlıqlar qatarlara yalnız həmin müddət ərzində verilir. Belə xəbərdarlıqların ləğv edilməsi haqqında sifarişlər verilmir və əgər iş rəhbərindən xəbərdarlığın qüvvədə olmasının təyin edilən müddətinin uzadılmasının zəruriliyi haqqında bildiriş alınmazsa, onların qatarlara verilməsi dayandırılır.

İş rəhbəri sifarişdə göstərilən və xəbərdarlığa səbəb olan işləri hər hansı səbəblərdən təyin olunmuş müddətə başa çatdırıa bilmədikdə o, xəbərdarlığın qüvvədə olma müddəti başa çatmadan sürətin azaldılması üçün qoyulan səyyar işarələrin yanına işarəçilər göndərməli və mənzili məhdudlaşdırılan stansiyaların növbətçilərinə işlərin başa çatdırılmasının yeni müddətini göstərməklə, xəbərdarlığın qüvvədə olması vaxtının uzadılması haqqında məlumat verməlidir. Stansiya növbətçisi belə sifarişi alıqdə “Qatarların hərəkəti və manevr işinə dair Təlimat”ın 12.6-cı bəndinə uyğun hərəkət etməlidir.

8.13. Ləğv edilənə qədər təyin olunmuş xəbərdarlığın ləğv edilməsi hüququna yalnız onu təyin edən işçi və ya bilavasitə onun rəisi malikdir. Xəbərdarlığı təyin edən vəzifəli şəxslər onlara tabe olan xətti bölmələrin rəhbərlərinə müvafiq işlər başa çatdıqdan sonra təyin edilmiş xəbərdarlıqları ləğv etməyi və ya qatarların hərəkətinin xəbərdarlıqla nəzərdə tutulmuş sürətini yüksəltməyi tap-

şıra bilərlər. Belə tapşırıq haqqında xəbərdarlığın verilməsi sifarişində göstərilməlidir.

8.14. Ləğv edilənə qədər təyin olunan xəbərdarlıqlar onları yaradan səbəblər aradan qaldırıldıqdan dərhal sonra xəbərdarlıqlar təyin edildiyi halda həmin ünvanlara telegram (telefonoqram) verməklə ləğv edilir. Xəbərdarlığı, habelə yazılı şəkildə və ya onların verildiyi stansiyadakı xəbərdarlıqlar kitabında qeydiyyat aparmaqla ləğv etməni bəyan edən şəxs tərəfindən ləğv edilmənin ayı, tarixi və vaxtı göstərilməklə və sonradan onu qeydi müəyyən edilmiş ünvanlara telegramla (telefonoqramla) təsdiqləməklə ləğv etmək olar. Yolölçən və defektoskop vəqonu rəisinin sifarişinə əsasən verilən xəbərdarlıqları yol distansiyasının rəisi və ya onun müavini ləğv edir.

8.15. Qatar radio-rabitəsilə təchiz edilən sahələrdə işlərin xəbərdarlıqla müəyyən edilmiş vaxtdan tez başa çatması haqqında və ya xəbərdarlıqla təyin edilən sürətin artırılması barədə bildiriş qatar dispetçerinin lokomotivin maşinistinə radio-rabitə ilə verdiyi qeydə alınan əmrlə verilə bilər.

Radio-rabitə olmadıqda xəbərdarlığın ləğv edilməsi barədə dispetçerin əmri maşinistə qatarın dayanacağı olan ən yaxın stansiyanın növbətçisi vasitəsilə də verilə bilər.

8.16. Xəbərdarlıqlar barədə ADDY rəisinin əmrləri müvafiq bölmələrin rəislərinə ünvanlanır və dərhal qatar dispetçerlerinə, təlimatçı-maşinistlərə, qatar maşinistlərinə, stansiya növbətçilərinə, xəbərdarlıq təyin edilmiş sahələrə xidmətlə əlaqədar olan yol ustalarına və yol briqadırların imza etdirməklə elan edilməlidir.

Bu əmrlər stansiya növbətçilərinin, lokomotiv deposu növbətçilərinin otaqlarında asılır, habelə xəbərdarlıqlar kitabına yapışdırılır, onlardan çıxarışlar isə lokomotivlərin maşinistlərinə verilir.

Lokomotiv depolarının rəisləri əmri aldıqdan sonra 3 sutka müddətində xəbərdarlıqları verən stansiyaların rəislerinə lokomotiv briqadalarının ADDY rəisinin əmrilə tənmiş edilmələri haqqında bildiriş verməlidirlər, bundan sonra qatarlara yazılı xəbərdarlıqların verilməsi dayandırılır. Həmin müddətdə yol distansiyalarının rəisləri sürəti azaltma səyyar işarə nişanlarını daimi disklerlə və “Təhlükəli yerin başlanğıcı” və “Təhlükəli yerin sonu” daimi işarə nişanları ilə əvəz etdirməlidirlər.

8.17. Lokomotivlərin (motor-vaqon qatarlarının) maşinistləri və drezinlərin sürücüləri həmin sahədə hərəkət edərkən onlara verilmiş xəbərdarlıqları əldə rəhbər tutmalı və yollarda qoyulmuş səyyar işarələri diqqətlə izləməlidirlər.

Xəbərdarlıqda göstərilən dövrdə qatar iş yerləndən keçərkən çəpərləmə işarələrinin mövcudluğundan asılı olmayaraq xəbərdarlıqla təyin edilmiş sürətə riayət edilməlidir. Qatar iş aparılan yeri xəbərdarlıqda göstərilən müddətdən tez və ya gec keçdikdə və yollarda dayanma və ya sürəti azaltma işarələri olmadıqda qatarın hərəkət sürəti azaldılmışdır.

Xəbərdarlıqların və yollarda işarələrin mövcudluğundan asılı olmayaraq leysan yağışlar (güclü yağışlar) vaxtı ADDY rəisinin xüsusi əmrində göstərilmiş təhlükəli yerdə hərəkət edən zaman lokomotiv briqadaları xüsusi sayıqlıq göstərməli və zəruriyyət olduqda sürəti azaltmalıdır.

8.18. İstənilən şəxsdən mənzildə yolu, kontakt şəbəkəsinin, tikililərin və qurğuların nasazlığını görməsi haqqında məlumat alan stansiya növbətçisi onu Baxış jurnalına (DU-46) yazmalıdır və dərhal qatar dispetçerinə, qonşu stansiyanın növbətçisinə və qurğulara xidmət edən işçiye (yol ustasına, İMB-nin elektromexanikinə, kontakt şəbə-

kəsi elektromexanikinə, kontakt şəbəkəsinin elektrik montyorusuna, enerji dispetçerinə və s.) xəbər verməlidir.

Lokomotivin (motor-vaqon qatarının) maşinisti tərəfindən mənzildə hərəkət zamanı nasazlıq aşkar edildikdə, o, xidməti tormozlama tətbiq etməklə sürəti azaltmalı, zərurət olduqda isə qatarı dayandırmalı, bu barədə qatar radio-rabitəsilə onun arxasında gələn qatarların maşinistlərinə, ən yaxın stansiyanın növbətçisinə və ya qatar dispetçerinə nasazlığın xarakterini və onun aşkar edildiyi yeri (kilometri) göstərməklə xəbər verməlidir.

Əgər stansiya növbətçisinin aldığı (maşinistdən və ya digər şəxstdən) xəbər qatarların normal hərəkətinə maneələr yarandığını əks etdirirsə, o, həmin xəbəri mənzildə hərəkət edən qatarların maşinistlərinə vermək üçün tədbir görməyə borcludur. Xəbərin xarakteri qatarların hərəkətinin mümkünzsizlüğünü əks etdirikdə isə onlara maneələrin aradan qaldırılması barədə bildiriş alana qədər sonrakı hərəkəti qadağan etməlidir. Stansiya növbətçisi mənzilin (yolun) bağlanması haqqında əmri gözləmədən, qonşu stansiyanın növbətçisinə mənzilə digər qatarları göndərməyin qadağan edilməsi haqqında göstəriş verməlidir.

Mənzildə olan qatar lokomotivlərinin maşinistləri alınmış məlumatdan asılı olaraq təhlükəli yerdən xüsusi sayıqlıqla, zəruri halda sürəti azaltmaqla və dayanmaya hazır olmaqla keçməli, yaxud qatarı dayandırmalı və hərəkəti yalnız maneənin aradan qaldırılması barədə bildiriş alındıqdan sonra bərpa etməlidirlər.

Mənzildə normal hərəkət üçün maneənin olması barədə məlumat aldıqda, həmin mənzilə ilk qatar yalnız yol ustanının və ya o, olmadıqda yol briqadirinin, kontakt şəbəkəsi zədələndikdə isə kontakt şəbəkəsi elektrik montyorusunun müşayıti ilə göndərilə bilər. Yol ustası və ya yol briqadırı

mənzildə olduqda və həmin yer məlum olduqda maşinistə qatarın dayandırılması və qatarı təhlükəli yerdən müşayiət etmək üçün onların mindirilməsi barədə xəbərdarlıq verilir. Həmin qatarın maşinistinə nasazlığın, aşkar olunduğu yerə çatmağa bir kilometr qalmış qatarın dayandırılması və sonradan qatarı müşayiət edən və ya təhlükəli yerin ərazisində olan işçinin göstərişləri əsasında hərəkət etməsi barədə yazılı xəbərdarlıq verilməlidir.

Qatarı müşayiət edən işçi sonrakı qatarların buraxılması qaydasını müəyyən edir, zəruri halda isə qatarların müəyyən olunmuş qaydada xəbərdar edilməsi barədə sifariş verir.

9. Dəmir yoluna baxış keçirilən zaman baxıcıların, keçid növbətçilərinin və digər işçilərin qatarları qarşılıama qaydası

9.1. Dəmir yollarının və süni tikililərin baxıcıları, baxış üçün təyin edilən yol montyorları və keçid növbətçiləri işdə olan zaman qatarları qarşılıamalıdır. Yol briqadırları, yol ustaları və digər işlərin rəhbərləri yol işlərinə rəhbərlik etdikləri bütün hallarda qatarları qarşılıayırlar.

9.2. Mənzillərdə dəmir yollarının və süni tikililərin baxıcıları və baxış üçün təyin edilən yol montyorları qatarları qarşılıamaq üçün bütün hallarda qatar onlardan ən azı 400 metr məsafədə olduqda, hərəkət sürətləri 120 km/saatdan artıq olan sahələrdə isə qatarın keçməsinə 5 dəqiqə qalmış kənara (uzunluğu 50 metrdən artıq olan körpülərdə xüsusi meydançalara, uzunluğu 50 metrdən artıq olan tunellərdə isə oyuqlara) çəkilməlidirlər.

Qatarı onun hərəkəti istiqamətdən sağ tərəfdən (bir-yollu xətlərin əyri sahələrində əyrinin daxili tərəfində,

kənar relsdən ən azı 2 metr məsafədə, hərəkət sürəti 120 km/saatdan artıq olan sahələrdə isə ən azı 4 metr məsafədə üzü yola tərəf, başını hərəkətə tərəf yarımdövrə çevirməklə) qarşılıamaq lazımdır.

Qatar bir yoldan keçən zaman digər yoldan qarşı istiqamətdə qatar keçdiğdə, habelə baxıcıının, baxış üçün təyin edilən yol montyorunun qabaqcadan yolu keçmək imkanı olmayan bütün digər hallarda qatarı hərəkət istiqamətinin sol tərəfində qarşılıamağa icazə verilir.

Keçid növbətçisi qatarı, bir qayda olaraq, keçid postu binasının yanında, üzü yola tərəf, üzünü gələn qatara tərəf çevirməklə qarşılıamalıdır.

Keçid növbətçisi yolda və ya keçiddə işləyərkən vaxtında yolu keçmək və qatarları qarşılıamaq üçün müəyyən edilən yerə gəlmək imkanı olmadıqda, ona qatarı yolu istənilən tərəfində, kənar relsdən ən azı 2 metr məsafədə, hərəkət sürətləri 120–140 km/saat olan sahələrdə isə ən azı 4 metr məsafədə, üzünü gələn qatara çevirməklə, qarşılıamağa icazə verilir.

Baxıcı, baxış üçün təyin edilən yol montyorları və ya keçid növbətçisi keçən qatarı, tək hərəkət edən lokomotivi, drezini və ya yol vaqoncuğunu qarşılıyarkən şeypurla işarə (göstərilən hərəkət vahidləri tək istiqamətli hərəkətdə olduqda bir uzun səs, cüt istiqamətli hərəkətdə olduqda isə iki uzun səs) verməli və tələb olunan işarəni (yol boş olduqda: gündüz – bükülü sarı bayrağı, gecə – əl fənərinin şəffaf – ağ işığını; sürətin azaldılması zərurəti olduqda: gündüz – sarı açıq bayrağı, gecə – şəffaf – ağ işıqlı əl fənərini astaca yuxarı və aşağı hərəkət etdirməklə) göstərməlidir.

Baxıcı, baxış üçün təyin edilən yol montyorları və ya keçid növbətçisi dayanma və ya sürəti azaltma işarələrilə

çəpərlənmiş yerlərdə gündüz və gecə qatarları yolda qoyulan işarələrə uyğun qaydada qarşılıyırlar.

Baxıcı, baxış üçün təyin edilən yol montyorları və ya kecid növbətçisi qatarı qarşılıyarkən qatarın vəziyyətinə nəzarət etməli və hərəkətin təhlükəsizliyinə qorxu yaranan nasazlıqlar aşkar edildikdə qatarın dayandırılması üçün tədbirlər görməlidirlər.

Baxıcı, baxış üçün təyin edilən yol montyorları və ya kecid növbətçisi qatarı buraxdıqdan sonra, əvvəlki yerində qalmaqla, gedən qatarın arxasında onu bir daha izləyir və ona müvafiq işarəni göstərirler. Baxıcı, baxış üçün təyin edilən yol montyoru və ya kecid növbətçisi qatarı buraxdıqdan və onun sazlığına əmin olduqdan sonra özlərinin əvvəlki işlərinə qayıdır.

Baxıcı, baxış üçün təyin edilən yol montyorları və ya kecid növbətçisi yol vaqoncuğu, yol arabacığı və ya çıxarılan drezin keçidkən sonra sarı işarəni qırmızı ilə əvəz etməli və onu vaqoncuğu və ya arabacığı çəpərləyən işarə görünənə qədər, yaxud drezin, arabacığ baxıcıdan, yol montyorundan və ya kecid növbətçisindən ən azı 250–300 m uzaqlaşana qədər saxlamalıdır.

9.3. Baxıcılar, yola baxış üçün təyin edilən yol montyorları və ya kecid növbətçisi qatarı stansiyanın hüdudlarında qarşılıyarkən giriş, marşrut, çıkış və manevr işarələrinin göstəricilərindən asılı olmayaraq yolu vəziyyətilə əlaqədar işarələr verirlər, qatarın və ya manevr tərkibinin təcili dayandırılması zərurəti olduqda isə qatarın dayandırılması üçün tədbirlər görürələr.



Stansiya hüdudlarında gecə sürəti azaltma işarəsi əl fənərinin sarı işığı ilə, o olmadıqda isə şəffaf-ağ işıqlı əl fənərini astaca yuxarı və aşağı hərəkət etdirməklə verilir.


10. Yolun üst quruluşu materiallarının yerləşdirilməsi

10.1. Dəmir yolunun yanında boşaldılan və ya boşaldılmaya hazırlanan materiallar (relsler, bərkidicilər, şpalalar, körpü və yoldəyişən tirləri, yoldəyişən qurğuları və b.) elə yiğilməli və bərkidilməlidir ki, tikililərin yaxınlaşma əndazəsi pozulmasın.

Hündürlüyü 1200 mm-ə qədər olan yüklər (yol işləri üçün boşaldılan ballastdan başqa) kənar relsin başlığının çöl tərəfindən 2 metrdən yaxında, daha böyük hündürlülüklü yüklər isə 2,5 metrdən yaxında yerləşdirilməlidir.

10.2. Yol işləri üçün boşaldılan ballastı yola qoyulana qədər müddətdə yolların arasına və kənarına 10.1, a №-li şəklində göstərilən qaydaya uyğun yerləşdirməyə icazə verilir. Boşaldılan ballastın yol tərəfdən enişi bir qatdan kəskin olmamalıdır. Relsin başlığının yan işlek tərəfinə boşaldılan ballastın enişə qədər olan məsafəsi relsin başlığının yuxarı səviyyəsindən 665 mm-dən az olmamalıdır.






Şəkil № 10.1. Yolun üst quruluşu materiallarının yerləşdirilməsi qaydası:

- a* – ballastın;
 - b* – relslərin izi daxilində;
 - c* – relslərin şpallarının uclarında
- * RBS – rels başlığının səviyyəsi

Ballastı hazırlıq işləri dövründə hopper-dozatorlardan boşaltdıqda onu izin daxilində və şpalların ucları üzrə rels-lərin başlığının yuxarı səviyyəsindən 50 mm aşağı yerləşdirməyə icazə verilir. İş rəhbəri ballast boşaldıldıqdan sonra bütün iş cəbhəsi boyu onun düzgün boşaldılmasını şəxsən yoxlamalıdır. Bütün normadan kənara çıxma halları dərhal aradan qaldırılmalıdır. Bunun üçün işlərin rəhbəri yanında lazımı alətləri olan fəhlələr briqadası saxlamalır. Normadan kənara çıxma halları olduqda sahə onlar aradan qaldırılana qədər dayanma işarələrilə çəpərlənməlidir.

Yolların arasına və yolun kənarına boşaldılan ballastın vəziyyətini yol tərəfdən şablonla (Şəkil № 10.2.) yoxlamaq lazımdır ki, bu da enişin dikliyində (sərtliyində) və enişin yol relsinə nisbətdə yerləşməsilə müəyyən edilir. Bütün boşaltma sahəsində relslər ballastdan və zibillərdən təmizlənməli və süpürülməlidir.

10.3. Yola qoyulmağa hazırlanan və ya dəyişdirilən pletlər izin daxilində yerləşdirilə bilər. İşlək və yola qoyulmağa hazırlanan relslərin başlıqlarının yaxın yan tərəfləri arasındaki məsafə ən azı 500 mm olmalıdır. İzin daxilindəki relslər hündürlüyüne görə heç bir yerdə işlək relslərin başlığının səviyyəsindən 50 mm-dən artıq olmamalıdır. (Şəkil № 10.1, b)



Şəkil 10.2. Dəmir yolu yolları arasına və ya kənarına boşaldılmış ballastın vəziyyətinin müəyyən edilməsi üçün tətbiq olunan şablon

Rels pletləri şpallarının uclarında da yerləşdirilə bilər. Bu halda yola qoyulmağa hazırlanan və işlək relslərin başlıqlarının yan tərəfləri arasında ən yaxın məsafə 150 mm-dən az olmamalıdır. Qoyulmağa hazırlanan relsin oturacağıının kənarından şpalın ucuna qədər olan məsafə 50 mm-dən az olmamalıdır. Relslər şpalların uclarında hündürlüğünə görə heç bir yerdə işlək relslərin başlıqlarının yuxarı səviyyəsindən kənara çıxmamalıdır (Şəkil № 10.1, c). Buna nail olunması üçün lazımı yerlərdə şpallar yonulur.

Yola qoyulmağa hazırlanan, həm izin daxilində, həm də şpalların ucları üzərində yerləşdirilən relslər pletlər halında boltlanmalıdır. Pletin hər calağında ən azı iki bərkidilmiş (çəkilmiş) bolt olmalıdır. Calaqlardakı aralıqlar

reślərin temperaturundan asılı olaraq müəyyən edilmiş ölçüyə uyğun olmalıdır.

Yola qoyulmağa hazırlanan reślərin hər biri ən azı iki yerdən iki kastillə tikilməlidir, kənar reślərin ucları da hər pletdə şpala iki kastillə tikilməlidir. Reślərin düzüldüyü sahələrin sonlarında uclara başmaqlar qoyulmalı və möhkəm bərkidilməlidir. Belə başmaqlar ucların qaçması ilə yerləşdirilmiş rels pletlərinin bütün uclarında qoyulmalıdır.

Rel s pletləri üst-üstə yiğilarkən pletlərin ucları arasında ağac içliklər qoyulmalıdır.

Dəmir-beton şppardan olan yola pletlər boşaldılkən onları şpal qutularına qoyulmuş ağac şppardara tikmək lazımdır.

10.4. Yol ustaları, yol briqadırları, dəmir yolunun və süni tikililərin baxıcıları tərəfindən boşaldılmış material-lara nəzarəti təyin etməlidirlər.

Yolun gücləndirilmiş əsaslı, əsaslı, gücləndirilmiş orta, orta təmirləri və reślərin başdan-başa dəyişdirilməsi işlərinin açıq cəbhəsi yerlərində işdən kənar vaxtda boşal-dılmış üst quruluşu materialları işlərin icraçısının təyin etdiyi işçilərin mühafizəsi altında olmalıdır.

10.5. İşlər başa çatdıqda bütün köhnə-yararlı materiallar yiğisdirilməli və yoldan elə kənarlaşdırılmalıdır ki, müəyyən edilmiş əndazə pozulmasın. Bu zaman köhnə-yararlı şpallar qalaqlara yiğilir, köhnə-yararlı reślər yüklenməyə hazırlanır; yolun üst quruluşu bərkidiciləri, əksqaçıclar və digər detallar (hissələri) toplanır və müəyyən edilən saxlanılma yerlərinə aparılır və ya xüsusi konteynerlərə yiğilir və stansiyaya göndərilənə qədər orada saxlanırlar. Körpü tirləri körpünün hüdudlarından kənara çıxarılır və qalaqlara yiğilir. Mənzillərdən köhnə-yararlı materialların apa-

rılması yol distansiyası rəisinin müəyyən etdiyi ən qısa müddətdə həyata keçirilməlidir.

Stansiyaların hüdudlarında işlər başa çatdıqda bütün köhnə-yararlı materiallar həmin gün yiğisdirilməli və müəyyən edilmiş saxlama yerlərinə daşınmalıdır.

Yol-maşın stansiyasının və yol distansiyasının yol ustaları və yol briqadırları, habelə dəmir yollarının və süni tikililərin baxıcıları və keçid növbətçiləri yolda və ya onun yanında bərkidiciləri, vaqon və lokomotivlərin detallarını (hissələrini) və s. aşkar etdikdə onları yiğisdirimalı və qorunan keçidlərə və ya yol binalarına aparmalıdır. Bunu etmək mümkün olmadığıda isə baxıcılar və ya keçid növbətçiləri aşkar edilənlər barədə sahənin (məntəqənin) briqadirinə və ya yol ustasına xəbər verməlidirlər.

10.6. Yolun üst quruluşu materiallarını kontakt şəbəkəsi dayaqlarının və dayaqların torpaqlanmasının şuntlanması yerlərinin yaxınlığına (2 metrdən yaxın) boşaltmaq qadağandır.

11. Yol işləri aparılan zaman qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət və ona nəzarət. Təmir edilən sahələrin saxlanması

11.1. Yolda və tikililərdə həm yol distansiyaları, həm də yol-maşın stansiyaları və tikinti təşkilatları tərəfindən işlər aparılan zaman qatarların hərəkətinin təhlükəsizliyinə görə iş rəhbəri tam məsuliyyəti daşıyır.

11.2. Bağlı mənzildə bir neçə xətti bölmə tərəfindən işlər texniki fasılə verilməsi haqqında əmrlə təyin edilən məsuliyyətli şəxsin vahid rəhbərliyilə həyata keçirilməlidir.

11.3. Yolun və tikililərin bütövlüyünü pozan yol işlərini və digər işləri yerinə yetirən yol-maşın stansiyaları kalonlarına (dəstələrinə) və tikinti təşkilatlarına dayanma işarələrilə çəpərlənmə və ya mənzilin bağlanması və qatarların hərəkət sürətinin məhdudlaşdırılması ilə əlaqədar olan işlər aparılan müddətdə həmin işlərə rəhbərlik yol distansiyası rəisinin sərəncamı ilə vəzifəcə yol ustasından aşağı olmayan işçiyə təhkim edilir.

Yol distansiyası işçisinin vəzifələrinə daxildir: bu Təlimatın tələblərinə riayət edilməsi, o cümlədən, iş yerlərinin çəpərlənməsinin düzgünlüğünün yoxlanması, xəbərdarlıqlara sıfarişlərin vaxtında verilməsinə nəzarət edilməsi, işlərin keyfiyyətinə və xəbərdarlıqların ləğv edilməsinə nəzarət.

Yol-maşın stansiyaları, yol kolonları (dəstələri) və tikinti təşkilatları işlər aparan zaman bu Təlimatın tələbləri pozulduqda yol distansiyasının rəisi və ya onun rəhbər təyin etdiyi işçi işlərin davam etdirilməsini dayandırmalı və dərhal pozuntuların aradan qaldırılmasını və yolu saz vəziyyətə gətirilməsini tələb etməlidir. Bu tələblərin yerinə yetirilməsi iş icraçısı üçün məcburidir.

11.4. Distansiya kolonlarının (dəstələrinin), yol-maşın stansiyaları kolonlarının (dəstələrinin) və tikinti təşkilatlarının işlədiyi sahələrdə iş gününün sonunda iş icraçıları tərəfindən əndazəyə riayət edilməsi yoxlanmalı, yol və səni tikililər qatarların hərəkətinin təhlükəsizliyini təmin edən saz vəziyyətə gətirilməlidir. Bu zaman yoldəyişənlərin avtobloklama və elektrik mərkəzləşməsi ilə təchiz olunmuş sahələrdə izolyasiya edilmiş calaqlar, rels birləşdiriciləri, elektrik dartı və bloklama cemperleri saz vəziyyətdə olmalıdır, habelə ballast qatının səthi və relslərin oturacağı arasında lazımı aralıq və İMB qurğularından su-

yun axıdılması təmin edilməlidir. Elektrikləşdirilmiş sahələrdə dataqların və tikililərin torpaqlanması saz vəziyyətə gətirilməlidir.

11.5. Yolun, torpaq yatağının və səni tikililərin təmir edilən sahələrində, təmirin hansı təşkilat tərəfindən aparılmışdan asılı olmayaraq, həmin obyektlərin cari saxlanılışı, onların vəziyyətinə nəzarət edilməsi və qatarların hərəkətinin təhlükəsizliyinə görə məsuliyyət yol distansiyasına həvalə edilir. Yoxlama və nəzarət qaydasını yol distansiyası rəisi sahənin və işlərin aparılmasının konkret şəraitinə əsaslanaraq müəyyən etməlidir.

İşlərin texnologiyası ilə nəzərdə tutulmayan qatarların hərəkət sürətini azaltmağı tələb edən normadan kənara çıxma halları aşkar edildikdə, yol distansiyası rəisi icraçıdan aşkar olunmuş normadan kənara çıxma hallarının aradan qaldırılması üzrə işlərin təxirə salınmadan yerinə yetirilməsini tələb etməlidir.

11.6. Elektrikləşdirilmiş sahələrdə yol işlərinin təşkilinə elektrik təchizatı distansiyasının işçiləri ilə qarşılıqlı əlaqəyə görə məsuliyyəti iş rəhbəri (yol distansiyasının, yol-maşın stansiyasının) daşıyır.

İş rəhbərinin vəzifələrinə iş aparılan sahədə kontakt şəbəkəsindən gərginliyinin açılması və torpaqlanmanın vaxtında həyata keçirilməsinə, təhlükəsizlik qaydalarına və işlərin texnologiyasına riayət edilməsinə nəzarət daxildir.

Bu Təlimatın tətbiqi ilə əlaqədar Azərbaycan Nəqliyyat Nazirliyi sistemində SSRİ Yollar Nazirliyinin 26 avqust 1986-cı il tarixində təsdiq etdiyi “**ЦП/4402**” №-li «Инструкция по обеспечению безопасности поездов при производстве путевых работ» adlı Təlimat öz qüvvəsini itirmiş sayılır.

«ПС-2» - путевой струг
«СМ-2» - снегоуборочная машина
«ВЕС» - высоковольтная электростанция
«АСГ» - автомотрис грузовая
«ПРЛ» - путеремонтная летучка
«ВПР» - выпрявочно-подбивочно вочная машина
«ВПРС» - выпрявочно-подбивочно вочная машина для стрелочных переводов
«БУМ» - балластоуплотнительная машина
«АС» - дрезина пассажирская
«ТД-5» - транспортная дрезина
«АГД» - грузовая автодрезина
«АГМ» - автогрузовая машина
«АДМ» - монтажная автодрезина
«АГВ» - автогрузовая выщечная дрезина
«ВМС» - балласточистильная машина semratos
«РОМ» - чельсоочистительная машина
«ПМГ» - путевая гайковертная машина
«СМ-4» - съемная дрезина
«КБ» - клеммное скрепление на бетонных шпалах
«КД» - клеммное скрепление на деревянных шпалах
«ЖБ» - крепление на железобетонных шпалах
«ЖБР» - крепление на железобетонных шпалах с резиновых прокладках
«ВПО-3000» - выпровочно-подбивочно-отделочная-3000
«ДСП» - динамический стабилизатор пути
«ПРСМ» - путевая рельсосворочная машина
«УК-25» - укладочный крон для 25 метровое звено
«БМС» - балластоочистильная машина сетчатая
«ЩОМ» - щебнеочистительная машина
РД - дорожный мастер

PDB - бригадир пути
«ДГК-у» - дрезина с грузоподъёмным краном-усовершененный
«УК-25\9» - укладочный крон 9 т-ый
«УК-25\9-18» - укладочный крон 18 т-ый
«УК-12,5» - укладочный крон для укладки 1,2 метровое звено
«МПД» - дизельная моторная пистолет форте
«ПКД» - дизельный погрузочный кран
«РУ-2» - рельсоукладочный кран
«ЕЛБ-1» - электроболластеч
«УМ» - балластоочистильная машина

**İMİB və TANC qurğuları ilə təchiz edilmiş
stansiyalarda və mənzillərdə aparılmasının
işarə vermə və rəbitə distansiyası
işçilərilə razlaşdırılması zəruri olan
yol işlərinin siyahısı**

1. Yolun üst quruluşunun (yol şəbəkəsinin) dəyişdirilməsi.
2. Relslərin başdan-başa dəyişdirilməsi.
3. Yoldəyişən qurğunun və ya İMB qurğuları ilə təchiz edilmiş kar kəsişmənin başdan-başa dəyişdirilməsi.
4. Rels paketlərinin çıxarılması və quraşdırılması.
5. İMB qurğuları ilə təchiz edilmiş yerlərdə torpaq işləri.
6. İMB qurğuları ilə təchiz edilmiş yoldəyişən qurğunun ayrı-ayrı metal hissələrinin (tiyələrin, hərəkət edən ürəkciklərin və hərəkət edən ürəkcikli çaprazların bığçıqlarının, çərçivə relslərinin, çevirmə mexanizminin, yoldəyişən dartılarının, onlardakı kulislərin, linglərin və boltların, sırğaların) dəyişdirilməsi.
7. İMB qurğuları ilə təchiz edilmiş sahələrdə qaynaq – lehimləmə calama işləri.
8. Ballastyorların, qırmadaş təmizləyən maşınların, yoldəyişən kranların, “BİO” tipli maşınların, qartəmizləyən maşınların, torpaq yatağının təmiri maşınlarının və İMB qurğularının işini poza biləcək digər yol maşınlarının işi.
9. Keçidin yaxınlığında onun avtomatika qurğularının işinin pozulması səbəblərinin aradan qaldırılması üzrə aparılan işlər.
10. Yolun eyni zamanda (bir dəfədə) 6 sm-dən yuxarı həddə rixtovkası.

11. Yol inkişafi olan bölmə məntəqələrində izolyasiyaedici calaqlarda izolyasiyaedici elementlərin dəyişdirilməsi üzrə planlı işlər.

12. Yol inkişafi olan bölmə məntəqələrində rels calaqlarının üzərində elektrik dərti və ya digər birləşdiricilər quraşdırılan relslərin tək-tək dəyişdirilməsi.

13. İMB, TANC qurğularının relslərə qoşulan yerlərdə yolun ballast üzərinə qaldırılması.

Qeyd: 1. *Bu əlavənin 1-5-ci bəndləri üzrə yerinə yetirilən işlər işarə vermə və rəbitə distansiyasının rəisi və ya onun müavinilə razlaşdırılmalıdır.*

2. Bu əlavənin 6-10-cu bəndləri üzrə yerinə yetirilən işlər xətti istehsalat sahənin rəisi və ya İMB-nin böyük elektromexaniklə razlaşdırılmalıdır.

3. Bu əlavənin 11-13-cü bəndləri üzrə yerinə yetirilən işlər İMB-nin elektromexaniklə razlaşdırılmalıdır.

4. TANC qurğusu olduqda bu əlavənin 8, 10 və 14-cü bəndləri üzrə aparılan işlər habelə TANC və başqa qurğuların böyük elektromexaniklə də razlaşdırılmalıdır.

Aparılmasının elektrik təchizatı distansiyasının və ya kontakt şəbəkəsi rayonunun rəhbərliyi ilə razılışdırılması zəruri olan yol işlərinin siyahısı


Dəmir yolunun bütün sahələrində

1. Elektrik təchizatı qurğuları olan yerlərdə torpaq işləri.
2. Gərginlik altında olan məftillərdən 2 metrdən az məsafədə yerləşən süni tikililərdə və gərginliyin açılmasını tələb edən digər yerlərdə aparılan işlər.

Dəmir yolunun elektrikləşmiş sahələrində


1. Kontakt şəbəkəsindən gərginliyin açılmasını tələb edən işlər, habelə torpaqlamaların, sorucu fiderlərin və onların drossel-transformatorlarının açılması və birləşdirilməsilə aparılan digər zəruri yol işləri.
2. Yolun 2 sm-dən artıq rixtovkası.
3. Yolun 6 sm-dən artıq qaldırılması və ya əyridə xarici relsinin yüksəkliyinin 1 sm-dən artıq dəyişdirilməsi.
4. Kontakt məftili asqısının və kontakt şəbəkəsi dayaqlarının əndazəsinin pozulmasına səbəb olan işlər.
5. Yoldöşəyən kranların, qırmadaş təmizləyən, ballastlama, düzəltmə-döymə, eləcə də və gərginliyin açılmasını və kontakt şəbəkəsinin tənzimlənməsini tələb edən digər yol maşınlarının işi.
6. Relslərin və yoldəyişən qurğuların başdan-başa dəyişdirilməsi.
7. Yol inkişafı olan bölmə məntəqələrində calaq, elektrik dartı və ya digər birləşdiricilər quraşdırılan relslərin tək-tək dəyişdirilməsi.

İşarə dayağının relsin oturacağına bərkidilməsi üçün qurğular



Əlavə № 4

Dayandırma işarəsi




1 – lövhə, kütləsi 4,5 kg olan taxtапuş dəmirdən vərəq hazırlanır və hər iki tərfdən qara və ağ zolaqlarla haşiyələnməklə qırmızı boyalı rənglənir. İkiyollu sahələr üçün lövhələrin bəzi hissəsinin bir tərəfi qırmızı, digər tərəfi isə ağ boyalı rənglənir;

2 – ağac dayaq, eni 200 mm olan eninə zolaqlarla növbə ilə ağ və qırmızı boyalı rənglənir;

3 – ucluq, 1-2 mm qalınlığında poladdan hazırlanır və qara rənglənir.

Əlavə № 5

Sürəti azaltma işarəsi



1 – lövhə, kütləsi 4,5 kg olan taxtапuş dəmir vərəqdən hazırlanır və sarı rənglə boyanır, arxa tərəfi isə yaşıl boyalı rənglənir.


Haşiyələnmə qara və ağ boyalı zolaqlarla aparılır;

2 – ağac dayaq, eni 200 mm olan eninə zolaqları növbə ilə ağ və sarı boyalı rənglənir;

3 – ucluq, 1-2 mm qalınlıqda poladdan hazırlanır, qara boyla ilə rənglənir.

Əlavə № 6

“Təhlükəli yerin başlangıcı” və “Təhlükəli yerin sonu” işarə nişanları



1 – lövhə, kütləsi 4,5 kg olan taxtапuş dəmir vərəqdən hazırlanır;


2 – d=51 mm ağ rəngli əksetdiricisi;

3 – ağac dayaq, dayağın uzunluğu 3000 mm, eni 200 mm olan eninə zolaqlar növbə ilə ağ və qara boyla ilə rənglənir;

4 – ucluq, 1-2 mm qalınlığında poladdan hazırlanır və qara boyla ilə rənglənir. “Təhlükəli yerin sonu” nişanı “Təhlükəli yerin başlangıcı” nişanının arxa tərəfində yerləşdirilir. Sutkanın işıqlı vaxtında tətbiq edilən nişanlarda əksetdiricilər qoyulmaya bilər, onların əvəzində 51 mm diametrlı dairələr ağ boyla ilə rənglənir.

Əlavə № 7

Fit verilməsi barədə “C” işaretə nişanı



1 – lövhə, kütləsi 4,5 kg olan taxtапuş dəmir vərəqdən hazırlanır və “C” hərfi qara rənglə, lövhənin aşağı hissəsi yaşıl, lövhənin arxa tərəfi qara boyla ilə rənglənir;

2 – ağac dayaq, zolaqları növbə ilə ağ və yaşıl boyla ilə rənglənir;

3 – ucluq, 1-2 mm qalınlığında poladdan hazırlanır və qara boyla ilə rənglənir.

Xəbərdarlıqların verilməsinə dair sifarişlərin formaları

Forma 1

“ _____ 200 il _____ saat _____ dəqiqdən
mənzilinin _____ km-nin _____ piketində
(mənzilin adı)
yolunda _____ dək
(№ si) müddətinə
(saati və ya “lağy edilənədək” göstərməli)

“Qırmızı işaretin qarşısında dayanmalı, işaret olmadıqda isə _____ km/saatdan artıq olmayan sürətlə hərəkət etməli” barədə qatarlara xəbərdarlıq verin.

Forma 2

“ _____ ” 200 il _____ saat _____ dəqiqədən
 _____ mənzilinin _____ km-nin _____ piketində
 (mənzilin adı)
 _____ yolunda _____ dək
 (Nö si) müddətinə
 (saati və ya “laşın edilənədək” göstərməli)

“Qırmızı işaretin qarşısında dayanmalı, işaret olmadıqda isə təyin edilmiş sürətlə hərəkət etməli” barədə qatarlara xəbərdarlıq verin.

(saati və ya "ləğv edilənədək" göstərməli)

“Yük qatarları üçün sürət ____ km/saatdan, sərnişin qatarları üçün km/saatdan artıq olmamalıdır” barədə qatarlara xəbərdarlıq verin

Forma 4

“_____” 200 il _____ saat _____ dəqiqədən
mənzilinin _____ km-nin _____ piketində^(mənzilin adı)
yolunda _____ dək
(№ si) müddətinə^(saati və ya “laşın edilanadak” pəstərməli)

"Yol vəqoncuğu (defektoskop və s.) işləyir, xüsusi sayıqlıq göstərməli və daha tez-tez bildiriş işarələrin verilməsini təmin etməli" barədə qatarlara xəbərdarlıq verin.

Forma 5

“_____ 200 il saat dəqiqədən
 _____ mənzilinin km-nin piketində^{dəqiqədən}
 (mənzilin adı)
 _____ yolunda
 (№ si)

“Vərdənə işləyir, bildiriş işarələri verin” barədə ləğv edilənə qədər
 _____ yolla hərəkət edən qatarlara xəbərdarlıq verin

Forma 6

“_____ 200 il saat dəqiqədən
 _____ mənzilinin km-nin piketində^{dəqiqədən}
 (mənzilin adı)
 _____ yolunda
 (№ si)

“_____ əndazəni pozmaqla işləyir. Qırmızı işarənin
 qarşısında dayanmalı, işarə olmadıqda isə _____ km/saatdan artıq
 olmayan sürətlə hərəkət etməli” barədə ləğv edilənə qədər
 _____ yolla hərəkət edən qatarlara xəbərdarlıq verin

Forma 7

“_____ 200 il saat dəqiqədən
 _____ mənzilinin km-nin piketində^{dəqiqədən}
 (mənzilin adı)
 _____ yolunda _____ dək
 (№ si)
 müddətinə
 (saati və ya “ləğv edilənədək” göstərməli)

“Xüsusi sayıqlığı və daha tez-tez bildiriş işarələri verilməsini
 təmin etməli” barədə qatarlara xəbərdarlıq verin.

**Kompleks yol işlərini yerinə yetirmək üçün
 əsas işçi qatarların və yol maşınlarının tərtib
 edilməsi prinsipləri və onlara
 xidmət etmə qaydası**

1. Ağır tipli maşınların tətbiqi ilə yolu gücləndirilmiş
 əsaslı, əsaslı, gücləndirilmiş orta, orta və digər təmiri za-
 manı işçi qatarlarının və yol maşınlarının göndərmə stan-
 siyasında tərtib edilərək mənzilə göndərilməsi, habelə iş-
 ləri yerinə yetirmək üçün mənzildə yerləşdirilməsi iş rəh-
 bərinin sərəncamı ilə qəbul olunmuş işlərin təşkili və
 texnologiyasına uyğun həyata keçirilir.

2. Yol şəbəkəsi hissələrinin daşınması üçün platforma-
 ların, habelə hopper-dozatorların sayı işlərin həcmindən
 asılı olaraq müəyyən edilir. Yoldöşəyən və yolsökən qatar-
 ların tərkibinə motorlu platformalar daxil edilir, ki, onlar
 da mənzilə və geriyə boş hərəkət etməlidir.

3. Rels üzərində işləyən özühərəkətətməyən qırmadaş
 təmizləyən maşın:

ayrıca lokomotivlə aparılır;
 tərkibində şəxsi heyətə xidmət etmək üçün xidməti
 vaqon (əsas etibarilə bütöv metal tipli vaqon) vardır;

hərəkət sürəti – 50 km/saatdır, digər işçi qatarlara
 qosulması **qadağandır**;

manevr işlərinin həcmi – lokomotivin yerini dəyişmək
 (zəruri halda);

texniki fasılə vaxtı göndərmə stansiyasında yerləşdi-
 rilir;

baş konduktorun vəzifəsi qırmadaş təmizləyən maşının
 (“ЦОМа” – mətn üzrə rus dilində) maşinistinə həvalə
 edilir.

4. Yolsökən qatar (“YK-25” kran ilə birləşdirilmiş döşəmə transportorları ilə təchiz edilmiş boş dördoxlu platformalar):

“YK” kranının hərəkət vəziyyətində onun qolunun altına həmin yolsökən qatarın iki dördoxlu platformasından və ya dördoxlu platformalardan ibarət daldalanacaq qoyulur;

stansiyada təmir edilən mənzilə göndərməzdən öncə kranın qolu altından daldalanacağın götürülməsi və lokomotivin yerinin dəyişdirilməsi (zəruri halda) tələb olunur;

hərəkət sürəti – **50 km/saatdır**;

iş prosesində təmir edilən mənzildə üç hissəyə ayrılr, texniki fasılə başa çatdıqda isə mənzildən yenidən bir qatarda birləşmiş halda gəlir;

hərəkət vəziyyətinə gətirildikdən sonra yoldöşəyən qatarla və ya hopper-dozator qatarına qoşula bilər (qatarın kütləsi və uzunluğu məhdudlaşdırılmaqla);

texniki fasılə vaxtı göndərmə stansiyasında yerləşdirilir;

konduktor briqadası tərəfindən xidmət edilir;

tərkibində xidməti vaqon (əsas etibarilə bütöv-metallı tipli vaqon) vardır.

5. Yoldöşəyən qatar (“YK-25” döşəmə kranına qoşulan manqa paketləri ilə yüklənmiş dördoxlu platformalar):

“YK” kranının hərəkət vəziyyətində onun qolunun altına manqaların miqdarı natamam olmaqla (yuxarı əndəzənin məhdudlaşdırılması), həmin qatarın tərkibindəki iki dördoxlu platformadan və ya digər dördoxlu iki platformdan ibarət daldalanacaq qoyulur;

stansiyadan təmir aparılan mənzilə getməzdən öncə daldalanacağın kranın qolu altından götürülməsi və lokomotivin yerinin dəyişdirilməsi (zəruri halda) tələb olunur;

hərəkət sürəti-**50 km/saatdır**;

təmir aparılan mənzilə vaqonlar irəlidə olmaqla **25 km/saatdan** artıq olmayan sürətlə göndərilir;

təmir aparılan mənzildə iş prosesində üç hissəyə ayrılr, texniki fasılə başa çatdıqda isə mənzildən yenidən bir qatarda qoşulmuş halda qayıdır;

hərəkət vəziyyətində yoldöşəyən qatarla və ya hopper-dozator qatarı ilə qoşula bilər (qatarın kütləsi və uzunluğu məhdudlaşdırılmaqla);

texniki fasılə vaxtı göndərmə stansiyasında yerləşdirilir;

konduktor briqadası tərəfindən xidmət edilir;

tərkibində xidməti vaqon (əsas etibarilə bütöv metal tipli vaqon) vardır.

6. İşçi hava magistralı üçün aralıq borusu ilə təchiz edilmiş hopper-dozator qatarı (dövri hərəkət tərkibli xopper-dozatorla) briqadaya xidmət edilməsi üçün xidmət vaqonlu (qapalı dördoxlu və ya bütöv-metal tipli vaqon);

hərəkət surəti – **60-80 km/saatdır** (xopper-doztorların konstruksiyasından asılı olaraq);

texniki fasıləyə getməzdən öncə, habelə yol-maşın stansiyası (YMS) bazasına geri qayıdan zaman manevr işlərinin həcmi lokomotivin yerini dəyişməkdən (zəruri halda) ibarətdir;

hərəkət vəziyyətində yolsökən və ya yoldöşəyən qatarlarla (qatarın kütləsi və uzunluğu məhdudlaşdırılmaqla) qoşula bilər;

konduktor briqadası və ya müvafiq ixtisas vəsiqəsi olan xopper-dozator qatarının maşinisti tərəfindən xidmət edilir;

işlər aparılan yerə yükünü boşaltmaq üçün, bir qayda olaraq, ayrıca lokomotivlə göndərilir.

Yoldöşəyən qatarın tərkibinə, zəruri hallarda, lokomotivin arxasına 6-8 ədəd xopper-dozatorun qoşulmasına icazə verilir.

Ballastın həcmindən və işi qəbul edən təşkilatdan (iş rəhbərinin sifarişi əsasında) asılı olaraq texniki fasilə zamanı bir-iki ayrıca xopper-dozator qatarı işləyə bilər.

Texniki fasiləyə qədər mövcud qatar şəraitindən asılı olaraq xopper-dozator qatarları təmir aparılan mənzildən bir-iki mənzil (qatarların hərəkətinin düzgün istiqaməti üzrə) aralı stansiyalarda yerləşdirilə bilər.

7. Düzəltmə-döymə-tamamlama maşını “BPO-3000” briqadaya xidmət etmək üçün xidməti vaqonla (əsas etibarilə bütün metal tipli vaqon) birlikdə:

ayrıca lokomotivlə 50-80 km/saat (maşının konstruksiyasından asılı olaraq) sürətlə hərəkət etdirilir;

hərəkət və işçi vəziyyətində digər qatarlara və yol maşınlarına qoşulmur;

manevr işlərinin həcmi tepovozun yerinin dəyişdirilməsi (zəruri halda);

baş konduktorun vəzifəsi “BPO-3000” maşinistinə həvalə edilmişdir.

Texniki fasiləyə qədər yaranmış qatar şəraitindən asılı olaraq “BPO-3000” maşını təmir aparılan mənzildən bir-iki mənzil (qatarların hərəkətinin düzgün istiqaməti üzrə) aralı stansiyalarda yerləşdirilə bilər.

8. Yol distansiyasının, kontakt şəbəkəsinin və digər təşkilatların yol maşınları və işçi qatarları bağlı mənzilə iş rəhbərinin sifarişi əsasında göndərilir.

Qeyd: Bu əlavədə təqdim edilən işçi qatarlarının və yol maşınlarının tərtib edilmə qaydası, yeni texniki vasitələr tətbiq edildikdə, onların təyinatından, işlərin texnologiyasından və yerindən asılı olaraq korrektə (təshih) edilə bilər.

Əlavə № 10

Ağır tipli yol maşınlarının daşınması zamanı icazə verilən hərəkət sınişləri və əsas tələblər

Sıra Nösi	Maşınlarının adı	Daşınma zamanı icazə verilən ən böyük sürət	Əsas tələblər
1	“YK-25/9” və “YK-25/9-18” yol dəşəyenləri: qatarın tərkibində və ya ayrıca lokomotivlə hərəkat edərək. Kranın fermasi endirilmişdir və simmetrik yerləşmişdir	Düz və radiusu 600 m və daha böyük əyrişlər üzrə -70 km/saat; radiusu 600 metrdən az olan əyrişlər üzrə -40 km/saat; yoldaşısan qırğuların düz istiqamətdə -70 km/saat; yan yolla hərəkət edərək: 1/11 markalı çaprazlarla 40 km/saat, 1/9 markalı çaprazlarla 25 km/saat. “YK-12/Δ” və “YK-12,5” kranlarının açılılmış ox reduktorları ilə 30 km/saatdan artıq olmayıyan sürətlə hərəkətinə icazə verilir.	Kranı texniki göstərişlərə uyğun neqliyyat vəziyyətinə getirmək; neqliyyat dayaqlarını hər iki portalın dirakları arasında yerdəşdirmək. Kranın fermasının sarvest açılan tirələrini naqliyyat vəziyyətinə qaldurnaq və dərtlərlə etibarlı bərkitmək; ayrıca linglərin kilidini və xüsusi boltları avtoqoşquun başlıqlarına qoymaqla kranın platformalarə qoşulmasının etibarlılığını təmin etmək və qatarın avtomormazlarını qoşmaqlı daldalanacaq platformaların yol döşeyəni hər iki tərəfində qoymaq; yüksək qatarlarının tərkibində göndərilən
2	“YK-12/ Δ” və “YK-12,5” yol dəşəyenləri: qatarın tərkibində və ya ayrıca lokomotivlə ox reduktorları açılmış halda hərəkət edərək		

1	2	3	4
			zaman qatarın ikinci yarısında qoyulur.
3	“УК-25/9” va “УК-25/9-18” yol döşeyanları: işçi qatarın tərkibində iş yerinə işçi vəziyyətə çıxarılmış, lakin endirilmiş fermə ilə hərəkət edərkən	Düz və radiusu 600 m və daha böyük ayrılar üzrə-50 km/saat, radiusu 300-dən 600 metrə qədər ayrılar üzrə -40 km/saat; yoldaşıyan qurğular üzrə düz istiqamətdə -50 km/saat, yan türlerini nəqliyyat vəziyyətinə qaldırmaq və dərtlərlə etibarlı barkitmak; ayrıca linglərin kilişlərini və xiisusi boltları avtoqoşquun başlıqlarına qoymaqla kranın platformalarla qoşulması etibarlılığını təmin etmək və qatarın avtomormazlarını qoşmaq; daldalanacaq platformaların yol döşeyənin hər iki tərəfində qoymaqla	Kranın texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək; nəqliyyat dayaqlarını hər iki portallı direkləri arasında yerləşdirmək. Kranın fermasının sərbəst açılan türlerini nəqliyyat vəziyyətinə qaldırmaq və dərtlərlə etibarlı barkitmak; ayrıca linglərin kilişlərini və xiisusi boltları avtoqoşquun başlıqlarına qoymaqla kranın platformalarla qoşulması etibarlılığını təmin etmək və qatarın avtomormazlarını qoşmaq; daldalanacaq platformaların yol döşeyənin hər iki tərəfində qoymaqla
4	“УК-25/21” yol döşeyənləri dəmir-beton şallarla 25 metrlik manqalar üçün	yolla hərəkət edərkən: 1/11 markalı çaprazlarla-40 km/saat, 1/9 markalı çaprazlarla-25 km/saat;	

1	2	3	4
5	“УК-12/Д” və “УК-12,5” yol döşeyanları: işçi qatarın tərkibində iş yerinə işçi vəziyyətə çıxarılmış halda yoldaşıyan qurğularla yan yola hərəkət edən zaman qonşu yolda digər qatarların hərəkəti qadağandır. “УК-12/Д” və “УК-12,5” kranlarının ox reduktorları qoşulu halda 30 km/saatdan artıq olmayan sürətlə hərəkətinə icazə verilir.	Kran fermasi işçi vəziyyətə çıxarılmış halda yoldaşıyan qurğularla yan yola hərəkət edən zaman qonşu yolda digər qatarların hərəkəti qadağandır. “УК-12/Д” və “УК-12,5” kranlarının ox reduktorları qoşulu halda 30 km/saatdan artıq olmayan sürətlə hərəkətinə icazə verilir.	Kran fermasi işçi vəziyyətə çıxarılmış halda yoldaşıyan qurğularla yan yola hərəkət edən zaman qonşu yolda digər qatarların hərəkəti qadağandır. “УК-12/Д” və “УК-12,5” kranlarının ox reduktorları qoşulu halda 30 km/saatdan artıq olmayan sürətlə hərəkətinə icazə verilir.
6	“ПКД” yüksək məsafə kran qatarın tərkibində hərəkət etdiğən “МПД”, “МПД-2” motorlu platforma qatarın tərkibində hərəkət etdiğən	Yolun düz sahələri və radiusu 600 m və daha böyük olan ayrılar üzrə -70 km/saat; radiusu 300-dən 600 metra qadər olan ayrılar üzrə -40 km/saat; yoldaşıyan qurğular da: düz yolla hərəkət edərkən -70 km/saat; yan yolla 1/11 markalı çaprazla hərəkət edərkən -40 km/saat; 1/9 markalı çaprazla -25 km/saat.	Texniki göstərişlərə uyğun naqliyyat vəziyyətinə gətirmək. Yük qatarının tərkibində göndərilir; qatarın istenilen hissəsində qoymulur.

1	2	3	4
8	12,5 m və 25 m uzunluqda ağac və dəmir -beton spallarda manqalı paketlər daşıyan tərkib (qatar)	Yolun düz sahələri və radiusu 600 m və daha böyük olan əyirlər üzrə- 70 km/saat; radiusu 300-dən 600 metrə qədər olan əyirlər üzrə-40 km/saat; yoldaşışan qurğularda düz yolla-70 km/saat; yan yolla-25 km/saat.	qatarlarının hərəkəti qaydası haqqında Təlimata uyğun həyata keçirilir. Paketləri uzununa yerdayışmadañ qorumaq üçün şpal çıxarınlarla və ya çıxanlan dayaqlarla bərkitmək; har dayanacaqda paketlərin bərkidilməsinin vəziyyətinə və onların dərtləşməsi diqqətlə baxış keçirmək. Bölmələr paketləri ilə yüksək platformaları digər qatarların tərkibinə qoşmaq qadağandır. Avtoqosquların açılmış qollarının dəstekləri kildilənməlidir.
9	“ЦНИИ-ДВЗ” bütöv-metal xopper-dozatorlar (6650 mm bazalı)	80 km/saata qədər Yoldaşışan qurğular üzrə: düz yolla hərəkət edərkən 80 km/saat, yan yolla-yük qatarları üçün müəyyən edilmiş sürətlə, lakin öz meyilli markalı yoldaşışenlərdə 80 km/saatdan artıq olmamaqla.	Texniki göstərişlərə uyğun olaraq tam nəqliyyat vəziyyətinə getirmək Hopper-dozatorların ümumi istifadəli damır yollarında hərəkatına yalnız hər dövrü hərəkət edən tərkibdə briqadaya xidmət etmək üçün bir xidməti vəqon olmaqla qapalı dövri hərəkət edən tərkibdə icazə verilir. Həmin dövri tərkibdə tamamlana bilər.
10	“ЦНИИ-2”, “ЦНИИ-3” xopper-dozatorlar (5810 mm bazalı)	60 km/saata qədər. Yoldaşışan qurğular üzrə: düz yolla hərəkət edərkən-60 km/saat, yan yolla-25 km/saat.	harəkət edən tərkiblər boş vaziyətdə tərtib edilmə planına uyğun surətdə dumkarlar (özü, boşaldan vəqonlar) istisna olmaqla, istənilən hərəkət tərkiblə, müəyyən edilmiş uzunluğa qədər, tamamlana bilər.

1	2	3	4
11	Qaynaq çərçivəli üçoxlu arxa arabaciqlı “BİİO-3000” düzaltma-döymə-tamamlama masını	50 km/saat. Yoldaşışan qurğular üzrə: düz yolla hərəkət edərkən-50 km/saat; yan yolla-25 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir. Qatarnın tərkibinə qoymaqla qadağandır
12	“BİİO-3000” düzaltma-döymə-tamamlama masını	Yolun düz sahələri və radiusu 600 metrdən böyük olan əyirlər üzrə-80 km/saata radiusu 600 metrdən kiçik olan əyirlər üzrə-40 km/saat; yoldaşışan qurğular üzrə yan yolla: 1/11 markalı-40 km/saat, 1/9 markalı-25 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək; yoldaşışın altına nəqliyyat dayaqları qoymaq; daldalanacaq platformasını qolun altına qoymaqla. Ayrıcı linglər kılıdlarını və xüsusi boltları başlıqlara
13	“PY-2” rels döşəyən qatarın tərkibində və ya ayrıca lokomotivlə	40 km/saat. Yoldaşışan qurğular üzrə: düz yolla hərəkət edərkən-40 km/saat; yan yolla-25 km/saat	

1	2	3	4
13	“ЛВ-1” (“ЦОМ-Д”) elektroballastorları “ЭЛБ-1”, “ЭЛБ-3” elektroballastorları	Yolun düz sahələri və radiusu 600 metr və daha böyük olan əyrlər üzrə-50 km/saat; radiusu 900 metrdən 600 metrə qədər olan əyrlər üzrə-35 km/saat; yoldaşısan qurğular üzrə: düz yolla hərəkət edərkən -50 km/saat, yan yolla-25 km/saat	qoymaqla qoşulmanın etibarlılığını təmin etmək və qatarın avtomozollarını qoşmaq. Yüklərin tərkibində göndərilir. Qatarın istanlan hissəsinə qoyulur.
14	“ЭЛБ-1”, “ЭЛБ-3” elektroballastorları	50 km/saat. Yoldaşısan qurğular üzrə: düz yolla hərəkət edərkən -50 km/saat, yan yolla-25 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Sonuncu (quyruq) vagonun qabağında qoyulur. İtənməyən qatarlarda, qatarların itələmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə göndərilir.
15	“ЭЛБ-1” (“ЦОМ-Д”) elektroballastor üzərində Draqvitsev sistemli qırmadaş təmizləyəyən qurğu	Yolun düz sahələri və radiusu 600 metr və daha böyük olan əyrlər üzrə-50 km/saat; radiusu 900 metrdən 600 metrə qədər olan əyrlər üzrə-35 km/saat; yoldaşısan qurğular üzrə: düz yolla hərəkət edərkən-50 km/saat; yan yolla-30 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir. Qatarlara qoymaq qadağandır

1	2	3	4
16	“ЦОМ-4” və “ЦОМ-4М” qırmadaş təmizləyəyən maşın	Yolun düz sahələri və radiusu 450 metr və daha böyük olan əyrlər üzrə-60 km/saat; radiusu 450 metrdən kiçik olan əyrlər üzrə-50 km/saat; yoldaşısan qurğular üzrə: düz yolla hərəkət edərkən-60 km/saat, yan yolla -30 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir. Qatarlara qoymaq qadağandır
17	Yoldaşısan qurğular üçün “ЦОМ-37”, “ЦОМ-C” qırmadaş təmizləyəyən maşın	Yolun düz sahələri və radiusu 450 metr və daha böyük olan əyrlər üzrə-60 km/saat; radiusu 450 metrdən kiçik olan əyrlər üzrə-50 km/saat; yoldaşısan qurğular üzrə: düz yolla hərəkət edərkən-60 km/saat, yan yolla-30 km/saat	Masının istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir. Qatarlara qoymaq qadağandır
18	“ПС-2А”, “МОГИ”, “CC-1” yolhamılayan vərdənlər	80 km/saat. Yoldaşısan qurğular üzrə: düz yolla hərəkət edərkən-80 km/saat; yan yolla-35 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Yüklərin tərkibində göndərilir. Qatarın istanlan hissəsində; avtomozollarla təchiz edilmişmişlər sonuncu quyruq avtomozulu vəqonun qabağında qoyulur.

1	2	3	4
19	Balaşenko (yarımvəqonsuz, "YUM" (modulu "ЦУМ-6") yığışdırma nəşimi	50 km/saat. Yoldaşın qurğuların üzrə: düz yolla hərəkət edərkən -50 km/saat; yan yolla -25 km/saat	Texniki göstərişlərə uyğun naqliyyat vəziyyətinə gətirmək. Sonuncu quyuq vaqonun qabağına qosmaq. İtələnməyən qatarlarda göndərilir.
20	Qaryığan maşın (qatar) Qavriçenko aralıq və sonluq yarımvəqonlarla qoşquda	Texniki göstərişlərə uyğun naqliyyat vəziyyətinə gətirmək. Ayrıca lokomotivlə göndərilir. Sonluq yarımvəqonun kabini tərəfdən qoşmaq. Qidalandırıcı rotor tərəfdən qoşulması qadağandır.	Nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu quyuq vaqonunun arxasına qoymaq; sonuncu yarımvəqonun kabini tərəfdən qoşmaq. İtələnməyən qatarlarda, qatarların itələnmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq
21	Qaryükləmə maşını "ЦУМ-3" avtomatik tormozlarla təchiz edilmiş sonluq və aralıq yarımvəqonlarla qoşquda	Qaryükləmə maşını "ЦУМ-3" (1 maşın yarımvəqonlarsız) avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlarsız	Nəqliyyat vəziyyətinə gətirmək. Sonuncu quyuq vaqonundan qabaqlı döndərici transportyor tərəfdən qoyulur. İtələnməyən qatarlarda qatarların itələnmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq
22	Qaryükləmə maşını "ЦУМ-3" (1 maşın yarımvəqonlarsız) avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlarsız	Qaryükləmə maşını ЦУМ-3 avtomatik tormozlarla təchiz edilmiş (bir maşın yarımvəqonlarsız)	Nəqliyyat vəziyyətinə gətirmək. Sonuncu quyuq vaqonundan qabaqlı döndərici transportyor tərəfdən qoyulur, maşının qarşısında daldalanma platforması qaymaq. İtələnməyən qatarlarda, qatarların itələnmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq
23	Balaşenko və Fedotovun konstruktorsiyasından olan avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlar sekisiyasi	Balaşenko və Fedotovun konstruktorsiyasından olan avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlar sekisiyasi	Nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu quyuq vaqonunun arxasına qoyulur. İtələnməyən qatarlarda, qatarların itələnmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq

1	2	3	4
23	Balaşenko və Fedotovun konstruktorsiyasından olan avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlar sekisiyasi	Balaşenko və Fedotovun konstruktorsiyasından olan avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlar sekisiyasi	Nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu quyuq vaqonunun arxasına qoyulur. İtələnməyən qatarlarda, qatarların itələnmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq
24	Balaşenko və Fedotovun konstruktorsiyasından olan avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlar sekisiyasi	Balaşenko və Fedotovun konstruktorsiyasından olan avtomatik tormozlarla təchiz edilmiş yarımvəqonlar sekisiyasi	Nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu quyuq vaqonunun arxasına qoyulur. İtələnməyən qatarlarda, qatarların itələnmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq

1	2	3	4
1	Balaşenko va Fedotovun konstruksiyasından olan avtomatik tormozlarla təchiz edilməyən yarımvəqonlar seksiyası	Nəqliyyat vəziyyətinə getirmək. Dörd oxdan artıq olmayan hissələrlə göndərilir, sonuncu qurruq vəqonun qabağında qoyulur. Daldalanma platformaları lazımdır.	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Sonuncu qurruq vəqonun arxasına, sonuncu yarımvəqonun kabinasi tərəfdən qoşmaq; qidalandırıcı rotor tərəfdən qoşulması qadağandır. İtəlməməyən qatarlarda, qatarların itəlməmədən buraxılması mümkün olmayan sahəlarda isə ayrıca lokomotivlə aparmaq
25	“CM-2” (qoşquda baş maşın “CM-2”, sonluq və aralıq yarımvəqonlar “CM-2”)	50 km/saat. Yoldeyişən qurğular üzrə: düz yolla hərakət edərkən-50 km/saat; yan yolla-25 km/saat	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir. Sonluq yarımvəqonun kabinası tərəfdən qoşmaq; qidalandırıcı rotor tərəfdən qoşmaq qadağandır.
26	Qaryığan qatar “CM-2” (qoşquda baş maşın “CM-2”, sonluq və aralıq yarımvəqonlar “CM-2”). Baş maşın avtomatik tormozlarla təchiz edilmişdir	Qaryığan qatar “CM-2” (qoşquda baş maşın “CM-2”, sonluq və aralıq yarımvəqonlar “CM-2”). Baş maşın avtomatik tormozlarla təchiz edilməmişdir	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir. Sonluq yarımvəqonun kabinası tərəfdən qoşmaq; qidalandırıcı rotor tərəfdən qoşmaq qadağandır.
27			

1	2	3	4
28	Avtomatik tormozlarla təchiz edilmiş “CM-2” qaryığan qatarın baş maşını (bir maşın yarımvəqonsuz)	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Sonuncu qurruq vəqonun arxasına elektrik stansiyasının kabinası tərəfdən qoyulur; qidalandırıcı rotor tərəfdən qoşmaq qadağandır; elektrik stansiyasının kabinası tərəfindən daldalanma platforması qoyulur. İtəlməməyən qatarlarda, qatarların itəlməmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq	Texniki göstərişlərə əsasən nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə göndərilir; elektrik stansiyası tərəfdən qoşmalı; qidalandırıcı rotor tərəfdən qoşmaq qadağandır. Maşının qabagına elektrik stansiyasının kabinası tərəfdən daldanacaq platforması qoyulur
29	“CM-2”, “CM-2M-2M” (yarimvəqonsuz bir maşın) qaryığan qatarın avtotormozlarla təchiz edilməyən baş maşını		

1	2	3	4
30	“СМ-2” qaryığan qatarların qosılı sonuncu va aralıq yarımvaqonları (baş maşnsız)		Texniki göstərişlərə əsasən nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu quyruq vagonunun arxasına qoyulur. İtələnməyən qatarlarda, qatarların itələnmədən buraxulması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə aparmaq
31	“ЦУМ-3”, “ЛЕСЛИ”, Gençel buxar sistemli və elektrik qidalandırıcı Rotorlu qartəmizleyənlər		Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə qartəmizleyənlərin istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək. Avtotornozlarla təchiz olunmayanlar qatarın avtotormozlu sonuncu quyruq vagonumun qabağına qoyulur, avtotornozlarla təchiz olunmuş qartəmizleyənləri qatarın sonuncu quyruq vagonunun arxasına qoymağa icza verilir.
32	“СДП”, “СДПМ”, “СДПМ-2”, “СС-1М” tipli kotonlu qartəmizleyənlər		80 km/saat. Yoldaşan qurgular üzrə: düz yolla hərəkət edərkən-80 km/saat; 1/11 markalı çaprazlar üzərində yan yolla-40 km/saat, 1/9 markalılar üzərindən 25 km/saat.

1	2	3	4
33	Avtocoqsoqu ilə təchiz olunmuş kotanlı bir və ikiyollu “ЦУМ3” qartəmizleyənləri	70 km/saat. Yoldaşan qurgular üzrə: düz yolla hərəkət edərkən-70 km/saat; 1/11 markalı çaprazlar üzərində yan yolla-40 km/saat, 1/9 markalılar üzərindən 25 km/saat.	Texniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu avtotormuzlu quyruq vagonunun qabağına qoyulur.
34	1944-1945-ci illərin buraxılışı olan “Taran” qartəmizleyəni	60 km/saat. Yoldaşan qurgular üzrə: düz yolla hərəkət edərkən-60 km/saat, yan yolla-30 km/saat	Qartəmizleyənlərin texniki istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək. Qartəmizleyənin avtoqoşusu, qoruyucu dövərə ilə təchiz olunmaq şartı, sonuncu quyruq vagonunun arxasına qoyulur.
35	1955-ci ilin buraxılışı olan “Taran” qartəmizleyəni	Sifir dərəcəli əndazəsizlikli hərəkət tərkibi kimi aparmaq (naql etmək)	Qartəmizleyənlərin texniki istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək. Qartəmizleyənin avtoqoşusu, qoruyucu dövərə ilə təchiz olunmaq şartı, sonuncu quyruq vagonunun arxasına qoyulur.
36	“СРД-1” və “СРД-2” modeli qartəmizleyənlər	60 km/saat. Yoldaşan qurgular üzrə: düz yolla hərəkət edərkən-60 km/saat, yan yolla-35 km/saat	Qartəmizleyənlərin texniki istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək. Qatarın sonuncu quyruq vagonunun arxasına qoyulur.

1	2	3	4
1	“K-355” avadanlıq dəstisi və ikioxlu “BƏC” vaqon-elektrik stansiyası ilə təchiz olunmuş “IPCM-1M2” səyyar rels qaynaqlayıcı masın Rels pletlərinin ikioxlu platformalarla daşınması üçün xüsusi tərkib:	Məşinun “BƏC” vaqon-elektrik stansiyasının ya hər birinin ayrıca lokomotivlə və ya yüksək qatar tərkibində göndərilmə süresi 80 km/saatdan artıq olmamalıdır	Məşin və “BƏC” vaqon-elektrik stansiyasının tekniki göstərişlərə uyğun nəqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə və ya tormozlu vaqonun qabağında aparmaq
37	yüklü vəziyyətdə hərəkət	Baş yollarda düz və radiusu 600 m və daha çox olan ayrınlarda -70 km/saat; radiusu 300-600 m olan ayrınlarda və yoldaşışen qurğunun yan istiqamətinə hərəkət edən-25 km/saat;	Tərkibin istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə getirmək. ADDY-nun ümumi istifadəli dəmir yollarında yalnız müstəsna hallarda briqadaya xidmət edilməsi üçün bir xidməti vaqonla qapalı dövri hərəkət tərkibində hərəkət etməsinə icazə verilir; dağıdılmasına (sökükünəsinə) icazə verilmir.
38	boş vəziyyətdə hərəkət	yüklü qatarları üçün mülayyən edilmiş sürəti	drezinlərin, motovozların və avtomotivlərin (çuxarılmayan tipli motorlu-rels nəqliyyatının) istismarı və saxlanmasına dair təlimata uyğun nəqliyyat vəziyyətinə getirmək.
39	“ДПК” və “АСТ” drezinləri qatarın tərkibində hərəkət edərək	80 km/saat	

1	2	3	4
40	“ППЛ-3” (“ППЛ-4”) yol tamiri üçarı (xüsusi nəqliyyat) qatarın tərkibində hərəkət edərək	60 km/saat. Yoldaşışan qurğuları üzrə: düz yolla hərəkət edən-60 km/saat; yan yolla-25 km/saat	Tekniki göstərişləre uyğun nəqliyyat vəziyyətinə getirmək, bunun üçün kranların üzərində: qolun ucunda iki dirak qoymaqla və onları platformanın çərçivəsinə bərkitmək; kran eninə yerdayışmasına qarşı bərkitmək üçün kranın hərəkət edən çərçivəsinə iki dərtmə dövrəsi qoymaqla; bütün platformalarda:

1	2	3	4
41	“IPJ-3/2” Yol tamiri üçarı (xüsusi naqliyyat) qatarın tərkibində hərəkət edərək 80 km/saat. Yoldəyişen qurğular üzrə: düz yolla hərəkət edərək 80 km/saat; yan yolla-25 km/saat		Təhniki göstərişlərə uyğun naqliyyat vəziyyatına gətirmək, bunun üçün: kranların üzərində platformanın çərçivəsinə bərkidilən iki naqliyyat şənq-dartışının kranın eninə yerdəyişməsinə qarşı kranın hərəkət edən çərçivəsin-dən iki dərtmən dövərəsi və parçım (stö-por) quraşdırmaq; bütün platformalar-da bortları qalxmış vəziyyətdə bərkit-mek; resorları onları açan damkratlar-dan azad etmək, damkratların vintlə-rini yuxarı vəziyyətə çevirirək və çəkib bərkitmək; damkratın dayağı və resorun xamutu arasında aralıq an azı 30 mm olmalıdır; bütün platformaların tormoz magistralını və havaya paylayıcıları qatarın tormoz magistralına qoşmaq. Sonuncu qurğuq vəqonunun arxasına qoyulur. İtalənməyən qatarlarda, qatarların italənmədən buraxılması mümkün olmayan sahələrdə isə ayrıca lokomotivlə göndərilir.

1	2	3	4
42	“BİP-1200”, “BİP-500”, “P-2000”, “BİP-02” (“BİP-03”), “BİP-02” (“BİP-C-03”), “P-02” dizel mə-döymə-rixtovka etmə maşınları	Yolun düz sahələri və radiusu 600 metrdən böyük olan ayrırlar üzrə-70 km/saat; radiusu 600 metrdən kiçik olan ayrırlar üzrə-40 km/saat; 1/11 və 1/9 markalı yoldaşlı-qurğuları üzrə yan yolla-25 km/saat	Maşının istismarına dair təlimata uyğun naqliyyat vəziyyətinə getirmək. Ayrıca lokomotivlə və ya öz hərəkəti 20 km-dən artıq olmayan məsafəyə göndərilir; maşınlar daha böyük məsafələrə göndərilərkən platformalarda daşınır.
43	Calaqların düzəldilmesi, cilalanması və döytülməsi üzrə maşınlar MBC	Balaşenko konstruksiyalı yolu rixtovka edən maşın (“PRB”)	Maşının istismarına dair təlimata uyğun naqliyyat vəziyyətinə getirmək. Qatarın sonuncu qurğuq vəqonunun qabağına qoyulur və ya ayrıca lokomotivlə aparılır
44	800 metrik rels pletlərinin daşınması üçün tərkib (“ITKB III №184.00.000” layihəli dördoxlu platformalardan ibarət)	Rels tərkibinin pasport göstəricilərinə uyğun naqliyyat stüratıne icazə verilir.	Tərkib təcili təyinatlı xüsusi texnoloji daşına vasitəsidir. Xüsusi tərkibdən digər yüksəkliklərin daşınması üçün istifadə edilməsinə və ondan ixtisasi aşdırılmış platformaların açılması qadağandır. Tərkib müşayiətçi briqadının getməsi üçün bir dördoxlu sərnişin vəqonu daxil edilir. Tərkib rels tərkibinin istismarına dair təlimata uyğun naqliyyat vəziyyətinə getirilir.
45			

1	2	3	4
45	Reislerin və bərkidicilərin temizlənməsi üçün “POM-3”, “POM-4” maşınları	Konkret maşının (hərəkət vahidiinin) passport məlumatlarına uyğun	Ayrıca lokomotivlə aparılır. Yüklü və boş vəziyyətlərdə rels tərkibinin maşınısti və onun köməkçisi tərəfindən müşayiət edilir.
46	Reislerin və bərkidicilərin temizlənməsi üçün “POM-3”, “POM-4” maşınları	Konkret maşının (hərəkət vahidiinin) passport məlumatlarına uyğun	Platformalara rels pletləri yüklenməyə verilməzden önce və yolda hərəkat vaxtı vəqon təsərrüfatı işçiləri baxış keçirməlidirlər. Çəşidləmə təpəsindən yüksək vəziyyətdə buraxulması qadağandır, boş vəziyyətdə isə yalnız lokomotivlə buraxılmasına icazə verilir.


1	2	3	4
47	Şpal qutularında ballastin sıxlaşdırılması üçün, “BÜM” maşını , BÜM-1M (BÜM-02)	R-50 və daha ağır tipdən olan relsi yollarda 50 km/saatdan , yoldaşıyan qırğular üzrə; düz yolla hərəkət edərkən -40 km/saat ; yan yola hərəkət zamanı: 1/11 markalı çarpzala-40 km/saatdan , 1/9 markalı qarpazla 25 km/saatdan yüksək olmayan sürətlə	Müşənəf istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə getirmək. $\text{Əlahiddə lokomotivlə nəql edilməsinə, habelə onun öz gedisilə ona xidmət edən briqadanın maşını idarə etmək hüququ olan üzvünün müşayətilə, onlardan biri böyük təyin etməklə hərəkət etməsinə icazə verilir.$
48	İPCM -4, İPCM-5 Yol relsqeynaqlama maşını	R-50 və daha ağır tipdən olan relsi yollarda 50 km/saatdan , yoldaşıyan qırğular üzrə; düz yolla hərəkət edərkən -40 km/saat ; 1/11 markalı çarpzala-40 km/saatdan , 1/9 markalı çarpz üzərindən-25 km/saatdan yüksək olmayan sürətlə.	Müşənəf istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə getirmək. Məşənəf öz gedisilə həmətə yəhənə qatarının tərkibində italanmadan, qayıtdan sonrakı vaqon qabığında qoyulmaqla və yəhənə qatarının tornoz magistrallna qoşulmaqla, həmin maşının idarə etmək hüququ olan iki maşınınistin müşayətli həyata keçirilir, Bunnardan biri böyük təyin edilir. Maşının çeşidləmə təpələrindən buraxılması, takanlarla və maşın vasitəsi tərkiblə manevirə keçirilməsi qadağandır

1	2	3	4
49	Dinamik yol sabitləşdiricisi DYS ("ДСГ")	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
50	Ballast planlaşdırıcı (maşın) BP («ПВ»)	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
51	Universal ballast paylayan maşın UBP («УВРМ»)	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
52	Şpalların dəyişdirilməsi üçün maşın SDM ("МШЗ")	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
53	Motorlu yol qaykaçamı MYQ («ПМГ»)	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
54	Konveyri hopper-dozatorlardan (10 vagon) ibarət qatar	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
55	Universal qatar (10 yarım-vagondan ibarət) UQ («ПУ»)	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
56	Yoldəyişən qurğuların dəmir-beton tırı blokları kompleks	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.
57	Yoldəyişən qurğuların dəmir-beton tırı blokları kompleks. Reisçilətəyici qatar («КРЦ») «МПТ-4» («МПТ-5») Motovozu	Yolun müxtəlif xarakteristikaları üçün icazə verilən an böyük sürət konkretnın pasport göstəricilərinə uyğun müəyyən edilir	Konkret maşının (hərəkat vahidinin) istismarına dair təlimata uyğun nəqliyyat vəziyyətinə gətirmək.

1	2	3	4
58	«УП-4» qoşqusu «АГД-1А» drezin ilə «AC-4» sənişin avtodrezinini	Yolun parametrlərini kontaktsız ölçən yolölçən vəqon. «ЦНИИ-4». Defektoskop vəqonu «АП1» yolölçəm avtomatrisi «АД-4» avtomatris defektoskopu	Yolun parametrlərini kontaktsız ölçən yolölçəm vəqonu. «ЦНИИ-4». Defektoskop vəqonu «АП1» yolölçəm avtomatrisi «АД-4» avtomatris defektoskopu
59	«ЦНИИ-2» Yolölçən vəqonu.	Yolun parametrlərini kontaktsız ölçən yolölçəm vəqonu. «ЦНИИ-4». Defektoskop vəqonu «АП1» yolölçəm avtomatrisi «АД-4» avtomatris defektoskopu	Yolun parametrlərini kontaktsız ölçən yolölçəm vəqonu. «ЦНИИ-4». Defektoskop vəqonu «АП1» yolölçəm avtomatrisi «АД-4» avtomatris defektoskopu

Qeyd: Bu əlavədə göstərilənlərən yol maşınları üçün daşılması zamanı an böyük icazə verilən sürat və əsas təsləblər konkret maşının istismarı üzrə təlimatla müəyyən edilir.

Asma qıflıllarla kılıdlama qurğuları ile təchiz olunmayan, ağac tırılar üzərində olan
yoldevisenlərdə sıxlımlı tıyenin berkidilmesi



Kansiya yollarında və yoldaşlıqda işlər aparılan zaman “Yollara, yoldaşlıqlara, İMB, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalı”nda (DU-46) yol işçilərinin qeydiyyatlarının nümunələri

1	2	3	4	5	6	7	8	9	10	11	12
25.VII 10.00	8-ci qəbul-göndərme yolu reislerin dayışdırılması üçün bağlanır. 38, 41 №-li yoldəyişənlər 10-cu yol istiqamətində bağlanılmışdır (və ya bərkidilmişdir). PD SN	-	-	-	-	-	-	-	25.VII	16.00	Reislerin dayışdırılması üzrə işlər başa çatmışdır. 8-ci yol hərəkət üçün açıqdır. 38 və 41 №-li yoldəyişənlərdən bərkidicilər çıxarılmışdır PD SN
25.VII 10.00	14 №-li yoldəyişəndə sol tərife dayışdırılacaqdır. 14 №-li yoldəyişən qurğusunda hərəkət bağlanır. 18 №-li yoldəyişən 2-ci yol istiqamətində bağlanılmışdır (və ya bərkidilmişdir) PDB SN	-	-	-	-	-	-	-	25.VII	11.00	14 №-li yoldəyişəndə təyinin dayışdırılması işləri başa çatmışdır. 14 №-li yoldəyişən qurğusu üzrə hərəkət bərpa edilmişdir. 18 №-li yoldəyişəndən bərkidicilər açılmışdır PDB SN

1	2	3	4	5	6	7	8	9	10	11	12
25.VII 10.00	II təqəs yolda giriş işarəsi və 2 №-li giriş yoldəyişəni arasında yanlıqların dayışdırılması aparılıcaqdır. Göstərilmiş sahada yol bağlanılır. Giriş işarəsini bağlı saxlayın. PDB SN	-	-	-	-	-	-	-	25.VII	12.00	Yanlıqların dayışdırılması işləri başa çatmışdır. II baş yol hərəkət üçün açıqdır. Giriş işarəsi açıla bilər. PDB SN
26.VII 10.00	5-ci qəbul-göndərme yolda yüksək vəqoncuq işlayıcıdır. Yol hərəkət üçün bağlanır. 28 №-li yoldəyişən 6-ci yol istiqamətində, 30 №-li yoldəyişən isə 4-cü yol istiqamətində bağlanılmışdır (və ya bərkidilmişdir) PDB SN	-	-	-	-	-	-	-	26.VII	16.00	Yükli vəqoncuğun 5-ci yolda işi başa çatmışdır. Yol hərəkət üçün açıqdır. 28, 30 №-li yoldəyişənlərdən bərkidicilər çıxarılmışdır PDB SN
26.VII 11.00	Ağstafa-Poylu mənzilində I baş yol üzrə 11 km-de aralıqların tənzimlənməsi işi aparılır. İşlər aparan yer dayanırmada işarələrlə çəpərlənir. SN	-	-	-	-	-	-	-	26.VII	17.00	11 km-de aralıqların tənzimlənməsi işləri başa çatmışdır.

1	2	3	4	5	6	7	8	9	10	11	12
		mişdir. İşler aparılan yerə gedən bütün qatarları stansiyada dayandırın və onlara qırıvədə olan xəbərdarlığa uyğun olaraq dayanma isərləri çıxarıldıqdan sonra 15 km/saatdan böyük olmayan süratla hərəket etməyə icazə verin									Xəbərdarlıq lağy edilir.
25.VII	12.00	PD SN	-	-	-	-	-	-	25.VII 14.35		PD SN

10 №-li yoldaşışen qurğusun metal hissələrinin başdan-başa dəyişdirilməsi üzrə işlər başa çatmışdır. 10 №-li yoldaşışen qurğunu üzrə hərəkət açılır. 8 №-li yoldaşışen qurğusunun tiyələrindən və çarpanzın hərəkət edən ürəkciyi 6-ci yol istiqamətində

10 №-li yoldaşışen qurğusunda metal hissələrin başdan-başa dəyişdirilməsi aparılaçaqdır. 10 №-li yoldaşışen qurğusu üzrə hərəkət bağlanır. 8 №-li yoldaşışen qurğusunda yoldaşışının tiyələri və çarpanzın hərəkət edən ürəkciyi 6-ci yol istiqamətində

1	2	3	4	5	6	7	8	9	10	11	12
		bağlanmışdır (və ya bərkidilmişdir)									Verilmiş xəbərdarlıq uygún olaraq sürt 25 km/saattir.
		PD SN									PD SN

25.VII 10.00 4 №-li işaretin yanında - - - - - 25.VII 10.20 4 №-li işaretin yanında izolyasiya dəyişdiriləcəkdir. 8 №-li yoldaşışen üzrə hərəkət bağlanır. 14 №-li yoldaşışen 5-ci yol istiqamətində bağlanmışdır (və ya bərkidilmişdir)

PDB
SN

											Yolun yerindən sürüdürlülməsi üzrə işlər başa çatmışdır. Kontakt şabakası tənzimlənmişdir. 8-ci yoldaşışanlar 7-ci yoldun
--	--	--	--	--	--	--	--	--	--	--	---

1	2	3	4	5	6	7	8	9	10	11	12
25.VII	10.00	istiqamətində bağlanılmışdır (və ya bərkidilmişdir)	-	-	-	-	-	-	25.VII	15.00	Vərilmiş xəbərdarlıqa uyğun olaraq sərət 25 km/saatdır.
		PD SN							PD EÇK SN		
25.VII	10.00	8-ci yolda "DTC" drezinini yoluñ üst qurulmuş material-larının yığındırılması işlərini icra edəcəkdir. Yol hərəkat üçün bağlanır (DTC' drezminindən başqa)	-	-	-	-	-	-	25.VII	14.00	Drezinin 8-ci yolda işi başa çatmışdır. Yol hərəkat üçün açılır.
		PD SN							PD SN		
26.VII	10.00	5-ci qəbul-göndərmə yoluñda rels başlığı 150 mm-ə qədər qopmaqla sınırlıdır. Yol hərəkat üçün bağlanır. 28 №-li yoldayışın 6-ci yoluñ istiqamətində, 30 №-li yoldayışın isə 4-cü yol istiqamətində bağlanılmışdır (və ya bərkidilmişdir)	-	-	-	-	-	-	26.VII	10.50	5-ci yolda səmniş rels dayışdırılmışdır. 28 №-li yoldayışınlardan bərkidicilər çoxartılmışdır. 5-ci yol hərəkat üçün açılır.
		PDB SN							PD SN		
26.VII	10.00	I baş yolda yoluñ 6 sm-ə qədər qaldırılması işləri aparılacaqdır. Vərilmiş xəbərdarlıqda işlər aparılan yerdə hərəkat süresi 25 km/saardan artıq olmamalıdır	-	-	-	-	-	-	26.VIII	15.00	I baş yolda işlər başa çatmışdır. Xəbərdarlıq lağv edilmişdir
		PD SN							PD SN		

1	2	3	4	5	6	7	8	9	10	11	12
26.VIII	10.00	I baş yolda yoluñ 6 sm-ə qədər qaldırılması işləri aparılacaqdır. Vərilmiş xəbərdarlıqda işlər aparılan yerdə hərəkat süresi 25 km/saardan artıq olmamalıdır	-	-	-	-	-	-	26.VIII	15.00	I baş yolda işlər başa çatmışdır. Xəbərdarlıq lağv edilmişdir
		PD SN							PD SN		
26.VIII	10.00	10-cu yolda yoluñ 6 sm-ə qədər qaldırılması işləri aparılacaqdır. Vərilmiş xəbərdarlıqda işlər aparılan yerdə hərəkat süresi 25 km/saardan artıq olmamalıdır	-	-	-	-	-	-	26.VIII	16.00	10-cu yolda işlər başa çatmışdır. Sürətin məhdudlaşdırılması lağv edilmişdir
		PDB SN							PDB SN		


Qeyd: Yol distansiyası işçilərinin qeydiyyatından sonra işarəvermə və rabitə distansiyasının işçiləri "işarəvermə, mərkəzləşmə və bloklama (IMB) qurğularına texniki xidmət və onların temiri zamanı qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Telima"na uyğun olaraq növbəti qeydiyyat aparırlar.

„Yolalar, yoldaşlığınıza şükürlerimizi sunuyoruz!“ dedi. (DU-46) Yol bisikletini devrederek bisikletini park etti.


Qeyd 1. Yol ustasının işlerin aparılması haqqında qeydindən sonra elektromekanik və stansiya növbətçisi müəyyən edilmiş qayda üzrə yoldaşlaşdırmaq asılılıqdan açılmasını rasmılaşdırır.

2. İşbir başa çatıtdıqdan sonra yol ustası Jurnalda yoldaşızın üträ hərəkətə icazə verilməsi haqqında qeydiyyat aparır, elektromecanik və stansiya növbətisi isə yoldaşızın müyyəzən edilmiş qaydada asılılığa dosulumasını rəsmiləşdirir.

Tiyənin çərçivə relsinə bərkidilməsi üçün bənd




Yoldaşenlərin tiyələrinin açılma (aralanma) halında bərkidilməsi



Yoldan çıxarılan drezinlər üçün işarə

Lövhənin bərkidilməsi konstruksiyası (yandan görünüşü).



1-lövhə. 1,5-2 mm-lik nazik polad təbəqədən və külək təsirinə qarşı lazımı möhkəmliyə malik olan digər materiallardan hazırlanır. Drezin üzərində bərkidilmiş dayaqda bərkidilir. Lövhə, drezin bıryolu sahələrdə və ikiyollu sahələrin düzgün olmayan yollarında hərəkət edərkən hər iki tərəfdən qara və ağ haşiyələnmiş qırmızı rənglə, drezin ikiyollu sahələrdə düzgün yolla hərəkət edərkən üz tərəfdən qara və ağ haşiyəli ağ rənglə, arxa tərəfdən isə qara və ağ haşiyəli qırmızı rənglə rənglənir.

2-dayaq. Boru və dayaq drezinin rənginə uyğun rənglənir.

Bir nəfərin xidmət etdiyi lokomotivdən istifadə oluna biləcəyi yol maşınlarının və işlərin siyahısı

Sıra № - si	Yol maşınlarının və işlərin adları	Tələblər
1	Özü hərəkət etməyən yolu rixtovkalayan maşınlar	Lokomotiv TİQ-nin 9.9-cu bəndinə uyğun təchiz edilməlidir. Baş konduktor vəzifəsi maşının maşinistinə həvalə edilir. İş prosesində maşından lokomotivin maşinistinə işarələri iş rəhbəri verir. Əgər maşinist işlərin rəhbərinə nisbətən əks tərəfdə (radiusu 1200 m və daha az olan əyrlərdə yollararası tərəfdə, lokomotiv arxası ilə geriyə hərəkət etdikdə və digər pis görünmə şəraitində) olarsa, zəruri hallarda iş rəhbəri və lokomotivin maşinisti arasında aralıq təkrarlayıcı (əvəzləyici) işarəçi qoyulur.
2	Lokomotivin dəri gündən istifadə edən, dəmir yolu hərəkət edən qırmadaş təmizləyən maşınlar.	
3	“ВПО” tipli düzəltmə-döymə-tamamlama maşınları	
4	Elektroballastyorlar	
5	Yol vərdənələri	
6	“ПPCM” tipli relsqaynaqlama yol maşınları	
7	Qollu və portal dəmir yolu kranları	
8	Qarın və buzun hərəkət tərkibinə kranla və ellə yüklənməsi üçün qaryığan qatarlar	

	Mütləq ikitərəfli radiorabitə olmalıdır. Manevr hərəkətləri (yerdəyişmələri) üçün konduktor briqadası ayrıılır.
--	---

- Qeyd:**
- 1. Göstərilən ümumi tələblərdən başqa dəmir yolunda işlərin təşkilinin konkret qaydasını nəzərdə tutan yol təlimatı işləniib hazırlanmalıdır.*
 - 2. Yol təlimatı əsasında hər yol maşını və hər iş növünə dair yerli təlimatlar hazırlanmalı və təsdiq edilməlidir.*
 - 3. İş rəhbərinin və ya digər səlahiyyətli şəxsin lokomotiv məşinistinin kabinəsində aralıq işarəçisi sıfətində olmasına icazə verilir.*

Drezinlərdən, yol vaqoncuqlarından və digər yola qoyulan və ya götürülen hərəkət vahidlərindən istifadə edilməsi və onların işarələrlə çəpərlənməsi qaydası

I. Yoldan götürülməyən tipli drezinlər

1.1. Ümumi istifadəli dəmir yollarında konstruksiyası təsdiqlənmiş və ya razılışdırılmış layihələrə və texniki şərtlərə uyğun olan drezinlər, motovozlar və avtomatrislər (bundan sonra-maşınlar) istismara buraxılır. Nəqliyyat Nazirliyinin icazəsi olmadan onların konstruksiyasına dəyişikliklər etmək qadağandır.

1.2. Digər nazirliklərə və idarələrə məxsus maşınların ümumi istifadəli dəmir yolları ilə hərəkətinə müstəsna hallarda: dəniz yolu bir hissəsi hüdudunda və dəmir yolu hüdudlarında yol rəisinin icazəsilə, həmin icazənin qüvvədə olma müddətini və dövr etmə rayonunu göstərməklə yol verilir.

Digər nazirliklərin və idarələrin maşınlarının bir neçə dəmir yolu hüdudlarında hərəkətinə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən, həmin icazənin qüvvədə olması müddəti və dövr etmə rayonu göstərilməklə, icazə verilir.

1.3. Mənzilə göndərilən maşnlara qatar kimi baxılır və qatar dispetçerinin icazəsilə stansiya növbətçisi tərəfindən göndərilir.

Onlar başlangıç stansiyalarından göndərilən zaman stansiya növbətçisi sürücüdə (məşinistdə) aşağıdakı sənədlərin:

idarəetmə hüququna dair şəhadətnamə; illik texniki-nəzarət baxış aktı, o cümlədən universal qoşqu (və ya xüsusi qoşqu) da qoşqu yükü ilə çıxan halda baxış aktı;

maşının qeydiyyatda olduğu müəssisə tərəfindən verilən rəsmi marşrut vərəqəsi;

digər nazirliklərə və idarələrə məxsus motor-rels nəqliyyatının ümumi istifadəli dəmir yollarında hərəkətinə icazə hüququnun olmasına yoxlayır.

Müəssisəyə məxsus maşının və qoşqu vahidlərinin texniki vəziyyətinin sazlığı qeydiyyatda olduğu stansiyalardan çıxan zaman marşrut vərəqəsində onların istismarına və saxlanılmasına cavabdeh şəxsin və ya onu əvəz edən şəxsin imzası ilə təsdiqlənir. Digər başlanğıc stansiyalarından çıxdıqda maşınların və qoşqu vahidlərinin texniki vəziyyətinin sazlığı marşrut vərəqəsində sürücünün (maşinistin) imzası ilə təsdiqlənir.

1.4. Motor-rels nəqliyyatı qonşu ayırma məntəqəsinə çatmadan onun arxasında sərnişin qatarını göndərmək **qadağandır**. Yük qatarının qarşısında motor-rels nəqliyyatı hərəkət edən halda yük qatarının lokomotivinin maşinisti bu barədə stansiya növbətçisi və ya qatar dispetçeri tərəfindən xəbərdar edilməlidir.

1.5. Motor-rels nəqliyyatı qəbul-göndərmə yollarında olan zaman stansiya növbətçisi yoldəyişənləri həmin yola giriş imkanını olan vəziyyətə qoymalı, yoldəyişən dəstəklərinə (düymələrinə) qırmızı qalpaqcıqlar asmalı və həmin yolların tutululuğuna diqqətlə nəzarət etməlidir.

1.6. Motor-rels nəqliyyatına qoşulan hərəkət tərkiblərinin və ya qoşqu vahidlərinin sayı pasport göstəricilərindən dərti və qoşqu vahidlərində tormoz vasitəleri olmasından və rəhbər enişdə hərəkətin icazə verilən surətindən

asılı olaraq ADDY rəisi tərəfindən müəyyən edilir. Avtotormozlarla təchiz edilməyən maşınların qoşquda hərəkətinə müstəsna hallarda, lakin iki vahiddən artıq olmamaq şərti ilə icazə verilir. Avtotormozu olmayan maşınlar yüklü qoşqu ilə hərəkət edən zaman öz-özünə açılmadan qoruyan qurğu ilə təchiz edilməlidir.

1.7. Maşınların vaqonlar öndə olmaqla hərəkət etməsi Texniki istismar qaydalarının, işarəvermə Təlimatının və qatarların hərəkəti və manevr işinə dair Təlimatın tələblərinə uyğun həyata keçirilir.

Maşınlar, platformalar və ya qoşular öndə olmaqla hərəkət zamanı qatarın hərəkət sürəti dəmir yolu rəisi tərəfindən təsdiq edilmiş maşınların mənzillər üzrə yol verilən hərəkət sürətlərinə uyğun olaraq müəyyən edilir. Maşınların vaqonlar öndə olmaqla hərəkət sürətinin 25 km/saatdan, maşında radiorabitə olduğu halda isə 40 km/saatdan artıq olmamasına icazə verilir.

1.8. “ДГК”, “ДГК^У”, “ДГК^{У-5}” drezinləri, “АГВ”, “АДМ”, “АГВ^М” avtomatrisləri, “МПТ-4”, “МПТ-5” motovozları, “МЭС” motovoz-elektrik stansiyaları və onların modifikasiyaları öz hərəkətilə getməklə yanaşı öz oxları üzərində olan yük kimi yük qatarlarının tərkibində qatarların hərəkəti təlimatına, yol maşınlarının hərəkət vəziyyətinə gətirilməsi və müşayiət edilməsi qaydasının texniki göstərişlərinə, “АГВ” montaj avtomatrislərinin yük qatarları tərkibində hərəkəti qaydası haqqında göstərişlərin və drezinlərin, motovozların və avtomatrislərin (yoldan götürülməyən tipli motor-rels nəqliyyatının) istismarı və saxlanılmasına dair təlimatın tələblərinə riayət etməklə göndərilə bilər.

“АГД-1А” (“АГД-1”) avtomatrisləri, “ДГК”, “ДГК^У”, “ДГК^{У-5}”, “АГМС”, “АГМ^У”, “АЛГ”, “AC-1”, “AC-

“1A”, “AC-1M”, “ДМ”, “ДМ^М”, “ДМС”, “ДМС^У” drezinləri, “МПТ-4”, “МПТ-5”, “МК-2/15” motovozları və onların modifikasiyaları öz hərəkətilə getməklə yanaşı dördoxlu platformalarda yol maşınlarının hərəkət vəziyyətinə gətirilməsi və müşayiət edilməsi qaydasına dair Texniki göstərişlərə və yüklerin yüklənməsi və bərkidilməsinə dair Texniki şərtlərə riayət etməklə nəql edilə bilər.

“АГД-1А” (“АГД-1”), “AC-3M”, “AC-4” avtomatrlıslarını, “АГМС”, “АГМ^У”, “АЛГ”, “AC-1”, “AC-1A”, “AC-1M” drezinlərini, “MK-2/15” motovozlarını və onların modifikasiyalarını ayrıca lokomotivlər yol maşınlarının hərəkət vəziyyətinə gətirilməsi və müşayiət edilməsi qaydasına dair Texniki göstərişlərə riayət etməklə hərəkət etdirməyə icazə verilir.

1.9. “ДГК”, “ДГК^У”, “ДГК^У-5” drezinləri, “АГВ”, “АДМ”, “АГВ^М” avtomatrlısları, “МПТ-4”, “МПТ-5” motovozları, “МЭС” motovoz-elektrik stansiyaları və onların modifikasiyaları itələnməyən yüksək qatarının tərkibinə sonuncu dördoxlu vaqonun qabağına qoşulur. Bu halda altı və səkkizoxlu yüklü vaqonu qatara quyruq vaqon kimi qoşmaq **qadağandır**. Əgər motor-rels nəqliyyatının göndərilməsi marşrutu üzrə itələnməli sahələr varsa, yuxarıda göstərilən maşınları qatara qoşmaq **qadağandır**. Bu maşınlar platformalara yüklənmiş halda göndərləməlidir.

1.10. Tərkibində “МЭС” motovoz-elektrik stansiyası olan yüksək qatarının 70 km/saata qədər, yan yola getdikdə isə 20 km/saatdan artıq olmayan sürətildə hərəkət etməsinə icazə verilir.

1.11. Qatara qoşulmuş maşınların çeşidləmə təpəsindən buraxılmasına **icazə verilmir**.

II. Yola qoyulan və ya götürülən tipli drezinlər

2.1. Yola qoyulan və ya götürülən drezinlərin hərəkəti qatar dispetçerinin əmrinə əsasən, mənzilin bağlanması ilə həyata keçirilir. Bu zaman avtomatik (yarıavtomatik) bloklamənin işi dayandırılır və telefonla əlaqə üsulu tətbiq edilir.

Tunelləri və ya böyük körpüləri, habelə mürəkkəb şəraitli planı və profili olan mənzillərdə drezinlərin hərəkəti qaydasını dəmir yolu rəisi müəyyən edir.

Drezinlərin hərəkəti qatarların cədvəli üzrə hərəkətinin pozulmasına səbəb olmamalıdır.

Drezinlər mənzilə göndərilən halda onların hərəkəti haqqında keçid növbətçisinə bildirişin verilməsi qaydası dəmir yolu rəisi tərəfindən müəyyən edilir.

2.2. Drezinlərin mənzili tutmaqla hərəkətinə yol təsərrüfatının məsul işçisinin (vəzifəcə yol briqadirindən aşağı olmamaqla) və ya drezinin tabeliyində olduğu digər xidmətlərin işçilərinin (elektromexanikin və ya kontakt şəbəkəsi rayonu ustanının) sıfarişi əsasında qatar dispetçeri tərəfindən icazə verilir.

2.3. Sutkanın qaranlıq vaxtında, habelə duman, leysan (güclü yağış) qar yağması, çovğun və temperatur -50°С-dən aşağı olduqda drezinin mənzilə çıxması qadağandır.

2.4. Drezinlər hərəkət edərkən İşarəvermə Təlimatı ilə nəzərdə tutulan işarələri olmalıdır.

Drezinini işarələrsiz yolda qoymaqla **qadağandır**.

2.5. Drezinlərin dispetçer mərkəzləşməsi olan sahələrdə hərəkət etməsi qaydasını dəmir yolu rəisi müəyyən edir.

2.6. Drezinini müşayiət edən insanların sayı: “ТД-5” drezinləri üçün-ən azı 4 nəfər, “ИД” və “СМ-4” drezinləri üçün-ən azı 2 nəfər olmalıdır.

Drezinini müşayiət edən rəhbər yol briqadirindən, elek-

tromexanikdən və ya kontakt şəbəkəsi rayonu ustasından aşağı olmayan işçi ola bilər, onlar olmadıqda isə drezinin sürücüsü böyük təyin edilir.

Yoldan götürürlən drezin elə qoyulmalıdır ki, tikintinin yaxınlaşma əndazəsi pozulmasın.

2.7. Əgər stansiyadan göndərilən drezin hər hansı işlərin aparılması üçün mənzildə dayanmalı olarsa, stansiya növbətçisi mənzilin tutulmasına icazə verməklə yanaşı, qatarların hərəkətinə dair bu Təlimatın 8.19-cu bəndinə uyğun xəbərdarlıq verir. Mənzili xəbərdarlıqda göstərilmiş vaxtdan artıq tutmaq **qadağandır**.

2.8. Drezin sürücüsü TIQ-nı, İT, QHT və təhlükəsizlik texnikası qaydalarını bilməsinə dair sınaqdan keçməli (imtahan verməli) və drezini idarə etmək hüququ verən vəsiqəni həmişə yanında saxlamalıdır.

Sürüşürənin drezini idarə etmə hüququ olmayan şəxslər idarə etmək üçün verməsi **qadağandır**.

2.9. Drezini müşayiət edən böyük işçi drezinin və oradakı insanların təhlükəsizliyinə görə cavabdehdir. Onun yanında qatarların hərəkət cədvəli olmalıdır və stansiyadan mənzilə göndərilməzdən önce öz saatını stansiya növbətçisinin saatı ilə tutuşturmalıdır, habelə mənzilə çıxmazdan əvvəl drezinin tam sazlığına əmin olmalı, işarələrin olmasına və yanacaqla təminatını yoxlamalıdır.

Drezini müşayiət edən böyük işçinin stansiya növbətçisinin xəbəri olmadan stansiyanın hüdudlarında hərəkət etmək, habelə qatar dispetçerinin əmri və ya müvafiq icazə olmadan mənzilə getmək hüququ yoxdur.

Böyük işçi stansiyaya daxil olarkən xüsusi diqqətlilik göstərməlidir.

2.10. Drezinin sürücüsü keçidlərdən, xüsusən də növbətçi işçilər tərəfindən xidmət edilməyən keçidlərdən,

keçərkən və yol işləri aparılan sahələrdə hərəkət edərkən ehtiyatlılıq xüsusi riayət etməlidir.

2.11. Mənzildən stansiyaya gəldikdə drezini müşayiət edən böyük işçi bu barədə dərhal şəxsən və ya telefonla stansiya növbətçisini məlumat verməli və ondan sonra onun göstərişlərini rəhbər tutmalıdır.

Stansiya növbətçisi drezinin gəlimə vaxtını qatarların hərəkəti jurnalında qeyd etməli və keçidin sonrakı açılması və əsas rabitə vasitələri üzrə qatarların hərəkətinin bərpa edilməsi üçün göndərmə stansiyasının növbətçisinə və qatar dispetçerinə bu barədə xəbər verməlidir.

Əgər drezinin hərəkətinin son məntəqəsi mənzildə yerləşərsə, onda onu yoldan götürüldükdən və əndazəni təmin edən məsafəyə qoyulduğdan sonra məsul rəhbər işlərin başa çatması barədə qatar dispetçerinə və ya mənzili məhdudlaşdırılan stansiyalardan birinin növbətçisinə bildiriş verir və bunun əsasında qatarların hərəkətinin bərpası həyata keçirilir.

2.12. Drezinin əsas hərəkəti irəli (fasası irəlidə) hesab olunur. Geriyə hərəkətə isə müstəsna hal kimi, stansiyalarda manevirlər aparılarkən icazə verilir.

2.13. “ТД-5” drezinin hərəkət sürəti mənzillərdə 50 km/saatdan, stansiya yollarında 25 km/saatdan, yoldəyişənlər üzərində isə 15 km/saatdan artıq olmamalıdır. Görünmə pis olduqda drezinin hərəkət sürəti 25 km/saatdan artıq olmamalı, işıqlanma (fara və arxa qırmızı işarə fənəri) qoşulu olmalıdır.

2.14. Drezinin qoşqu ilə və qoşqların öz aralarında yalnız tipli cihazlarla qoşulmasına icazə verilir və bu drezinlərin quruluşu, onlara baxılması və xidmət edilməsinə dair Təlimata uyğun aparılmalıdır.

Drezini platformalara və vaqonlara qoşmaq **qadağandır**.

2.15. Hərəkət zamanı prezində və ya qoşquda ayaq üstə dayanmaq, bortlarda oturmaq, qoşqadan qoşquya keçmək, onlar tam dayanana qədər prezindən və ya qoşqadan düşmək və onlara minmək, hərəkət vaxtı, habelə dayanacaqlarda prezinə yanacaq doldurduqda siqaret çəkmək **qadağandır**.

2.16. Eyni zamanda prezində gedən insanların sayı: "ТД-5" prezində-6 nəfərdən, yüklü qoşquda-10 nəfərdən artıq olmamalıdır, yüklü qoşquda yalnız qoşqunu tormozlamaq üçün 1 nəfər olmalıdır. Yüklərin bilavasitə prezində daşınmasına **icazə verilmir**.

2.17. Prezinin qoşqu ilə fəhlələri və ya yükləri daşımaq üçün hərəkəti zaman onun işinə ümumi rəhbərliyi, vəzifəsi yol briqdirindən, elektromexanikdən və ya kontakt şəbəkəsi rayonunun ustasından aşağı olmayan işçi həyata keçirməlidir.

Qoşqularda işçilər qrupu daşınan zaman hər qoşquda cavabdeh şəxs-təcrübəli işçi (qrupun böyüyü) ayrıılır, o, həmin qoşquda olmalı, qayda-qanuna və orada daşınan insanların təhlükəsizliyinə nəzarət etməlidir.

Qoşqularda tormozlama üçün ayrılmış fəhlə(işçi) olmadıqda prezinin qoşqularla hərəkəti **qadağandır**. Yükü yüklədikdən sonra tormoz linginin sərbəst hərəkətinə əmin olmaq lazımdır.

Tormoz lingini daşınan yüklə örtmək **qadağandır**.

III. Yol vaqoncuqları və yola qoyulan və ya götürülən digər hərəkət vahidləri

3.1. Yol vaqoncuqları və yola qoyulan və ya götürülən digər hərəkət vahidləri (yola qoyulan və ya götürülən portal kranlar, "ПКБ" arabacıqları, defektoskop və yolölçən arabacıqlar, relslərin dalğavarı yeyilməsini ölçən arabacıqlar, moderonlar, relslərin daşınması üçün birsəpli arabaciqlar və onlara oxşarlar) mənzildə olan zaman onlarda aşağıdakılardır:

- biryollu və ikiyollu sahələrdə düzgün olmayan yolla hərəkət edən zaman: gündüz hər iki tərəfdən qırmızı rəngə boyanmış düzbucaqlı lövhə (bu Təlimatın 17 №-li əlavəsində göstərilmiş) və ya ağac üzərində açılmış qırmızı bayraq, gecə-öndə və arxada ağac üzərində bərkidilmiş fənərin qırmızı işığı;

- ikiyollu sahələrdə düzgün yolla hərəkət edən zaman: gündüz ön tərəfdən ağ rəngə və arxa tərəfdən qırmızı rəngə boyanmış düzbucaqlı lövhə (bu Təlimatın 17-ci əlavəsi), gecə öndə ağac üzərində bərkidilmiş fənərin şəffaf ağ işığı və arxada qırmızı işığı.

3.2. Mənzildə yol vaqoncuqları, yola qoyulan və ya götürülən portal kranlar, "ПКБ" arabacıqlar, bundan əlavə, həmin vahidlərin hərəkəti ilə eyni zamanda daşınan səyyar və ya qırmızı əl işarələrile hər iki tərəfdən **B** məsafəsində (bu təlimatın 4.2-ci bəndi) çəpərlənməlidir. Həmin vahidlər pis görünən (hər tərəfə 1000 m-dən az) sahələrdə işləyərkən, habelə onların üzərində ağır yükler (çarpazlar, relslər, ikitərəfli artıq şpal və s.) daşındıqda qatarlara xəbərdarlıqlar verilməlidir. Xəbərdarlıqların verilməsinə dair sisarişlər 4-cü forma (bu Təlimatın 8 №-li əlavəsi) üzrə verilir.

3.3. İkitərəfli birrelsləri arabacıqlar, relslərin daşınması üçün biroxlulu arabacıqlar və onlara oxşar digər yola qoyulan və ya götürülən hərəkət vahidləri mənzildə işləyən zaman arabacığ üzərində quraşdırılan dayanma işarəsilə çəpərlənir. Görünməsi məhdud olan sahələrdə, habelə ağır yükler (relslər, ikitərəfli artıq şpal və s.) daşınan zaman qoyulan və ya götürülən hərəkət vahidlərinin işarələrlə

çəpərlənməsi səyyar dayandırma işarələrilə çəpərlənən yüksəlmiş yol vaqoncuğu kimi və qatarlara xəbərdarlıqlar verilməsi ilə aparılır.

3.4. Defektoskop, yolölçən arabacıqlar, relslərin dalğavari yeyilməsini ölçən arabacıqlar mənzildə işləyərkən arabacığın üzərində qoyulan dayanma işarəsi ilə çəpərlənir. Pis görünən (hər tərəfə 1000 metrdən az) sahələrdə arabacıqlar, bundan əlavə, yol vaqoncuqları kimi hər iki tərəfdən səyyar dayanma işarələri ilə və qatarlara xəbərdarlıqlar verməklə çəpərlənir.

3.5. Yol vaqoncuğu və ya yola qoyulan və ya götürülən digər hərəkət vahidi (yola qoyulan və ya götürülən portal kranlar, "PIKB" arabacıqları, defektoskop və yolölçən arabacıqlar relslərin dalğavarı yeyilməsini ölçən arabacıqlar, maderonlar, relslərin daşınması üçün birsəpli arabacıqlar və onlara oxşarlar) stansiyada işləyən zaman gündüz hər iki tərəfdən qırmızı rənglənmiş lövhəyə və ya ağac üzərində qırmızı bayrağa, gecə ağac üzərində bərkidilmiş fənərin öndən və arxadan qırmızı işığına malik olmalıdır. Bu vahidlər, bundan əlavə, hər iki tərəfdən ən azı 50 m məsafədə eyni zamanda vaqoncuğun və ya digər hərəkət vahidinin hərəkətilə daşınan və ya qırmızı əl işarələri ilə çəpərlənməlidir.

3.6. Yol vaqoncuğunun, defektoskop və yolölçən arabacıqların, relslərin dalğavarı yeyilməsini ölçən arabacıqların və ya yola qoyulan və ya götürülən digər hərəkət vahidlərinin stansiyada işləməsi yalnız stansiya növbətçisinin razılığı ilə və iş rəhbərinin yollara, yoldəyişən qurğulara, İMB, rabitə və kontakt şəbəkəsi qurğularına Baxış jurnalında qabaqcadan qeydiyyat aparması ilə həyata keçirilə bilər.

3.7. Əgər iki və ya çox yolu sahələrdə qonşu yolla qarşidan gələn qatar hərəkət edirsə, onda yol vaqoncuğunu və ya yola qoyulan və ya götürülən digər hərəkət vahidini ön tərəfdən çəpərləyən qırmızı işarə qatar keçənə qədər çıxarırlar.

3.8. Yol vaqoncuqlarının, qoyulan və ya götürülən portal kranlarının, "PIKB" arabacıqlarının və digər qoyulan və ya götürülən hərəkət vahidlərinin (ikitəkərli birrelslə, biroxlu, yolölçən və defektoskop arabacıqlarının, relslərin dalğavarı yeyilməsini ölçən arabacıqların və s.) işi və hərəkəti onların mənzili tutması hüququna dair qatar sənədləri verilmədən həyata keçirilir. Bu işlərə yol briqadıri rəhbərlik edir, ikitəkərli birrelslə və biroxlu arabacıqlara 4-cü dərəcədən aşağı olmayan yol montyoru rəhbərlik edə bilər. Tuneli və ya böyük körpüsü, habelə mürəkkəb planlı və profilli şəraiti olan mənzillərdə yola qoyulan və ya götürülən vahidlərin hərəkət qaydası dəmir yolu rəisi tərəfindən müəyyən edilir.

3.9. Yol vaqoncuqlarının və yola qoyulan və ya götürülən digər vahidlərin işləməsi və hərəkəti qatarların cədvəl üzrə hərəkətinin pozulmasına səbəb olmamalıdır. Bunun təmin edilməsi üçün:

- yol vaqoncuğunu və ya yola qoyulan və ya götürülən digər hərəkət vahidini müşayiət edən böyük işçidə qatarların hərəkət cədvəlindən çıxarış olmalıdır və o, stansiyadan mənzilə göndərməzdən önce stansiya növbətçisindən qatarların faktiki hərəkəti haqqında məlumatlar almalıdır. Vaqoncuqlar və yola qoyulan və ya götürülən digər hərəkət vahidləri mənzildə saxlanılan zaman və telefon rabitəsi olduqda, onları müşayiət edən böyük işçi mənzilə göndərilərkən stansiya növbətçisindən qatar hərəkətinin vəziyyəti haqqında telefonla məlumat almalıdır;

- yol vaqoncuğunu və ya digər qoyulan və ya götürülən hərəkət vahidini müşayət edən insanların sayı qatar yaxınlaşan halda onların və yüklerin dərhal götürülməsinə kifayət etməlidir;

- sahədə avtobloklama ilə hərəkət edən vaqoncuqların və yola qoyulan və ya götürülən hərəkət vahidlərinin izolyasiyalı oxları olmalıdır ki, onlar blok-sahədə olarkən həmin blok-sahəni çəpərləyən svetoforun bağlanmasına səbəb olmasın; həmin vahidləri (onlar dayanacaqda olduqda) izolyasiyaedici calaqlarda yerləşdirmək **qadağandır**;

- zəruri halda yola qoyulan və ya götürülən vahidləri (vaqoncuğu, elektroşurup açarını və s.) yoldan tez götürə biləcək insanlar olmadan onları yolda saxlamaq **qadağandır**;

- yol vaqoncuqları və digər qoyulan və ya götürülən hərəkət vahidləri yol binalarının yanında kilidlənmiş halda və ya xüsusi binalarda saxlanılmalıdır.

3.10. Qatarların faktiki hərəkəti haqqında stansiya növbətçisindən məlumatlar almadan yol vaqoncuqlarının və yola qoyulan və ya götürülən digər hərəkət vahidlərinin mənzilə çıxmazı **qadağandır**.

Yol vaqoncuğunun və ya yola qoyulan və ya götürülən digər hərəkət vahidinin telefon rabitəsi olmayan mənzillərdən çıxmاسına müstəsna hal kimi, ən zəruri hallarda (simmiş relsin dəyişdirilməsi, yolu yuyulmasının aradan qaldırılması və i.a üçün) göstərilən məlumatların və xəbərdarlıqların verilməsinə dair sıfariş olmadan icazə verilir. Bu halda yol vaqoncuğunu və ya digər qoyulan və ya götürülən hərəkət vahidini müşayiət edən vəzifəcə böyük işçi xüsusi sayıqlıq tədbirləri görməlidir, xüsusilə işarəçilərə və yola qoyulan və ya götürülən hərəkət vahidini müşayət edən işçilərə onların mənzildə işləməsi haqqında qatarlara xəbərdarlıq verilmədiyini bildirməlidir.

3.11. Vaqoncuğun və yola qoyulan və ya götürülən digər vahidlərin işləməsi nəzərdə tutulan gündən bir gün əvvəl yol briqadırı hansı kilometrlərdə və hansı saatlarda iş aparılacağı haqqında yol ustasına məlumat verməlidir. Yol ustası zəruri hallarda işin vaxtını və göstərilmiş vahidin hansı kilometrlərdə işləyəcəyini bildirməklə xəbərdarlıq verilməsinə dair sıfariş, yol briqadırıne isə vaqoncuğun və ya yola qoyulan və ya götürülən digər hərəkət vahidlərinin işləməmsinə dair icazə verir.

3.12. Yolun aşkar edilmiş nasazlıqlarının dərhal aradan qaldırılması üçün yol vaqoncuğundan və yola qoyulan və ya götürülən digər hərəkət vahidlərindən xəbərdarlıqlar verilməsinə dair qabaqcadan sıfariş olmadan istifadə edilməsinə icazə verilir. Qatar yaxınlaşana qədər qabaqcadan yol vaqoncuğu və yola qoyulan və ya götürülən digər hərəkət vahidləri yoldan götürülməlidir, sürət 120 km/saatdan böyük olan sahələrdə isə qatarın keçməsinə 10 dəqiqə qalmış yoldan çıxarılmalı və bərkidilməlidir.

Əgər 120 km/saatdan böyük sürətli qatarın yaxınlaşmasına 30 dəqiqədən az vaxt qalarsa, yol vaqoncuqlarının və yola qoyulan və ya götürülən digər hərəkət vahidlərinin mənzilə getməsi **qadağandır**.

3.13. Yol vaqoncuqlarının və digər qoyulan və ya götürülən hərəkət vahidlərinin gecə, habelə güclü dumanda, qar yağdıqda və çovğunlarda işləməsinə yalnız, müstəsna hallarda, yolu aşkar edilmiş nasazlıqlarının təxirə salınmadan aradan qaldırılması üçün icazə verilir.

3.14. Biroxlu arabacıqla işləyərkən onun yanında ən azı iki yol montyoru olmalıdır, ikitəkərli birrelsruli arabacıqla işlədikdə isə onun yanında bir yol montyoru ola bilər.

İkiyollu xətlərdə iktəkərli birrelsruli arabacığın yoldan tez götürülməsi və daşınan yükün əndazə məsafəsinə uzaqlaş-

dırılması üçün onu çöl (yamac) xətti üzərində dəstəyi yoluñ oxu tərəfə olmaqla, qoymaq lazımdır.

3.15. Yol vaqoncuqlarını və yola qoyulan və ya götürülen digər hərəkət vahidlərini çəpərləyən işçilər səyyar lövhələrdən, əl bayraqlarından və işarə fənərlərdən əlavə qatarın yaxınlaşması haqqında işarələr verilməsi, habelə əgər tələb olunarsa, qatarların dayandırılması üçün işarələrlə, taraqqalarla və nəfəs şeypurları ilə təchiz edilməlidir.

Qoyulan və ya götürülən vahidlərin hərəkətinə rəhbərlik edən işçilərin əl bayraqları (gecə-işarə fənəri), taraqqaları və nəfəs şeypuru olmalıdır.

3.16. Yol vaqoncuğunu yoluñ üzərinə qoymazdan öncə onun çəpərlənməsi üçün səyyar dayanma işarələrinə malik işçilər qoyulmalıdır. Əgər yerli şəraitə görə işarələr öndə və arxada görünmürsə, onda iş rəhbəri və əsas işarəcilər arasında əlaqə yaratmaq üçün aralıq işarəçiləri qoyulur.

Yol vaqoncuğu dayandıqda, habelə vaqoncuq yoldan götürülmədən qatar yaxınlaşdıqda işarəçilər vaqoncuğun hər iki tərəfində həmin mənzil üçün yol rəisinin müəyyən etdiyi **B** məsafəsində üç taraqqa qoyurlar və birinci taraqqadan vaqoncuq tərəfə 20 metr uzaqlaşaraq qatar tərəfə qırmızı işarə göstərirlər. İşarələri yalnız vaqoncuq götürüldükdən sonra götürmək olar. İşarələrin çıxarılması (götürülməsi) qaydası yol işləri aparıldığda olduğu kimidir.

3.17. İki və çox yollu sahələrdə səyyar qırmızı işarələrlə çəpərlənən drezinlərdən başqa yola qoyulan və ya götürülen bütün hərəkət vahidləri, bir qayda olaraq, düzgün olmayan yolla-qatarın hərəkətinə qarşı getməlidirlər.

MÜNDƏRİCAT

1. Ümumi müddəalar.....	3
2. İşlər aparılan yerdə qatarların buraxılma şərtləri və sürətləri.....	7
3. Texniki fasılda işlərin aparılması və yol maşınının tətbiqi qaydası	23
4. Mənzildə işlər aparılan yerlərin çəpərlənməsi qaydası	39
5. Stansiyanın hüdudlarında işlərin aparılması qaydası	65
6. Stansiyalarda işlər aparılan yerlərin çəpərlənməsi qaydası	71
7. Qatarların hərəkəti üçün qəflətən yaranmış maneə yerlərinin çəpərlənməsi qaydası.....	80
8. Xəbərdarlıqların verilməsi qaydası	86
9. Dəmir yoluna baxış keçirilən zaman baxıcıların, kecid növbətçilərinin və digər işçilərin qatarları qarşılıma qaydası.....	96
10. Yolun üst quruluşu materiallarının yerləşdirilməsi	99
11. Yol işləri aparılan zaman qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət və ona nəzarət. Təmir edilən sahələrin saxlanması.....	103
<i>Əlavə № 1</i>	108
<i>Əlavə № 2</i>	110
<i>Əlavə № 3</i>	111
<i>Əlavə № 4</i>	112

Əlavə № 5	113
Əlavə № 61	114
Əlavə № 7	115
Əlavə № 8.....	116
Əlavə № 9	119
Əlavə № 14.....	123
Əlavə № 14	154
Əlavə № 15	155
Əlavə № 16	156
Əlavə № 17	158
Əlavə № 18	159
Əlavə № 19	161
I. Yoldan götürülmeyən tipli drezinlər	161
II. Yola qoyulan və ya götürülən tipli drezinlər	165
III. Yol vaqoncuqları və yola qoyulan və ya götürülen digər hərəkət vahidləri.....	168

Çapa imzalanmış: 12.06.2009.

Formatı 60x84 $\frac{1}{16}$.

Fiziki çap vərəqi 11,0

Sifariş № 05.

Sayı 2000 nüsxə.